

Test: 1714_Az_Æyani_Yekun imtahan

Fenn: 1714 Beynəlxalq ümumi hüquq

Sual sayı: 700

1) Sual:Ratione temporis qeyd-şərtlərinin mənası nədir?

- A) Heç biri deyil
- B) Bəyanətə əsasən Məhkəmə yurisdiksiyası yalnız müəyyən ərazidə qüvvədə olur
- C) Bəyanətə əsasən Məhkəmə yurisdiksiyası müəyyən müddət ərzində qüvvədə olur**
- D) Dövlətin daxili məsələləri ilə bağlı məhdudiyyətdir
- E) Subyektlərlə bağlı məhdudiyyətdir

2) Sual: Hansı ixtisaslaşmış təsisatlar Beynəlxalq Məhkəmədən məsləhət xarakterli rəy xahiş edə bilər?

- A) Qeyd edilənlərdən başqa bütün**
- B) BMT-nin Baş Assambleyası
- C) Təhlükəsizlik Şurası
- D) MAQATE
- E) Ümumdünya Poçt İttifaqı

3) Sual:Aşağıdakılardan hansı Beynəlxalq məhkəmə ilə bağlı səhv fikirdir?

- A) Məhkəmə öz yurisdiksiyasının həddlərini özü müəyyən edir
- B) Məhkəmə müvəqqəti müdafiə tədbirləri göstərə bilər
- C) Məhkəmə işi öz icraatına götürmək üçün mübəhisənin hüquqi mübahisə olmasını müəyyən etməlidir
- D) Dövlətlərlə yanaşı TMK da Məhkəmə qarşısındakı işin tərəfləri ola bilər**
- E) Onun mübahisə ilə bağlı işlərdə yurisdiksiyası dövlətlərin razılaşından asılıdır

4) Sual:Aşağıdakılardan hansı dövlətin məhkəmə yurisdiksiyasına razılıq verməsi forması sayılmaz?

- A) Erga omnes razılıq**
- B) Ad hoc razılıq
- C) Post hoc razılıq
- D) Ante hoc razılıq– müqavilələr vasitəsilə
- E) Ante hoc razılıq- xüsusi bəyanət vasitəsilə

5) Sual:Beynəlxalq Məhkəmənin yurisdiksiyasını qəbul etmə haqqında dövlətin verdiyi bəyanətlərlə bağlı hansı fikir səhvdir?

- A) Bu bəyanətlə onlar Məhkəmənin məcburi yurisdiksiyasını tanımış sayılırlar
- B) Şərtsiz və qeyd-şərtlə verilə bilər
- C) Vaxt məhdudiyyəti qoyula bilər
- D) “Avtomatik” və “dövlətin öz mühakiməsinə əsaslanan” qeyd-şərtlər ola bilər
- E) Bəyanətlərdəki şərtlər Məhkəmə tərəfindən etibarsız sayıla bilməz

6) Sual:Barışdırma komissiyaları araşdırma komissiyalarından nə ilə fərqlənir?

- A) 2-ci 1-cidən fərqli olaraq konkret təkliflər vermək vəzifəsi daşıyır
- B) Köklü fərqi yoxdur
- C) 1-ci 2-cidən fərqli olaraq konkret təkliflər vermək vəzifəsi daşıyır
- D) 1-cinin məruzələri 2-cidən fərqli olaraq tərəflər üçün məcburidir
- E) 2-cinin məruzələri 1-cidən fərqli olaraq tərəflər üçün məcburidir

7) Sual:Aşağıdakılardan hansı ATƏT-in dinc nizamlama mexanizminin təkmil sisteminin unsurlarına aid deyil?

- A) Vasitəçilik üzrə Komissiya
- B) Barışdırma üzrə Komissiya
- C) Direktiv barışdırma haqqında Müddəalar
- D) ATƏM çərçivəsində barışdırma və arbitraja dair Konvensiya
- E) Mübahisələrin nizamlanması üzrə ATƏM Mexanizmi

8) Sual:Barışdırma ilə bağlı fikirlərdən hansı düzdür?

- A) Danışqlar və araşdırma arasında orta mövqe tutur
- B) Bu zaman mübahisə 3-cü tərəfə verilir**
- C) Vasitəçilik və arbitraj arasında orta mövqe tutur
- D) Barışdırma komissiyalarının məruzələri tərəflər üçün məcburidir
- E) Məhkəmə vasitələrinə aiddir

9) Sual:İlk dəfə 1972-ci ildə transsərhəd ekoloji zərərin yolverilməzliyi bəyannaməsi hansı şəhərdə təsbit olunub?

- A) London

- B) Vyana
- C) Stoqolm**
- D) Ankara
- E) Haaqa

10) Sual: Antarktikanın canlı dəniz ehtiyatlarının mühafizəsi haqqında Konvensiya neçənci ildə təsbit olunub?

- A) 1984-cü il
- B) 1997-ci il
- C) 1978-ci il**
- D) 1994-cü il
- E) 1937-ci il

11) Sual: 1982-ci il Dəniz hüququ haqqında Konvensiyada açıq dəniz hüququ rejiminə hansı düzəlişi etmişdir? Type

- A) o, sahil dövlətlərinə ərazi sularının xaricində, açıq dənizin ona bitişik rayonunda eni 50 dəniz milinə kimi olan xüsusi iqtisadi zona yaratmaq hüququ verdi
- B) o, sahil dövlətlərinə ərazi sularının xaricində, açıq dənizin ona bitişik rayonunda eni 100 dəniz milinə kimi olan xüsusi iqtisadi zona yaratmaq hüququ verdi
- C) o, sahil dövlətlərinə ərazi sularının xaricində, açıq dənizin ona bitişik rayonunda eni 200 dəniz milinə kimi olan xüsusi iqtisadi zona yaratmaq hüququ verdi**
- D) o, sahil dövlətlərinə ərazi sularının xaricində, açıq dənizin ona bitişik rayonunda eni 150 dəniz milinə kimi olan xüsusi iqtisadi zona yaratmaq hüququ verdi
- E) o, sahil dövlətlərinə ərazi sularının xaricində, açıq dənizin ona bitişik rayonunda eni 250 dəniz milinə kimi olan xüsusi iqtisadi zona yaratmaq hüququ verdi

12) Sual:Dəniz hüququ haqqında 1982-ci il BMT Konvensiyasına əsasən dövlətlər üçün ərazi dənizinin eni nə qədər müəyyən edilmişdir?

- A) 42 dəniz mili
- B) 11 dəniz mili
- C) 12 dəniz mili
- D) 22 dəniz mili**
- E) 32 dəniz mili

13) Sual: ərazi dənizindən ötüb-keçmək dedikdə gəmilərin hansı məqsədlərlə üzməsi başa düşülür?

- A) düzgün cavab yoxdur
- B) daxili suların hüduqları arxasında reyddə; liman qurğusu yanında dayanması
- C) daxili sulara girmədən habelə daxili suların hüduqları arxasında reyddə və ya liman qurğusu yanında dayanmadan suları ötüb-keçməsi və daxili girməsi və ya ordan çıxması, yaxud daxili suların hüduqları arxasında reyddə və ya liman qurğusu yanında dayanması
- D) daxili sulara girmələri; daxili sulardan çıxması; daxili suların hüduqları arxasında reyddə dayanması
- E) daxili sulara girmələri; liman qurğusu yanında dayanmadan suları ötüb-keçməsi

14) Sual: Sahil dövlətin suverenliyinin ərazi dənizinə şamil edilməsi müddəaları hansı beynəlxalq Konvensiyalarda təsbit edilmişdir?

- A) Dəniz hüququ haqqında BMT-nin Konvensiyası
- B) açıq dəniz haqqında 1928-ci il Cenevrə Konvensiyası
- C) Ərazi dənizi və ona bitişik zona haqqında 1958-ci il Konvensiyası; Dəniz hüququ haqqında 1982-ci il BMT-nin Konvensiyası
- D) ərazi dənizi və ona bitişik zona haqqında 1958-ci il Konvensiyası
- E) düzgün cavab yoxdur;

15) Sual:Öz hüquqi rejiminə görə ərazi neçə növə bölünür?

- A) dövlət ərazisi; beynəlxalq rejimi olan ərazi
- B) dövlət ərazisi; qarışıq rejimi olan ərazi
- C) dövlət ərazisi; beynəlxalq rejimi olan ərazi; qarışıq rejimi olan ərazi
- D) qarışıq rejimi olan ərazi
- E) beynəlxalq rejimi olan ərazi; qarışıq rejimi olan ərazi

16) Sual:Sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlanğıc xətlər arasında yerləşən su məkanı-

- A) açıq dənizdir
- B) daxili dəniz sularıdır
- C) arxipelaq sularıdır
- D) kontinental şelfdir
- E) müstəsna iqtisadi zonadır

17) Sual:Sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağına deyilir.

- A) açıq dəniz
- B) daxili dəniz suları

- C) ərazi dənizi
- D) arxipelaq suları
- E) kontinental şelf

18) Sual:Sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki necə adlanır?

- A) arxipelaq suları
- B) kontinental şelf**
- C) müstəsna iqtisadi zona
- D) bitişik zona
- E) dəniz dibi

19) Sual:Beynəlxalq Dəniz Təşkilatının təsis olunduğu il:

- A) 1977- ci il
- B) 1958- ci il**
- C) 1948- ci il
- D) 1897- ci il
- E) 1900- cu il

20) Sual:ərazi dənizinin eni nə qədər olmalıdır?

- A) 12 dəniz mili**
- B) 13 dəniz mili
- C) 14 dəniz mili
- D) 10 dəniz mili
- E) 11 dəniz mili

21) Sual:1 neçə dövlətin sahilini yuyan və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz necə adlanır?

- A) dəniz dibi
- B) qapalı dəniz**
- C) kontinental şelf
- D) ərazi dənizi

E) daxili dəniz suları

22) Sual:Hər hansı 1 dənizin hissələrini və ya ayrı-ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabər əsasda beynəlxalq gəmiçilik və hava naviqasiyası üçün istifadə edilən təbii dəniz keçidləri necə adlanır?

A) şelf

B) beynəlxalq boğazlar

C) beynəlxalq kanallar

D) açıq dəniz

E) qapalı dəniz

23) Sual:Müstəsna İqtisadi Zona hansı dəniz məkanının 1 hissəsidir?

A) gömrük zonası

B) qapalı dəniz

C) açıq dəniz

D) şelf

E) bitişik zona

24) Sual:Qara dəniz boğazlarının hüquqi rejimi haqqında konvensiya neçənci ildə qəbul edilib?

A) 1970- ci ildə

B) 1976- cı ildə

C) 1988- ci ildə

D) 1982- ci ildə

E) 1936- cı ildə

25) Sual:Dəniz hüququ üzrə BMT Konvensiyası nə zaman qüvvəyə minib?

A) 1997- ci ildə

B) 1978- ci ildə

C) 1980- cı ildə

D) 1994- cü ildə

E) 1984- cü ildə

26) Sual: Delimitasiya zamanı dövlət sərhədi necə müəyyən edilir?

- A) sərhədlərin keçmə xətti məhz beynəlxalq təşkilatların vasitəsilə müəyyən edilir
- B) sərhədlərin keçmə xətti beynəlxalq təşkilatların iştirakı ilə müəyyən edilir
- C) sərhədlərin keçmə xətti dövlətlərarası müqavilədə ətraflı təsvir olunur və müqavilədə əlavə olunan xəritədə öz qrafik əksini tapır
- D) sərhədlərin keçmə xətti məhz BMT komissiyası vasitəsilə müəyyən edilir
- E) sərhədlərin keçmə xətti xəritədə öz əksini tapır və həmin xəritə BMT tərəfindən təsdiq olunur

27) Sual: Dövlət sərhədi dedikdə nə başa düşülür?

- A) dövlət sərhədi dedikdə dövlətin ərazisinin hədlərini müəyyən edən qorizontal səth başa düşülür
- B) dövlət sərhədi dedikdə dövlətin ərazisi başa düşülür
- C) dövlət sərhədi dedikdə dövlətin ərazisinin hədlərini müəyyən edən xətt və həmin xətt üzərində yerləşən şaquli səth başa düşülür
- D) dövlət sərhədi dedikdə dövlətin ərazisinin hədlərini müəyyən edən ərazi başa düşülür
- E) dövlət sərhədi dedikdə dövlətin ərazisinin hədlərini müəyyən edən koordinatorlar başa düşülür

28) Sual: Dövlət sərhədi dedikdə nə başa düşülür?

- A) dövlət sərhədi dedikdə dövlətin ərazisi başa düşülür
- B) dövlət sərhədi dedikdə dövlətin ərazisinin hədlərini müəyyən edən horizontal səth başa düşülür
- C) dövlət sərhədi dedikdə dövlətin ərazisinin hədlərini müəyyən edən xətt və həmin xətt üzərində yerləşən şaquli səth başa düşülür
- D) dövlət sərhədi dedikdə dövlətin ərazisinin hədlərini müəyyən edən ərazi başa düşülür
- E) dövlət sərhədi dedikdə dövlətin ərazisinin hədlərini müəyyən edən koordinatorlar başa düşülür

29) Sual: Hansı söz yunancadan tərcümədə "həqiqilik, əslinə uyğun mənasını verir?"

- A) referendum
- B) konsensus
- C) paraflama
- D) preambula
- E) autentifikasiya

30) Sual: 1969 Vyana konvensiyasına görə müqavilənin bağlanması üçün vəkalətin alınması lazımdır

- A) dövlətlərin başçılarına
- B) Hökumətlərin başçılarına

- C) dövlətin nümayəndələrinə
- D) xarici işlər nazirlərinə
- E) diplomatik nümayəndəliklərin başçılarına

31) Sual:Hansı müqaviləyə razılığın üsulu deyil

- A) təsdiq etmə
- B) paraflama**
- C) ratifikasiya
- D) qəbul etmə
- E) müqaviləyə qoşulma

32) Sual:Ratifikasiya sənədində göstərilir 1.müqaviləni ratifikasiya etmiş dövlət orqanının adı 2.müqavilənin məqsədi 3.müqaviləni vicdanla yerinə yetirəcəyinə haqqında dövlətin bəyanatı 4.müqavilənin bütöv mətni 5.tərəflərin hüquq və vəzifələri

- A) 3,4,5
- B) 1,2,3
- C) 2,3,4
- D) 1,2,4
- E) 1,3,4**

33) Sual:Müqavilənin əslini və onunla bağlı bütün sənədləri saxlamaq üçün tərəflərin razılığı ilə müəyyən olunan dövlət,beynəlxalq təşkilatın baş vəzifəli şəxsi adlanır

- A) konsensus
- B) autentifikasiya
- C) depozitari**
- D) paraflama
- E) preambula

34) Sual:Müqavilə hansı hallarda 1 tərəfli qaydada ləğv olunmur. 1.müqavilənin digər iştirakçı dövlət tərəfindən əsaslı pozulması 2.denonsasiya 3.müqavilənin bağlandığı vaxt mövcud olmuş halların əsaslı sürətdə dəyişməsi 4.müqavilənin yerinə yetirilməsinin qeyri-mümkünlüyü

- A) heç biri
- B) 1**

- C) 2
- D) 3
- E) 4

35) Sual:Hansı müqavilənin təfsirinin növü deyil 1.müqavilənin ayrı-ayrı iştirakçıları tərəfindən edilən təfsir 2.açıq təfsir 3.autentik təfsir 4.beynəlxalq təfsir 5.qapalı təfsir

- A) 3,4
- B) 1,2
- C) 4,5
- D) 2,4
- E) 2,5

36) Sual:Beynəlxalq hüquq pozuntusu törətmiş dövlətin beynəlxalq məsuliyyətinə aiddir?

- A) Dövlətin beynəlxalq hüquq subyektliliyi məhdudlaşdırılır
- B) Dövlətin suverenliyi məhdudlaşdırılır
- C) Hamısı
- D) Dövlətlə yanaşı təqsirli fərdlərin də cinayət məsuliyyəti yaranır
- E) Sadəcə dəymiş ziyan ödənilir

37) Sual: Dövlətin məsuliyyətini istisna edən hallara aid deyil

- A) Özünü müdafiə
- B) Razılıq
- C) Fəlakət
- D) Son zərurət Fəlakət Fəlakət
- E) Məlumatsızlıq

38) Sual:Dövlətin məsuliyyətini istisna edən hallara aiddir

- A) Əks tədbirlər
- B) Müharibə
- C) Soyqırımı
- D) Məlumatsızlıq

E) Şantaj

39) Sual: Beynəlxalq-hüquqi məsuliyyət nəyə əsaslanır? 1) Adət normalarına 2) Ölkə daxili qanunvericiliyə 3) Presedentlərə 4) İkitərəfli müqavilələrə

A) 1, 3

B) 2, 3

C) 1, 2

D) 2, 4

E) 1, 4

40) Sual: Hansı əməllər dövlətin əməlləri sayılır?

A) Ölkənin hüquqi şəxslərinin əməlləri

B) Ölkənin fiziki şəxslərinin əməlləri

C) Dövlətin daxili qanunvericiliyinin müəyyən etdiyi orqanların əməlləri

D) Beynəlxalq təşkilatların əməlləri

E) Beynəlxalq təşkilatların əməlləri

41) Sual: Fors-mojor hadisələrə aiddir

A) Qarşısı alına bilən hadisələr

B) Qarşısı alınmaz qüvvələr

C) Əks tədbirlər nəticəsində yaranan hadisələr

D) Güc tətbiqi nəticəsində razılıq vermək

E) Səhv nəticəsində razılıq vermək

42) Sual: Hansı beynəlxalq-hüquqi məsuliyyətin ifadə formalarına aid deyil?

A) Restorsiya

B) Restitusiya

C) Satisfaksiya

D) Kompensasiya

E) Təkrar etməmə təminatları

43) Sual: Beynəlxalq hüquqi məsuliyyətin hansı növləri vardır?

- A) Sadə və mürəkkəb
- B) Fərdi və kollektiv
- C) Siyasi və iqtisadi
- D) Qeyri-maddi və maddi**
- E) Məcburi və könüllü

44) Sual:Dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında qarşılıqlı münasibətləri nizama salan ümumməcburi qaydalar necə adlanır?

- A) Ümumi hüquq
- B) Beynəlxalq hüquq
- C) Hüquq normaları**
- D) Siyasi hüquq
- E) Xüsusi hüquq

45) Sual:Subyekt ərazi dairəsinə görə beynəlxalq hüquq normalarının hansı 3 növü fərqləndirilir?

- A) Maddi və prosesual
- B) Səlahiyyətverici və məcbureddici
- C) İmperativ və dispozitiv
- D) Ümumi, regional və ikitərəfli**
- E) Müddətsiz və müddətli

46) Sual:Nizamasalma üsuluna görə beynəlxalq hüquq normalarının hansı iki növü var?

- A) Ümumi və regional
- B) İmperativ və dispozitiv**
- C) Müddətsiz və müddətli
- D) Maddi və prosesual
- E) Müddətsiz və müddətli

47) Sual: Centlmen sazişləri hansı sazişlərdir?

- A) İqtisadi sazişlər
- B) Yazılı saziş**

- C) Təşkilatlar arasında bağlanan saziş
- D) 3 dövlət arasında bağlanan saziş
- E) Beynəlxalq praktikada az təsadüf edilən, şifahi formada bağlanan sazişlər**

48) Sual: Jus cogens nədir?

- A) Regional normalar
- B) Beynəlxalq hüququn mənbələrindən biri
- C) Xüsusi hüququn normaları
- D) Ümumi beynəlxalq hüququn imperativ normaları**
- E) Hüququn ümumi prinsiplərindən biri

49) Sual: Aşağıdakılardan hansı hüququn mənbələri sırasına daxil deyil?

- A) Hüquq normaları**
- B) Beynəlxalq müqavilə
- C) Hüquqi adət
- D) Görkəmli alimlərin əsərləri
- E) Məhkəmə qərarları

50) Sual: Beynəlxalq hüququn mənbələri hansı təşkilatın nizamnaməsində öz əksini tapıb?

- A) NATO**
- B) Avropa Birliyi
- C) BMT
- D) Avropa Şurası
- E) ATƏT

51) Sual: Dispozitiv normalar hansı normalardır?

- A) onlarda nəzərdə tutulmuş davranış variantlarından xalqlar heç cür kənara çıxma bilməzlər
- B) dispozitiv normalar elə normalardır ki, beynəlxalq hüququn ancaq dövlət-subyekt qeyri-konkret hüquqi münasibətlər zamanı özləri öz davranışlarını vəziyyətdən asılı olaraq həll edə bilirlər
- C) dispozitiv normalar elə normalardır ki, beynəlxalq hüququn subyektləri konkret hüquqi münasibətlər zamanı onların çərçivəsində özləri öz davranışlarını, öz hüquq və vəzifələrini vəziyyətdən asılı olaraq həll edə bilirlər**

- D) dispozitiv normalar elə normalardır ki, onlar qeyri-alternativ davranış variantı nəzərdə tutur
- E) dispozitiv normalar elə normalardır ki, xalqlar konkret hüquqi münasibətlər zamanı özləri öz davranışlarını vəziyyətdən asılı olaraq həll edə bilirlər

52) Sual: Formasına görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

- A) 5
- B) 2**
- C) 3
- D) 6
- E) 4

53) Sual: Hansı normalarda nəzərdə tutulmuş yeganə davranış variantlarından dövlətlər heç cür kənara çıxma bilməzlər?

- A) coğrafi regionda yerləşən dövlətlərin hüquq normaları
- B) ikitərəfli hüquq normaları
- C) imperativ normalar**
- D) beynəlxalq hüquq normaları
- E) dövlətlərarası hüquq normaları

54) Sual: Hüququn mənbəyi dedikdə nə başa düşülür?

- A) hüququn mənbəyi dedikdə hüquq normalarını təkzib edən formalar başa düşülür
- B) hüququn mənbəyi dedikdə hüquq normalarını tətbiq edən formalar başa düşülür
- C) hüququn mənbəyi dedikdə, hüquq normalarının ifadə forması başa düşülür**
- D) hüququn mənbəyi dedikdə məhz konkret subyektlərin yaratdığı hüquq normaları başa düşülür
- E) hüququn mənbəyi dedikdə hüquq normalarının yaradıcılarının çoxsahəli tətbiq dairələri başa düşülür

55) Sual: İmperativ beynəlxalq hüquq normaları, hansı normalardır?

- A) müəyyən bir coğrafi regionda yerləşən xalqları bağlayan beynəlxalq hüquq normalarıdır
- B) imperativ normalar o normalara deyilir ki, onlarda nəzərdə tutulmuş qaydalar məcburi xarakter daşıyır
- C) imperativ normalar o normalara deyilir ki, onlarda nəzərdə tutulmuş yeganə davranış variantlarından dövlətlər heç cür kənara çıxma bilməzlər**
- D) imperativ normalar o normalara deyilir ki, onlarda nəzərdə tutulmuş davranış variantlarından xalqlar heç bir halda kənara çıxma bilməzlər
- E) imperativ normalar elə normalardır ki, konkret davranışın qeyri-dəqiq həddlərini təyin edir

56) Sual: Qüvvədə olma müddətinə görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

- A) 6
- B) 3
- C) 2
- D) 5
- E) 4

57) Sual:Hansı fikir düzgündür?

- A) Görkəmli alimlərin əsərləri beynəlxalq hüququn əsas mənbələ- rindəndir
- B) Beynəlxalq praktikada təşəkkül tapmış məcburi davranış qaydası hüququn mənbəyi adlanır
- C) Məhkəmə qərarları beynəlxalq hüququn əsas mənbələrindəndir
- D) Beynəlxalq müqavilə üçüncü tərəflər üçün öhdəlik yaradır
- E) İki və daha artıq dövlət arasında bağlanan,qarşılıqlı beynəlxalq hüquq və vəzifələri müəyyən edən razılaşma beynəlxalq müqavilə adlanır

58) Sual:Hüququn mənbəyi nədir?

- A) Siyasi sistemdir
- B) Hüquq sistemidir
- C) Dövlətlər arasında qarşılıqlı münasibətləri nizama salan ümum məcburi qaydalardır
- D) Hüquq normasının ifadə forması
- E) Beynəlxalq praktikada təşəkkül tapmış məcburi normalardır

59) Sual:Beynəlxalq hüquq normaları

- A) heç biri
- B) dövlətlər bə beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir.
- C) dövlətlər qarşılıqlı münasibətləri nizama salan ümumi qaydalara deyilir.
- D) dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan töfisiyyə xarakterli qaydalara deyilir.
- E) dövlətlərin qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir.

60) Sual:Subyekt-ərazi dairəsinə görə beynəlxalq hüquq normalarının hansı növləri fərqlənir

- A) hamısı

- B) regional və ümumi
- C) yalnız ümumi
- D) ümumi normalar ; regional normalar;iki tərəfli (bilateral)**
- E) heç biri

61) Sual:Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 53-cü maddəsində nə göstərilib

- A) hamısı
- B) subyekt-zrazi dairəsi göstərilib
- C) beynəlxalq müqavilənin anlayışı verilib
- D) jus cogens normasının anlayışı verilmişdir**
- E) heç biri

62) Sual:Qüvvədə olma müddətinə görə beynəlxalq hüquq normalarının hansı növləri var?

- A) Səlahiyyətverici və məcbureddici normalar
- B) İmperativ və dispozitiv normalar
- C) Maddi və prosessual normalar
- D) Müddətsiz və müddətli normalar**
- E) Regional və ikitərəfli normalar

63) Sual:İkitərəfli normalar hansı normalardır?

- A) Yazılı təsbit olunmuş normalardır
- B) İki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır**
- C) Yeganə davranış variantı nəzərdə tutan normalardır
- D) Alternativ davranış variantı nəzərdə tutan normalardır
- E) Qüvvəsi müəyyən müddət üçün nəzərdə tutulan normalardır

64) Sual:Regional normalar hansı normalardır?

- A) Alternativ davranış variantı nəzərdə tutan normalardır
- B) Yeganə davranış variantı nəzərdə tutan normalardır
- C) Müəyyən bir coğrafi regiondakı dövlətləri bağlayan normalardır**
- D) Müəyyən müddət üçün nəzərdə tutulmuş normalardır

E) Yazılı təsbit olunmamış normalardır

65) Sual: Azərbaycan Respublikası hansı dövlət quruluşuna malikdir?

A) böyük dövlət

B) unitar

C) konfederasiya

D) federasiya

E) kiçik dövlət

66) Sual: Beynəlxalq hüquqda norma yaratmanın yeganə üsulu nədir?

A) hər bir subyektin konkret baxışı və yanaşması vacibdir

B) beynəlxalq hüquqda norma yaratmanın yeganə üsulu məhz ancaq dövlətlərin birgə hüquqi çərçivədə əlaqəli fəaliyyətidir

C) beynəlxalq hüquqda norma yaratmanın yeganə üsulu beynəlxalq hüquq subyektlərinin sazişə gəlməsidir

D) beynəlxalq hüquqda norma yaratmanın yeganə üsulu beynəlxalq hüquq subyektlərinin bilavasitə özlərinin yaradıcı hüquqi təzahürüdür

E) beynəlxalq hüquqda norma yaratmanın yeganə üsulu mövcud deyil, burada hər bir subyektin konkret baxışı və yanaşması vacibdir

67) Sual: Beynəlxalq hüquq norması dedikdə nə başa düşülür?

A) beynəlxalq hüquq norması dedikdə, məhz dövlətlərin hüquqi-icbari keyfiyyətdə tanındıqları davranış qaydaları başa düşülür

B) beynəlxalq hüquq norması dedikdə, dövlətlərin hüquqi keyfiyyətdə tanındıqları davranış qaydaları başa düşülür

C) beynəlxalq hüquq norması dedikdə, dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin hüquqi-icbari keyfiyyətdə tanındıqları davranış qaydaları başa düşülür

D) beynəlxalq hüquq norması dedikdə, dövlətlərin və xalqların hüquqi keyfiyyətdə tanındıqları davranış qaydaları başa düşülür

E) beynəlxalq hüquq norması dedikdə, xalqların hüquqi keyfiyyətdə tanındıqları davranış qaydaları başa düşülür

68) Sual: Beynəlxalq hüququn mənbələri hansı beynəlxalq sənəddə göstərilmişdir?

A) hec bir beynəlxalq sənəddə

B) BMT-nin Hüquq Komissiyasının qərarında

C) BMT Beynəlxalq Məhkəməsi Statusunda

D) BMT Baş Assambleyasının qətnaməsində

E) BMT-nin IX sessiyasında

69) Sual:jus cogens normasının anlayışı harada və nə vaxt verilib

- A) BMT-nin Nizamnamzsinin 2 maddəsinin 3 bəndində
- B) Beynəlxalq müqavilələr hüququ haqqında 1953-cu il Vyana Konvensiyasının 69-cü maddəsində
- C) BMT-nin Nizamnamzsinin 2 maddəsində
- D) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 53-cü maddəsində**
- E) BMT-nin Nizamnamzsinin 7 maddəsində

70) Sual: jus cogens nəyi göstərir ?

- A) hamsı
- B) bu cür normadan geri çəkilmək yolverilməzdir;
- C) bütövlükdə dövlətlərin beynəlxalq birliyi tərəfindən qəbul edilir və tanınır;
- D) ümumi beynəlxalq hüququn normasıdır;
- E) bu norma yalnız ümumi beynəlxalq hüququn eyniylə bu xarakterdə olan yeni bir norması ilə dəyişdirilə bilər.

71) Sual:Regional normaları nəyi müəyyən edir?

- A) heç biri
- B) dövlət arasında bağlanmış müqaviləni
- C) beynəlxalq hüququn eyniyyətini
- D) bir coğrafi regionda yerləşən dövlətləri bağlayan beynəlxalq hüquq normaları**
- E) hamsı

72) Sual:İkitərəfli normalar nəyi müəyyən edir

- A) heç biri
- B) iki təşkilatın arasında bağlanmış müqavilədə əks olunmuş normalardır.
- C) iki dövlətlərin dövlətdaxili normalarını.
- D) iki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normaları**
- E) iki idarənin arasında bağlanmış müqavilədə əks olunmuş normalardır.

73) Sual:Nizamasalma üsuluna görə beynəlxalq hüquq normalar hansılardır

- A) hamsı
- B) regional və ümumi

C) yalnız ümumi

D) imperativ normalar və dispozativ normalar.

E) heç biri

74) Sual:beynəlxalq hüquqda Imperativ normaların anlayışını göstər

A) hamsı

B) imperativ normalar nəzərdə tutulmuş yeganə davranış variantından dövlətlər istədiklərini edirlər

C) imperativ normalar nəzərdə tutulmuş yeganə davranış variantından dövlətlər heç cür kənara çıxma bilməzlər

D) imperativ normalar nəzərdə tutulmuş yeganə davranış variantından beynəlxalq təşkilatlar heç cür kənara çıxma bilməzlər

E) imperativ normalar nəzərdə tutulmuş yeganə olmayan davranış variantıdır

75) Sual:Beynəlxalq hüquqda Dispozitiv normalar.

A) heç biri

B) müqailə uzrə davranış normalarıdır

C) alternativ davranış variantı nəzərdə tutulan normalardır

D) yeganə davranış variantı nəzərdə tutulan normalardır

E) beynəlxalq təşkilatlar üçün nəzərdə tutulan normalardır

76) Sual:Normada nəzərdə tutulmuş göstərişin xarakterinə görə beynəlxalq hüquq normaları hansılardır

A) ümumi

B) imperativ

C) regional

D) səlahiyyətverici, məcbureddici, qadağanedici

E) dispozitiv

77) Sual:Səlahiyyətverici normaların əlamətini göstər

A) dövlətə və ya beynəlxalq hüququn digər subyektinə hər hansı bir hərəkəti etmək hüququ verən normalar

B) hamsı

C) bu normalar (müəyyən hərəkətin edilməsini qadağan edən normalar).

D) hər hansı bir hərəkəti yerinə yetirmək vəzifəsi müəyyən edən normalar

E) heç biri

78) Sual:məcburedici normaların əlamətini göstər

- A) heç biri
- B) bu normalar (müəyyən hərəkətin edilməsini qadağan edən normalar).
- C) hər hası bir hərəkəti yerinə yetirmək vəzifəsi müəyyən edən normalar**
- D) dövlətə və ya beynəlxalq hüququn digər subyektinə hər hası bir hərəkəti etmək hüququ verən normalar
- E) hamısı

79) Sual:Qadağanedici normaların əlamətlərini göstər

- A) heç biri
- B) bu normalar müəyyən hərəkətin edilməsini qadağan edən normalar**
- C) hər hası bir hərəkəti yerinə yetirmək vəzifəsi müəyyən edən normalar
- D) dövlətə və ya beynəlxalq hüququn digər subyektinə hər hası bir hərəkəti etmək hüququ verən normalar
- E) hamısı

80) Sual:Beynəlxalq hüququn məcəllələşdirilməsi

- A) heç biri.
- B) daxilən uzlaşdırılmış iri hüquqi aktların yaradılması məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir**
- C) iri hüquqi aktların ləğv edilməsi məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir
- D) daxilən uzlaşdırılmamış adi hüquqi aktların yaradılması məqsədilə hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir
- E) daxilən uzlaşdırılmış ayrı-ayrı kiçik hüquqi aktların birləşdirilməsi məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir

81) Sual:Beynəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı hansı vəzifələri yerinə yetirir:

- A) qüvvədə olan beynəlxalq hüququ beynəlxalq münasibətlərin həmin inkişaf dövrünün tələbatına uyğunlaşdırmaq;
- B) beynəlxalq hüququn müvafiq sahəsini və ya institutunu bir normativ kompleks şəklinə salmaq.
- C) köhnəlmiş normaları kənar etmək və mövcud normalar arasındakı ziddiyyətləri aradan qaldırmaq;
- D) ona tələb olunan yeni hüquq normaları əlavə etmək;
- E) hamısı**

82) Sual:Beynəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı işinin təşkili hansı orqanın səlahiyyətinə daxildir.

- A) heç biri

- B) BMT Beynəlxalq Məhkəməsinə
- C) Avropa Birliyinə
- D) BTM Baş Assambleyasının**
- E) Həmsi

83) Sual:Beynəlxalq hüququn məəllələşdirilməsi və mütərəqqi inkişafı işinin təşkili BTM Baş Assambleyası neçənci ildə xüsusi köməkçi orqan Beynəlxalq hüquq komissiyası təsis edilmişdir.

- A) 1950
- B) 1965
- C) 1948
- D) 1947**
- E) 1977

84) Sual:Beynəlxalq iqtisadi hüquq:

- A) Həmsi
- B) Beynəlxalq ümumi hüququn 1 sahəsi kimi,dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında iqtisadi münasibətləri nizama salır.**
- C) Dövlətlər arasında iqtisadi münasibətləri nizama salır.
- D) Ayrı-ayrı dövlətlərin fiziki və hüquqi şəxsləri arasındakı münasibətləri nizama salır.
- E) Bütün iqtisadi münasibətləri nizama salır.

85) Sual:Hal-hazırda BMT-nin neçə üzvü var?

- A) 184**
- B) 200
- C) 175
- D) 150
- E) 160

86) Sual: Bazar evalyusiyası hansı cəhətdən üzrə getmişdir?

- A) milli bazardan-beynəlxalqa
- B) daxili bazardan- milliyyət; milli bazardan- beynəlxalqa; beynəlxalq bazardan-dünya bazarına**
- C) milli bazardan-beynəlxalqa; beynəlxalq bazardan-dünya bazarına və bunların ümumi məcmu təsnifatına

- D) daxili bazardan- milliyə; milli bazardan-beynəlxalqa
- E) daxili bazardan-milliyə; beynəlxalq bazardan-dünya bazarına

87) Sual: Beynəlxalq hüququn mənbələri hansı beynəlxalq sənəddə göstərilmişdir?

- A) BMT-nin IX sessiyasında
- B) hec bir beynəlxalq sənəddə
- C) BMT Beynəlxalq Məhkəməsi Statusunda**
- D) BMT Baş Assambleyasının qətnaməsində
- E) BMT-nin Hüquq Komissiyasının qərarında

88) Sual: Ümumdünya ticarət təşkilatı nə vaxt yaranmışdır?

- A) 1992
- B) 1995
- C) 1994**
- D) 1993
- E) 1991

89) Sual: Ticarət və inkişaf üzrə BMT Konfransı nə vaxt təsis olunmuşdur?

- A) 1964**
- B) 1944
- C) 1934
- D) 1954
- E) 1974

90) Sual: Beynəlxalq Valyuta Fondu (BVF) neçənci ildə yaradılmışdır?

- A) 1947
- B) 1944
- C) 1946
- D) 1945**
- E) 1948

91) Sual: Azərbaycan Respublikası neçənci ildə BVF-na üzv olmuşdur?

- A) 1995
- B) 1991
- C) 1993
- D) 1992**
- E) 1994

92) Sual: Beynəlxalq məhkəmə hansı təşkilatın nəznindədir?

- A) NATO-nun
- B) Avropa Şurasının
- C) ATƏT-in
- D) Avropa Birliyinin
- E) BMT-nin**

93) Sual: klassik konsepsiya ya görə Beynəlxalq iqtisadi hüququn məzmunu

A) beynəlxalq iqtisadi hüquq beynəlxalq publik hüququn sahəsidir və onun predmeti beynəlxalq hüququn subyektləri arasındakı iqtisadi münasibətlərdir.

B) beynəlxalq xüsusi hüququn sahəsi olmaqla, beynəlxalq iqtisadi hüquqda xalqların qanuni hüquqlarını müdafiə edən mexanizmlərin yaranmasıdır və bu funksiyada özünü təzahür etdirir.

C) beynəlxalq iqtisadi hüquq beynəlxalq xüsusi hüququn sahəsi olmaqla, tərəflərin maraqlarını müdafiə edən mexanizmlər yaradılır və bu mexanizmlərin icrasıdır.

D) beynəlxalq hüquq normaları çərçivəsində baş verən münaqişələr dairəsində, tərəflərin maraqlarını müdafiə edən mexanizmlər yaradılır.

E) beynəlxalq iqtisadi hüquqda onun bütün subyektlərinin maraqlarını müdafiə edən konkret mexanizmlər yaranmışdır.

94) Sual: Aşağıdakı müqavilələrdən hansılar universal beynəlxalq müqavilələrə aid deyil?

- A) İntellektual mülkiyyətin qorunması üzrə Saziş
- B) Tariflər və ticarət üzrə Ümumi Saziş (TATU)
- C) Qarşılıqlı mal tədarükü haqqında Saziş
- D) Mərakeş Sazişlər Paketi
- E) Beynəlxalq ticarət hüququnun unifikasiyası üzrə Saziş

95) Sual: Avropa Birliyinin Şura və Komissiyası hansı hüquqi aktları qəbul edə bilər?

- A) direktivlər; qərarlar; tövsiyələr və xülasələr
- B) qətnamələr (reqlamentlər);
- C) tövsiyələr və xülasələr, əmrlər, qəraradlar, təlimatlandırıcı məktublar.
- D) qətnamələr (reqlamentlər); direktivlər; qərarlar; tövsiyələr və xülasələr**
- E) qətnamələr (reqlamentlər); direktivlər; qərarlar

96) Sual: Avropa Energetika Xartiyası nə vaxtı imzalanmışdır?

- A) 1991-ci ildə**
- B) 1990-cı ildə
- C) 1994-cü ildə
- D) 1993-cü ildə
- E) 1992-ci ildə

97) Sual: Beynəlxalq iqtisadi hüququn predmeti

- A) Beynəlxalq publik hüquq subyektləri arasında çoxtərəfli iqtisadi münasibətlərdir
- B) Beynəlxalq publik hüquq subyekti, beynəlxalq iqtisadi təşkilatlar arasında çoxtərəfli və ikitərəfli beynəlxalq iqtisadi münasibətlərdir
- C) Dövlətlər, həmçinin beynəlxalq publik hüquq digər subyektləri arasında çoxtərəfli və ikitərəfli beynəlxalq iqtisadi münasibətlərdir**
- D) Dövlətlər arasında çoxtərəfli və ikitərəfli beynəlxalq iqtisadi münasibətlərdir
- E) Beynəlxalq publik hüquq subyektləri arasında ikitərəfli beynəlxalq iqtisadi münasibətlərdir

98) Sual: Beynəlxalq iqtisadi hüquq hansı hissələrdən ibarətdir?

- A) normativ və spesifik hissə
- B) ümumi və xüsusi hissə**
- C) ümumi və spesifik hissə
- D) spesifik və xüsusi hissə
- E) tam və normativ hissə

99) Sual: Beynəlxalq iqtisadi hüququn əsas konsepsiyaları

- A) “klassik konsepsiya”; ”;”inkişaf üzrə beynəlxalq hüquq nəzəriyyəsi”.
- B) “klassik konsepsiya”; “transasional hüquq nəzəriyyəsi”; “acıq qapılar nəzəriyyəsi”; “inkişaf nəzəriyyəsi”**

- C) “klassik konsepsiya”; “transasional hüquq nəzəriyyəsi”; ”inkişaf üzrə beynəlxalq hüquq nəzəriyyəsi”.
- D) “transasional hüquq nəzəriyyəsi”; ”inkişaf üzrə beynəlxalq hüquq nəzəriyyəsi”.
- E) “klassik konsepsiya”; “inkişaf nəzəriyyəsi”; “acıq qapılar nəzəriyyəsi”

100) Sual: Beynəlxalq iqtisadi hüququn anlayışı

- A) dövlətlər arasında hüquqi münasibətləri nizama salan məcburi xarakterli və beynəlxalq təşkilatlar tərəfindən təsbit edilən hüquqi təsisatların hazırladığı hüquqi sistemlər məcmusudur
- B) beynəlxalq iqtisadi hüquq “xalqlar arasındakı hüquq” mənasını anladır
- C) beynəlxalq iqtisadi hüquq xalqlar arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi sistemdir
- D) beynəlxalq iqtisadi hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan prinsip və hüquqi normalar sistemidir**
- E) beynəlxalq iqtisadi hüquq xalqlar və dövlətlər arasında hüquqi münasibətləri nizama salan məcburi xarakterli və beynəlxalq təşkilatlar tərəfindən təsbit edilən hüquqi təsisatların hazırladığı sistemdir

101) Sual: Beynəlxalq iqtisadi hüququn mənbələri

- A) beynəlxalq hüquqi adət; məhkəmə qərarları; beynəlxalq təsisatların rəqlamentləri.
- B) beynəlxalq müqavilə; beynəlxalq hüquqi adət; sivil millətlərin tanıdıqları hüququn ümumi prinsipləri; imperativ normalar; siyasi müqavillər; tanınmış alimlərin rəyləri; beynəlxalq təsisatların rəqlamentləri.
- C) beynəlxalq müqavilə; beynəlxalq hüquqi adət; məhkəmə qərarları; tanınmış alimlərin rəyləri.
- D) beynəlxalq konvensiyalar; beynəlxalq hüquqi adət; məhkəmə qərarları
- E) beynəlxalq müqavilələr; sivil millətlərin tanıdıqları hüququn ümumi prinsipləri; beynəlxalq təşkilatların qərarları; dövlətlərarası iqtisadi konfransların qərarları; beynəlxalq hüquqi adət.**

102) Sual:Səhv fikri müəyyənləşdirin

- A) Bütün dövlətlər hüquqi cəhətdən bərabərdir
- B) Beynəlxalq təşkilatlarda hər bi dövlət bir səsə malikdir
- C) Heç bir dövlət digər dövlətin daxili yuridiksiyasında olan işə qarışmamalıdır
- D) Bütün dövlətlər hüquqi cəhətdən bərabərdir
- E) Başqa dövlətdə baş vermiş silahlı münaqişəyə müdaxilə yolveriləndir**

103) Sual:Dövlətlərin suverenliyi prinsipinin mahiyyəti nədir?

- A) Dövlətlərin sərhədi toxunulmazdır

- B) BMT-nin bütün üzvləri güc tətbiqindən çəkinməlidir
- C) Hər bir dövlət öz siyasi və iqtisadi sistemini sərbəst və maneəsiz olaraq özü müəyyən edir
- D) Beynəlxalq mübahisələr dinc yolla həll edilməlidir
- E) Heç bir dövlət digər dövlətin daxili yuridiksiyasında olan işə qarışmamalıdır

104) Sual:Beynəlxalq terrorçuluqla mübarizədə əməkdaşlığın hansı prinsipləri təsbit edilmişdir?

- A) hamı tərəfindən pislənməsi və hüquqazidd əməl kimi tanınması, beynəlxalq əməkdaşlıq, ekstradisiya, beynəlxalq sənədlərin milli qanunvericiliklə təsbiti və regional orqanların əlaqələndirici funksiyası
- B) ekstradisiya, beynəlxalq sənədlərin milli qanunvericiliklə təsbiti
- C) hamı tərəfindən pislənməsi və hüquqazidd əməl kimi tanınması, beynəlxalq əməkdaşlıq
- D) hamı tərəfindən pislənməsi və hüquqazidd əməl kimi tanınması, beynəlxalq əməkdaşlıq, ekstradisiya, beynəlxalq sənədlərin milli qanunvericiliklə təsbiti
- E) hamı tərəfindən pislənməsi və hüquqazidd əməl kimi tanınması, beynəlxalq əməkdaşlıq, ekstradisiya, beynəlxalq sənədlərin milli qanunvericiliklə təsbiti və milli qanunların unifikasiyası

105) Sual:Beynəlxalq qanunçuluq anlayışı nədir?

- A) hüquqi şəxslərin qəbul etdikləri qərarların yerinə yetirilməsidir.
- B) mədəni sahədə bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməsidir
- C) iqtisadi sahədə bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsidir
- D) beynəlxalq sistemdə münasibətlərin əsas prinsipləri əsasında öhdəliklərin məsuliyyətlə beynəlxalq hüquq prinsipləri ilə yerinə yetirilməsinin təmin edilməsidir
- E) hökumət qərarlarının yerinə yetirilməsidir

106) Sual: Sadalanan qadağalardan hansısı zor işlətməmək prinsipinin normativ məzmununa daxildir?

- A) terror aktlarının təşkili
- B) bir-birləri ilə silahlı münaqişə vəziyyətində olan dövlətlərin nümayəndələrinin eyni statuslu beynəlxalq təşkilatlarda iştirakı
- C) başqa dövlətin ərazisində vətəndaş müharibəsinin və ya terror aktlarının təşkili, yaxud buna köməklik və ya bu aktlarda iştirak
- D) münaqişə dövlətlərindən hər hansı birinin diplomatik nümayəndəliklərinin, digər dövlətlər tərəfindən geriye çağırılması
- E) dövlətlərin öz ərazisini ondan üçüncü dövlətə qarşı təcavüzkarlıq məqsədi ilə istifadə etmək istəyən dövlətin ixtiyarına verməməsi

107) Sual: Zor işlətmək və ya zor işlətməklə hədələmək prinsipinin hamılıqla tanınmış təfsiri?

- A) dövlətlər artıq tam suverenlik statusuna çatdıqda, hüquq bərabərliyi məsələsini qaldıra bilər
- B) dövlətlər öz beynəlxalq münasibətlərində hər hansı bir dövlətin siyasi istiqlalıyyətinə qarşı zor işlətməklə hədələməkdən çəkinirlər
- C) BMT-nin bütün üzvləri öz beynəlxalq münasibətlərində hər hansı bir dövlətin ərazi toxunulmazlığına və siyasi istiqlalıyyətinə qarşı, habelə Birləşmiş Millətlərin məqsədləri ilə bir araya sığmayan hər hansı bir yolla zor işlətməkdən və zor işlətməklə hədələməkdən çəkinirlər**
- D) hər hansı beynəlxalq təşkilatlarda üzv olmalarından asılı olmayaraq bütün dövlətlər beynəlxalq münasibətlərində hər hansı bir dövlətin ərazi toxunulmazlığına qarşı zor işlətməkdən çəkinirlər
- E) dövlətlər ümumtənnis məqsədlər ilə bir araya sığmayan hər hansı başqa bir yolla zor işlətməkdən və zor işlətməklə hədələməkdən çəkinirlər

108) Sual:Aşağıda sadalanan xüsusatlardan hansısı suveren bərabərlik anlayışının ünsürlərindəndir?

- A) hüquq bərabərliyi məsələsini qaldıra bilər
- B) hər bir dövlət tam suverenliyə xas olan hüquqlarını müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əldə edib, istifadə etmək hüququna malikdir
- C) dövlətlər inkişaf səviyyəsindən asılı olaraq, digər dövlətlərin siyasi, ictimai, iqtisadi və mədəni sisteminin seçilməsində mütərəqqi iştirak edir**
- D) dövlətlər inkişaf səviyyəsindən asılı olaraq, digər dövlətlərin siyasi, ictimai, iqtisadi və mədəni sisteminin seçilməsində mütərəqqi iştirak edir
- E) dövlətlər artıq tam suverenlik statusuna çatdıqda, hüquq bərabərliyi məsələsini qaldıra bilər

109) Sual: Dövlətlərin ərazi bütövlüyü prinsipinin mahiyyəti nədən ibarətdir?

- A) mənsubiyyətinin dəyişdirilməsinin qadağan edilməsindən ibarətdir
- B) xarici ərazilərin zorakılıqla tutulmasının və ya mənsubiyyətinin dəyişdirilməsinin qadağan edilməsindən ibarətdir
- C) xarici ərazilərin zorakılıqla tutulmasının və ya mənsubiyyətinin dəyişdirilməsinin qadağan edilməsindən, habelə xarici ərazilərdən hüquqa zidd şəkildə istifadə edilməsinin və ya ona təsirli zərər vurulmasının qadağan edilməsindən ibarətdir**
- D) xarici ərazilərin zorakılıqla tutulmasının qadağan edilməsindən ibarətdir
- E) xarici ərazilərdən hüquqa zidd şəkildə istifadə edilməsinin və ya ona təsirli zərər vurulmasının qadağan edilməsindən ibarətdir

110) Sual:Yeni yaranmış dövlətlər hansı hallarda tanınır?

- A) beynəlxalq məhkəmə tanındıqdan sonra
- B) digər beynəlxalq təşkilatlar tərəfindən tanındıqdan sonra
- C) dövlətlər tərəfindən tanındıqdan sonra
- D) regional təşkilatlar tərəfindən tanındıqdan sonra[yeni cavab]
- E) BMT tərəfindən üzlüyə qəbul olunduqdan sonra**

111) Sual:Sülh şəraitinin mövcudluğu prinsipi hansı beynəlxalq sənəddə öz əksini tapmışdır?

- A) İstanbul deklarasiyasında
- B) BMT-nin nizamnaməsində**
- C) Dehli deklarasiyasında
- D) London deklarasiyasında
- E) Moskva deklarasiyasında

112) Sual:Hərbi gücün tətbiq olunmaması prinsipi hansı hallarda pozula bilər?

- A) qanunverici orqanın qəbul etdiyi qanun əsasında
- B) dövlət rəhbərinin verdiyi fərman əsasında
- C) digər təşkilatların qərarı əsasında
- D) hökumətin qərarı əsasında
- E) BMT-nin mandatı əsasında**

113) Sual:Beynəlxalq hüquqda beynəlxalq hüquqi tənzimlənmə anlayışı necə başa düşülür?

- A) beynəlxalq hüququn köməyi ilə dövlətlərin qarşılıqlı münasibətlərinə təsirinin göstərilməsi
- B) hökumətlərin qəbul etdikləri qərarların təsirinin göstərilməsi**
- C) [yeni cavab]
- D) hüquqi şəxslərin qəbul etdikləri qərarların təsirinin göstərilməsi
- E) təşkilatların qəbul etdikləri qərarların təsirinin göstərilməsi

114) Sual: Beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti nədən ibarətdir?

- A) beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti onların dispoitiv və deklorativ xarakter daşmasıdır
- B) beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti onların deklorativ xarakter daşmasıdır
- C) beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti onların universallığıdır. Bu o, deməkdir ki, beynəlxalq hüququn bütün subyektləri prinsiplərə ciddi əməl etməyə borcludurlar, belə ki, bu prinsiplərin hər hansı şəkildə pozulması mütləq beynəlxalq münasibətlərin digər iştirakçılarının maraqlarına toxunacaqdır**
- D) beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti onların konkretliyindədir. Bu o, deməkdir ki, beynəlxalq hüququn konkret hallara müvafiq olaraq subyektləri prinsiplərə əməl etməyə borcludurlar
- E) beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti onların dispoitiv xarakter daşmasıdır

115) Sual: Müasir beynəlxalq hüququn prinsiplərinin məzmununu geniş açan ən nüfuzlu sənədlər

A) Beynəlxalq Hüquq Cəmiyyətinin Bəyannaməsi

B) BMT Beynəlxalq Məhkəməsi Statusu; Beynəlxalq Hüquq Cəmiyyətinin Bəyannaməsi

C) dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə; Avropa təhlükəsizlik və əməkdaşlıq üzrə Müşavirənin Beynəlxalq Yekun Aktında əks olunmuş və Dövlətlərin öz qarşılıqlı münasibətlərində rəhbər tutmalı olduqları prinsiplər haqqında Bəyannamə

D) dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə; BMT Beynəlxalq Məhkəməsi Statusu

E) Beynəlxalq Hüquq İnstitutunun Bəyannaməsi; BMT-nin Beynəlxalq Məhkəməsi Statusu

116) Sual: Beynəlxalq hüququn əsas prinsipləri hansı səciyyəvi xüsusiyyətlərə malikdir?

A) dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtənzim normalardır; ən yüksək qüvvəyə malik olan imperativ normalardır

B) ən ümumi normalardır; öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalardır; dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtənzim normalardır; ən yüksək qüvvəyə malik olan imperativ normalardır

C) beynəlxalq hüququn digər prinsipləri ilə yanaşı mühüm normalardır; öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalardır

D) ən ümumi normalardır

E) öz mahiyyətinə görə beynəlxalq hüququn xüsusi normalardır; bütün dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtənzim normalardır

117) Sual: Suveren bərabərlik prinsipinin əsas ictimai vəzifəsi nədən ibarətdir?

A) dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtənzim normalardır; ən yüksək qüvvəyə malik olan imperativ normalardır

B) inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və üçüncü ölkələrin üzərində, əlverişli rejim tətbiq etməklə, sonuncuların inkişaf səviyyəsini qaldırmaqdır

C) böyük və kiçikliyindən, iqtisadi, siyasi və mədəni inkişaf dərəcəsi və s. faktorlardan asılı olmayaraq bütün dövlətlərin beynəlxalq münasibətlərdə hüquqi cəhətdən bərabər iştirakını təmin etməkdir

D) BMT-nin daimi üzv dövlətlərinin, iştirakçı üzv dövlətləri üzərində üstünlüklərinin zəruri olmasına əngəlləməkdir

E) inkişaf səviyyəsindən asılı olaraq, beynəlxalq təşkilatlarda bir dövlətin digər dövlətə görə hüquqlarının təmin edilməsidir

118) Sual: Sərhədlərin pozulmazlığı prinsipinin əsas məzmununu təşkil edən ünsürlər hansılardır?

A) mövcud sərhədlərin daxili, milli qanunvericiliyə uyğun olaraq tanınması

B) mövcud sərhədlərin beynəlxalq hüquqa uyğun olaraq tanınması; gələcəkdə hər hansı bir ərazi iddialarından imtina edilməsi.

C) mövcud sərhədlərin beynəlxalq hüquqa uyğun olaraq hüquqla müəyyənləşdirilmiş qaydada tanınması; mövcud anda və gələcəkdə hər hansı bir ərazi iddialarından imtina edilməsi; bu sərhədlərə zor işlətmə və ya zor işlətməklə hədələmə də daxil olmaqla istənilən qəsdlərdən imtina edilməsi

D) mövcud sərhədlərin daxili, milli qanunvericiliyə uyğun olaraq tanınması; mövcud anda və gələcəkdə hər hansı bir ərazi iddialarından imtina edilməsi

E) mövcud sərhədlərin iki tərəfli sazişlərə uyğun olaraq tanınması; ancaq mövcud anda hər hansı ərazi iddialarından imtina edilməsi; bu sərhədlərə zor işlətməklə hədələmə qəsdlərindən imtina edilməsi.

119) Sual:Sadalandanlardan hansılar beynəlxalq mübahisənin tam əlamətləridir?

A) iki tərəfin – beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması

B) bir neçə tərəfin – beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olması; mübahisənin yaranması anının müəyyən edilməsinin qeyri-mümkünlüyü

C) iki və daha artıq tərəfin tərəfin – beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması; müharibə edən tərəflərin qarşılıqlı iddialarının olması; tərəflərin öz aralarında mübahisənin yaranması faktının etiraf edilməsi; mübahisənin yaranması anının müəyyən edilməsi

D) iki tərəfin – beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması; tərəflərin öz aralarında beynəlxalq təşkilatların təsdiqi ilə mübahisənin yaranması faktının etiraf edilməsi

E) müharibə edən tərəflərin qarşılıqlı iddialarının olması; tərəflərin öz aralarında mübahisənin yaranması faktının etiraf edilməsi; mübahisənin yaranması anının müəyyən edilməsi

120) Sual:Beynəlxalq hüququn prinsipləri dedikdə nə başa düşülür?

A) müvafiq davranış qaydalarının nəticəsi kimi tanınan, zəruri qaydalardır

B) beynəlxalq hüququn prinsipləri beynəlxalq hüququn formal cəhətdən təsbit edilmiş, ictimai təcrübənin nəticəsi kimi yaranan, bilavasitə dövlətin rəhbər davranış qaydalarıdır

C) beynəlxalq hüququn prinsipləri beynəlxalq hüququn hüquqi cəhətdən təsbit edilmiş, ictimai təcrübənin nəticəsi kimi yaranan, subyektlərin rəhbər davranış qaydalarıdır

D) beynəlxalq hüququn prinsipləri beynəlxalq hüququn faktiki və formal cəhətdən təsbit edilmiş, ictimai təcrübənin nəticəsi kimi yaranan davranış qaydalarıdır

E) beynəlxalq hüququn prinsipləri beynəlxalq hüququn formal cəhətdən təsbit edilmiş, müvafiq davranış qaydalarının nəticəsi kimi tanınan, zəruri qaydalardır

121) Sual: Sadalandan normativ məzmunlardan hansısı daxili işlərə qarışmamaq prinsipinə aiddir?

A) heç biri

B) hər hansı imtiyaz əldə edilməsinə nail olmaq üçün istənilən digər məcburiyyət tətbiq edə bilməsi ehtimalları

C) dövlətin suverenliyinə qarşı yönəlmiş silahlı müdaxilənin hər cür əsaslarla təsdiq edilməsinə cəhdlər

D) dövlətin suverenliyinə qarşı yönəlmiş silahlı müdaxilənin hər cür əsaslarla təsdiq edilməsinə cəhdlər

E) başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə müharibə qanunlarına müvafiq mümkündür

122) Sual:K. Vasakın konsepsiyasına əsasən insan hüquqları öz inkişaf tarixində neçə mərhələdən keçib?

A) 6

B) 4

C) 3

D) 2

E) 5

123) Sual:K. Vasakın konsepsiyasına əsasən insan hüquqlarının inkişaf tarixində II nəslə aiddir:

A) inkişaf hüququ

B) vətəndaş və siyasi hüquqlar

C) iqtisadi, sosial, mədəni hüquqlar

D) sülh hüququ

E) sağlamlıq hüququ

124) Sual:K. Vasakın konsepsiyasına əsasən insan hüquqlarının inkişaf tarixində III nəslə aiddir:

A) kollektiv hüquqlar və həmrəylik hüququ

B) vətəndaş və siyasi hüquqlar

C) iqtisadi, sosial, mədəni hüquqlar

D) təhsil hüququ

E) vicdan azadlığı

125) Sual:Universal səviyyədə mövcud olan müqavilə mexanizmlərini seçin:

A) Uşaq hüquqları komitəsi, İnsan hüquqları üzrə BMT Ali Komissarı, “ 1503 proseduru “

B) İnsan hüquqları komitəsi, İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitə, İşgəncə ələhinə komitə

C) Uşaq hüquqları komitəsi, “ 1503 proseduru ”, tematik mexanizmlər

D) BMT sistemində köməkçi təsisatlar, İnsan hüquqları üzrə BMT Ali Komissarı

E) Üçlər qrupu, “ 1503 proseduru “, Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitə

126) Sual:İnsan hüquqları sahəsində tövsiyyə xarakterli sənədlər:

- A) Avropa Sosial Xartiyası
- B) “ Vətəndaş və siyasi hüquqlar haqqında “ Beynəlxalq Pakt
- C) 1992-ci ildə qəbul edilmiş “ Milli, etnik, dil və dini azadlıqlara mənsub olan şəxslərin hüquqları haqqında ” Bəyannamə
- D) “ İqtisadi, sosial və mədəni hüquqlar haqqında “ Beynəlxalq Pakt
- E) Afrika Xartiyası

127) Sual:İHK-yə fərdi şikayətlərə baxmaq hüquqları verən sənədlər:

- A) İrqi ayrı-seçkiliyin ləğvi haqqında 1965-ci il Beynəlxalq Konvensiyası
- B) 1966-cı il Fakultativ Protokol və 1999-cu il ölüm cəzasının ləğvinə yönəldilmiş II Fakultativ Protokol
- C) 1992-ci ildə qəbul edilmiş “ Milli, etnik, dil və dini azadlıqlara mənsub olan şəxslərin hüquqları haqqında ” Bəyannamə
- D) “ İqtisadi, sosial və mədəni hüquqlar haqqında “ Beynəlxalq Pakt
- E) 2002-ci ildə qəbul olunmuş İşgəncə ələhinə Konvensiyaya Fakultativ Protokol

128) Sual:Universal müqavilələrə aiddir:

- A) Təhsil sahəsində ayrı-seçkilik ələhinə 1960-cı il YUNESKO konvensiyası]
- B) 1966-cı il- İqtisadi, sosial, mədəni hüquqlar haqqında Beynəlxalq Paktı
- C) Avropa Sosial Xartiyası
- D) İcbari əməyin ləğvi haqqında 1957-ci il BƏT konvensiyası
- E) Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyası

129) Sual:Mütləq hüquqları seçin: 1. yaşamaq hüququ 2. işgəncələrə məruz qalmamaq hüququ 3. köləlikdə və ya asılılıqda saxlanılmamaq hüququ 4. qanunsuz cəzaya yol verilməməsi 5. təhsil hüququ 6. sosial təminat hüququ

- A) 2, 4, 6
- B) 1, 2, 3, 4
- C) 2, 6
- D) 1, 2, 3, 6
- E) Bütün variantlar doğrudur

130) Sual:İnsan Hüquqları Komitəsi (İHK) fərdi şikayətləri qəbul etməsi üçün şərtlər: 1. şəxs dövlətdaxili hüquq müdafiə vasitələrindən istifadə etmədən birbaşa olaraq İHK müraciət edə bilər 2. ərizə anonim olmamalı 3. dövlətdaxili hüquq müdafiə vasitələrindən istifadə etdikdən və müsbət nəticə əldə etmədikdən sonra şikayət vermək hüququ qazanır 4. ərizə anonim olmalı 5. dövlətdaxili orqanın çıxardığı qərardan sonra İHK müraciət

etmək üçün heç bir məhdudiyyət qoyulmayıb 6. İHK müraciət etmək üçün dövlətdaxili orqanın çıxardığı qərardan sonra 6 aydan artıq müddət keçməməlidir

A) 1, 2, 5

B) 1, 4, 5

C) 3, 4, 5

D) 2, 3, 6

E) 1, 2, 6

131) Sual:1984-cü il Konvensiyası əsasında yaradılan İşgəncə ələhinə komitədə ekspertlərin seçilmə müddəti və sayı nə qədər olmalıdır?

A) 5 il müddətinə 5 ekspert

B) 5 il müddətinə 10 ekspert

C) 2 il müddətinə 10 ekspert

D) 2 il müddətinə 5 ekspert

E) 3 il müddətinə 10 ekspert

132) Sual: 1503 proseduru öz adını hansı sənəddən götürüb:

A) 1981-ci il Afrika Xartiyasından

B) EKOSOK-un 1970-ci il 27 may tarixli 1503 sayılı qətnaməsindən

C) 1973-cü ildə qəbul edilmiş “ Aparteid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında “ Beynəlxalq Konvensiyadan

D) 1966-cı ildə qəbul edilmiş “ Vətəndaş və siyasi hüquqlar haqqında “ Beynəlxalq Pakt

E) 1959-u il ADT orqanlarından birinin- XİN Məsləhət görüşünün qətnaməsindən

133) Sual:Beynəlxalq hüquqda insan hüququ hansı beynəlxalq hüquqi sənəddə əsas norma kimi öz əksini tapmışdır?

A) digər beynəlxalq təşkilatların sənədlərində

B) ATƏT-in sənədlərində

C) Avropa Birliyinin sənədlərində

D) BMT-nin nizamnaməsində

E) Avropa Şurasının sənədlərində

134) Sual:İnsan hüquqlarına hörmət prinsipi hansı tarixi hadisədən sonra beynəlxalq aləmin diqqətini cəlb edir və normaya çevrilmişdir?

- A) birinci dünya müharibəsindən sonra
- B) çində inqilab qələbə çaldıqdan sonra
- C) ikinci dünya müharibəsindən sonra
- D) Macarıstanda baş vermiş tarixi hadisədən sonra
- E) Kubada inqilab qələbə çaldıqdan sonra

135) Sual:Beynəlxalq hüquqda insan hüququ sisteminə nələr daxildir?

- A) bağlanmış ikitərəfli iqtisadi müqavilələr
- B) bu sahədə qəbul olunmuş bütün beynəlxalq normalar**
- C) məhkəmə qərarları
- D) təşkilatların qərarları
- E) müəssisələrin qərarları

136) Sual:Beynəlxalq cinayəti beynəlxalq hüquq pozuntularından fərqləndirən xüsusiyyətlər hansılardır? 1. Pozulmuş öhdəliklərin xarakteri 2. Pozulmuş öhdəliklərin subyektləri 3. Göstərilən öhdəliklərin ciddiliyi 4. əməlin beynəlxalq birlik tərəfindən cinayət sayılması 5. Pozulmuş öhdəliklərin obyektləri

- A) 1,2,5
- B) 1,3,4**
- C) 1,3,5
- D) 1,2,4
- E) 1,4,5

137) Sual:Beynəlxalq-hüquqda kompensasiya nəyə deyilir?

- A) Hər hansı dövlətin beynəlxalq-hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri
- B) Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi
- C) Dövlətə və beynəlxalq-hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi**
- D) Beynəlxalq-hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas forması
- E) Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik

138) Sual:Hansı dövlətlərə delikvent dövlət deyilir?

- A) Beynəlxalq cinayət törətmiş dövlətə

- B) Zərərçəkmiş dövlətə
- C) Məsuliyyətə cəlb olunan dövlətə
- D) Beynəlxalq hüquq pozuntusu törətmiş dövlətə**
- E) Beynəlxalq öhdəliklərini yerinə yetirən dövlətə

139) Sual:Hansı şərtlər ödəndikdə əməli dövlətin beynəlxalq hüquq pozuntusu saymaq olar? 1) əməl dövlətin özünə aid olduqda 2) əməli dövlətin fiziki və hüquqi şəxsləri törətdikdə 3) əməl daxili qanunverciliyə zidd olduqda 4) əməl dövlətin beynəlxalq öhdəliklərinə zidd olduqda

- A) 1,3
- B) 1, 4**
- C) 1, 2
- D) 3, 4
- E) 2, 4

140) Sual:Aşağıdakılardan hansı səhvdir?

- A) Beynəlxalq cinayət törədən dövlət üçün xüsusi məsuliyyət rejimi yaranır
- B) Beynəlxalq təşkilatlar yalnız qeyri-maddi məsuliyyət daşıya bilər**
- C) Məsuliyyət delikvent dövlətin üzərinə qoyulan vəzifədir
- D) Əks tədbirlər cəza deyildir
- E) Fors-majordan fərqli olaraq fəlakət halında beynəlxalq-hüquq norması şüurlu surətdə pozulur

141) Sual:Dövlətlərin Beynəlxalq əməkdaşlıq prinsipi hansı əsaslar üzərində qurulmalıdır?

- A) güclü dövlətlərin təsiri ilə
- B) iqtisadi sistemlərin uyğunluğuna görə
- C) siyasi sistemlərin uyğunluğuna görə**
- D) qarşılıqlı maraqların uyğunluğuna görə
- E) beynəlxalq təşkilatların tapşırığı əsasında

142) Sual:Aşağıdakı fikirlərdən hansı səhvdir?

- A) Beynəlxalq cinayət törətmiş dövlət üçün xüsusi məsuliyyət rejimi ortaya çıxır
- B) Dövlət yalnız öz orqanlarının əməllərinə görə məsuliyyət daşıyır
- C) Dövlətin beynəlxalq hüquqa zidd əməli hərəkətsizlikdə ifadə oluna bilməz**

D) Beynəlxalq təşkilat həm maddi, həm də qeyri-maddi məsuliyyət daşıya bilər

E) Razılıq dövlətin məsuliyyətini istisna edən haldır

143) Sual:əks tədbirlər nəyə deyilir?

A) Hər hansı dövlətin beynəlxalq-hüquqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri

B) Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi

C) Dövlətə və beynəlxalq-hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi

D) Beynəlxalq-hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas forması

E) Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik

144) Sual: Beynəlxalq-hüquqi məsuliyyətin ifadə formalarına aiddir

A) Restorsiya

B) Kompensasiya ödəmək

C) Suvernliyin itirilməsi

D) Beynəlxalq səviyyədə təzyiqlərə məruz qalmaq

E) Beynəlxalq təşkilatların üzvlüyündən təcrid edilmək

145) Sual:Güc tətbiq etməmək prinsipi hansı prinsiplə sıx bağlıdır?

A) Özünümüəyyənetmə prinsipi

B) Sərhədlərin toxunulmazlığı

C) Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi

D) Ərazi bütövlüyü prinsipi

E) Əməkdaşlıq prinsipi

146) Sual:Hər bir xalqın xarici müdaxilə olmadan sərbəst olaraq öz situasiyasını təyin etməsi hansı prinsipin mahiyyətidir?

A) Öhdəlikləri vicdanla yerinə yetirmə

B) Ərazi bütövlüyü

C) Özünümüəyyənetmə

D) Sərhədlərin toxunulmazlığı

E) Əməkdaşlıq

147) Sual:Beynəlxalq hüququn əsas prinsiplərinə aid fikirlərdən hansı səhvdir?

- A) Beynəlxalq hüququn əsas prinsipləri bir-biri üzvi surətdə Bağlıdır
- B) Ən yüksək hüquqi qüvvəyə malik olan normalardır
- C) Beynəlxalq hüquq normaları beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olmalıdır
- D) Beynəlxalq hüququn əsas prinsipləri Avropa Birliyinin nizamnaməsində əks olunmuşdur**
- E) Beynəlxalq hüququn əsas prinsiplərindən kənarda və onlarsız beynəlxalq hüquq yoxdur

148) Sual:Hansılar beynəlxalq hüququn əsas prinsiplərindəndir? 1 dövlətlərin ərazi bütövlüyü prinsipi 2 beynəlxalq cinayətlərə yol verməmək prinsipi 3 əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi 4 narkotikə qarşı mübarizə prinsipi 5 sərhədlərin toxunulmazlığı prinsipi 6 genosidə yol verməmək prinsipi

- A) 1- 2- 6
- B) 1 -2- 3
- C) 3- 4- 6
- D) 2- 4- 6
- E) 1- 3- 5**

149) Sual:Səhv fikri tapın

- A) Beynəlxalq situasiya dinc həll edilməlidir
- B) Mübahisə və situasiya çox zaman birgə işlədilir
- C) Hər bir mübahisə situasiyadır, amma hər bir situasiya mübahisə deyil
- D) Situasiya zamanı tərəflər yox, iddialar olur
- E) Beynəlxalq mübahisələri dinc yolla həll etmək vacib deyil**

150) Sual:Beynəlxalq hüququn əsas prinsipləri harda öz əksini tapıb?

- A) Konstitusiyalarda
- B) BMT nizamnaməsində**
- C) Avropa Birliyinin nizamnaməsində
- D) ATƏT nizamnaməsində
- E) Avropa Şurasının nizamnaməsində

151) Sual:Beynəlxalq hüquqda suverenlik nədir?

- A) dövlətlərin suveren hüquqi hakimiyyəti
- B) muxtar və ərazi vahidlərinin hüquqi müstəqilliyi
- C) beynəlxalq təşkilatların hüquqi müstəqilliyi
- D) inzibati ərazilərin hüquqi müstəqilliyi
- E) xalqların hüquqi müstəqilliyi

152) Sual:Beynəlxalq hüququn prinsipləri hansılardır?

- A) ali hüquqi qüvvəyə malik olan ümumiləşdirilmiş beynəlxalq hüquq normaları
- B) beynəlxalq təşkil etdiyi qərarlar
- C) dövlət hakimiyyəti orqanlarının qəbul etdikləri normalar
- D) ictimai təşkilatların qəbul etdikləri normalar
- E) idarə, müəssisə və təşkilatların qəbul etdikləri qərarlar

153) Sual:Mübahisələrin sülh yolu ilə həll olunması prinsipi hansı qaydada və kim tərəfindən həll oluna bilər?

- A) BMT tərəfindən
- B) ölkələr tərəfindən
- C) hökumətlər tərəfindən
- D) regional təşkilatlar tərəfindən
- E) digər beynəlxalq təşkilatlar tərəfindən

154) Sual:Dövlətlərin daxili işinə qarışılmaması prinsipi hansı beynəlxalq təşkilat tərəfindən pozula bilər?

- A) regional təşkilatlar tərəfindən
- B) böyük dövlətlər tərəfindən
- C) hərbi bloklar tərəfindən
- D) digər beynəlxalq təşkilatlar tərəfindən
- E) BMT tərəfindən

155) Sual:Xalqların bərabərlik prinsipi anlayışı necə başa düşülməlidir?

- A) iqtisadi müstəqillik almalı
- B) muxtar ərazi vahidi yaratmalı
- C) mədəni muxtariyat almalı

- D)** dövlətlərin ərazisində yaşayan xalqlar yeni milli dövlət qurulmasına tələb etməli
- E) siyasi müstəqillik əldə etməlidir

156) Sual: Ölkənin ərazisi hansı hallarda dəyişdirilə bilər?

- A) ümumxalq referendumu ilə
- B) ölkə başçısının fərmanı ilə
- C) hökumət başçısının qərarı ilə
- D) parlamentin qərarı ilə
- E) məhkəmə hakimiyyətinin qərarı ilə

157) Sual: Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir və ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- A) dövlətlər üçün bəzi hüquqi nəticələr doğura bilər
- B) yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər**
- C) beynəlxalq birlik tərəfindən də ləğv edilə bilməz
- D) dövlətlər üçün heç bir hüquqi nəticə doğurmur
- E) dövlətlər üçün bəzən hüquqi nəticələr doğurması mümkündür

158) Sual: Beynəlxalq hüquqda hüquq normalarının yaradıcılığı nədir?

- A) yerli özünüidarəetmə orqanlarının hüquq normalarının yaradıcılığı
- B) ictimai təşkilatların hüquq normalarının yaradıcılığı
- C) istehsal birliklərinin hüquq normalarının yaradıcılığı
- D) beynəlxalq təşkilatların hüquq normalarının yaradıcılığı**
- E) dövlətlərin hüquq normalarının yaradıcılığı

159) Sual: Dövlət sərhədlərində yaranmış mübahisələr hansı normalarla tənzimlənir?

- A) milli qanunlar əsasında
- B) dövlət başçısının fərmanı ilə
- C) məhkəmə hakimiyyətinin qərarı ilə
- D) hökumət başçısının qərarı ilə
- E) beynəlxalq hüquq normaları əsasında**

160) Sual:Doğru müddəanı göstərin

- A) beynəlxalq hüququn prinsiplərinin formalaşmasının heç bir üsulu mövcud deyil
- B) beynəlxalq hüququn prinsipləri yalnız beynəlxalq müqavilələr vasitəsilə ilə formalaşır
- C) beynəlxalq hüququn prinsipləri adət və müqavilə yolu ilə formalaşır
- D) beynəlxalq hüququn prinsipləri yalnız adət hüququ vasitəsi ilə formalaşır
- E) beynəlxalq hüququn prinsipləri öz təbiəti etibarlı ilə müstəqil formalaşır

161) Sual:Dövlətin suverenliyinə qarşı olmayan, bəraətverici məqsədlə birtərəfli güc tətbiqi necə adlanır?

- A) Humanitar müdaxilə
- B) Silahlı təcavüz
- C) Suverenliyə müdaxilə
- D) Silahlı müdaxilə
- E) Təcavüz

162) Sual: Vətəndaş siyasi hüquqlar haqqında Beynəlxalq Pakt nə zaman qüvvəyə minib?

- A) 1980
- B) 1960
- C) 1966
- D) 1969
- E) 1976

163) Sual:Konkret öhdəliyin növləri:

- A) dərhal və tədricən yerinə yetirilməli olan öhdəliklər
- B) maddi, implementasiya öhdəlikləri
- C) pozitiv və neqativ öhdəliklər
- D) nəticə və davranış öhdəliyi
- E) əsas və törəmə öhdəliklər

164) Sual:BMT Ali Komissarı institutu nə zaman təsis edilib:

- A) 20 dekabr 1993-cü ildə

- B) 27 may 1970-ci ildə
- C) 15 mart 2006-cı ildə
- D) 9 iyun 1998-ci ildə
- E) 6 oktyabr 1999-cu ildə

165) Sual:Beynəlxalq hüquqda insan hüququ sisteminə nələr daxildir?

- A) bu sahədə qəbul olunmuş bütün beynəlxalq və milli hüquqi normalar
- B) bağlanmış ikitərəfli iqtisadi müqavilələr
- C) müəssisələrin qərarları
- D) təşkilatın qərarları
- E) məhkəmə qərarları

166) Sual:Hansı hallarda vətəndaşa məcburi qaçqın statusu verilir?

- A) dövlətdə dini, irqi, sosial və siyasi ayrışdırıcı mənafəqə məruz qaldığı üçün ölkəsini tərk edən şəxsə
- B) siyasi məhbuslara
- C) adi vətəndaşa
- D) vətəndaşlığı olmayan şəxslərə
- E) iş adamlarına

167) Sual: İnsan hüquq və azadlıqları sahəsində beynəlxalq əməkdaşlıqdan məqsəd nədən ibarətdir?

- A) bu sahədə müvafiq nöqsanlar mövcud olan dövlətlərə normativ xarakterli yardım göstərmək
- B) milli qanunvericiliyin unifikasiyasıdır
- C) dövlətin öz milli qanunvericiliyini qurması üçün özünəməxsus çıxış nöqtəsi olan standartları (modelləri) işləyib hazırlamaq
- D) beynəlxalq normativ aktların, paktların və model qanunların işləyib hazırlanması
- E) beynəlxalq normativ aktların işləyib hazırlanması

168) Sual: "Genosid" termini ilk dəfə olaraq kim tərəfindən işlədilib?

- A) alman Bekya Keyn
- B) ingilis Rozenberq Q.
- C) rus Saşa Vinqradov
- D) rus Bordinov Aleq

E) polyak Rafael Lemkin

169) Sual: Avropa məhkəməsi üzv-dövlətlərin hökumətləri tərəfindən təyin olunan neçə hakimdən ibarətdir?

A) 21

B) 23

C) 20

D) 13

E) 30

170) Sual: Uşaq hüquqları komitəsi iştirakçı dövlətlər tərəfindən seçilən neçə ekspertdən ibarətdir?

A) 12

B) 10

C) 20

D) 11

E) 30

171) Sual: Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyas hansı kateqoriya müqavilələrə aiddir.

A) Ayrı-seçkilik məsələlərinə aid olan müqavilələr

B) xüsusi, regional

C) ümumi, universal

D) ümumi.

E) Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr

172) Sual: İnsan hüquqlarının beynəlxalq müdafiəsinin sahəvi prinsipləri.

A) əməkdaşlıq; universallıq

B) universallıq; ayrı-seçkilik salmama

C) əməkdaşlıq; universallıq; ayrı-seçkilik salmama

D) əməkdaşlıq; qarşılıqlılıq; universallıq

E) əməkdaşlıq; ayrı-seçkilik salmama

173) Sual: Qaçqınların statusu haqqında Konvensiyası neçənci ildə təsbit olunmuşdur?

- A) 1960-cı il
- B) 1953-cü il
- C) 1951-ci il
- D) 1954-cü il
- E) 1958-ci il

174) Sual:İnsan hüquqları dedikdə nə başa düşülür?

- A) Cəmiyyətin hüquq qabiliyyətli fərdin azadlıqları : 2
- B) Dövlət tərəfindən məhdudlaşdırılan qeyri-azadlıqlar
- C) Cəmiyyətin üzvü olan fərdin, şəxsiyyətin hüquqları
- D) Cəmiyyət üzvünün ona təqdim edilmiş azadlığı
- E) Beynəlxalq çərçivədə sazişlərdə müəyyənləşdirilən azadlıqlar

175) Sual:Beynəlxalq hüququn insan hüquqlarının qorunmasında rolu nədən ibarətdir.

- A) hamsı
- B) dövlətlər üçün ümumi standartlar müəyyən etmək
- C) insan hüquqlarının müdafiəsi məsələsinin dövlətin daxili işi olmadığını bəyan etmək;
- D) insan hüquqlarının təbii xarakter daşmasını və dövlətin qanunvericiliyindən kənarda və ondan asılı olmayaraq mövcud olmasını bəyan etmək;
- E) dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmələri üzərində nəzarət mexanizmləri müəyyən etmək.

176) Sual:Namibiya işini (1971-ci il) Beynəlxalq Məhkəmə necə səciyyələndirmişdir.

- A) Cənubi Afrika Respublikasının bu ərazidə yeritdiyi dini ayrı-seçkilik siyasətini “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin kobud pozuntusu” kimi səciyyələndirilmişdir
- B) Cənubi Afrika Respublikasının bu ərazidə yeritdiyi irqi ayrı-seçkilik siyasətini “dünya birliklərinin məqsəd və prinsiplərinin kobud pozuntusu” kimi səciyyələndirilmişdir.
- C) Cənubi Afrika Respublikasının bu ərazidə yeritdiyi irqi ayrı-seçkilik siyasətini “Avropa urasının Nizamnaməsinin məqsəd və prinsiplərinin kobud pozuntusu” kimi səciyyələndirilmişdir.
- D) Cənubi Afrika Respublikasının bu ərazidə yeritdiyi irqi ayrı-seçkilik siyasətini “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin kobud pozuntusu” kimi səciyyələndirilmişdir.
- E) Cənubi Afrika Respublikasının bu ərazidə yeritdiyi irqi ayrı-seçkilik siyasətini “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmətlə yanaşmışdır” kimi səciyyələndirilmişdir.

177) Sual: İnsan hüquqları sahəsindəki mövcud beynəlxalq müqavilələrin kateqoriyaları hansılardır

- A) Həmsi
- B) Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr
- C) Xüsusi müqavilələr
- D) Ümumi müqavilələr
- E) Ayrı-seçkilik məsələlərinə aid olan müqavilələr

178) Sual: xüsusi müqavilələr hansı səviyyədə olur.

- A) heç biri
- B) xüsusi
- C) ümumi
- D) universal və regional
- E) həmsi

179) Sual: İşgəncənin qarşısının alınması və cəzalandırılmasına dair 1985-ci il Amerika Konvensiyası hansı qrup müqavilələrə aiddir

- A) Ayrı-seçkilik məsələlərinə aid olan müqavilələr
- B) ümumi.
- C) ümumi, universal
- D) xüsusi, regional
- E) Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr

180) Sual: Sosial təminat haqqında 1972-ci il Avropa Konvensiyası hansı qrup müqavilələrə aiddir.

- A) Ayrı-seçkilik məsələlərinə aid olan müqavilələr
- B) ümumi.
- C) ümumi, universal
- D) xüsusi, regional
- E) Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr

181) Sual: Qadınların siyasi hüquqları haqqında 1952-ci il Konvensiyası hansı kateqoriya müqavilələrə aiddir

- A) Ayrı-seçkilik məsələlərinə aid olan müqavilələr
- B) ümumi.

- C) ümumi, unversal
- D) xususi, regional
- E) Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr**

182) Sual: Azərbaycan Respublikası nə vaxtdan İNTERPOL-un üzvüdür?

- A) 1994
- B) 1992
- C) 1993**
- D) 1995
- E) 1991

183) Sual: Beynəlxalq Cinayət Polis Təşkilatı (İNTERPOL) nə vaxtı yaradılmışdır?

- A) 1926
- B) 1924
- C) 1923**
- D) 1925
- E) 1922

184) Sual: Ruanda tribunalı neçənci ildə təsis olunmuşdur?

- A) 2000-ci il
- B) 2004-cü il
- C) 1994-cü il**
- D) 2004-cü il
- E) 1984-ci il

185) Sual: Yuqoslaviya tribunalı neçənci ildə yaradılmışdır?

- A) 2000-ci il
- B) 2003-cü il
- C) 1993-cü il**
- D) 2003-cü il

E) 1983-cü il

186) Sual:Nürenberq və Tokio tribunalları ilk dəfə neçə dövlətin imzalanmış sazişinə uyğun olaraq təsis olunmuşdur?

A) 51

B) 31

C) 11

D) 21

E) 41

187) Sual:Aparteid cinayəti ilə mübarizə və onun cəzalandırılması haqqında Konvensiya neçənci ildə təsbit olunub?

A) 1996-cı il

B) 1954-cü il

C) 1973-cü il

D) 1982-ci il

E) 1965-ci il

188) Sual:Cinayətkarların verilməsi sahəsində Azərbaycan Respublikası hansı ölkələrlə ikitərəfli saziş imzalamışdır? 1)Rusiya 2)Almaniya 3)İran 4)Belçika 5)Türkiyə 6)Ukrayna

A) 2,4,6

B) 1,4,6

C) 2,6

D) 1,2,5

E) 1,2,5,6

189) Sual: BMT hətətinin təhlükəsizliyi haqqında Konvensiya nə vaxt qəbul olunmuşdur?

A) 1994

B) 1993

C) 1998

D) 1990

E) 1999

190) Sual: Regional səviyyədə terrorçuluqla mübarizədə hansı çərçivələrdə həll edilir?

- A) BMT, Avropa Şurası, Avropa İttifaqı.
- B) Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi Asiyanın Regional Əməkdaşlıq Assosiasiyası
- C) ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi Asiyanın Regional Əməkdaşlıq Assosiasiyası.**
- D) ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyası.
- E) ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyası, BMT.

191) Sual: Cinayətkarların verilməsi haqqında Avropa Konvensiyası neçənci ildə olmuşdur?

- A) 1950-ci il
- B) 1953-cü il
- C) 1957-ci il**
- D) 1954-cü il
- E) 1952-ci il

192) Sual: Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya neçənci ildə təsbit olunub?

- A) 1978-ci il
- B) 1958-ci il
- C) 1948-ci il**
- D) 1998-ci il
- E) 1968-ci il

193) Sual: Beynəlxalq cinayət polisi təşkilatının əsası neçənci ildə qoyulmuşdur?

- A) 1923**
- B) 1918
- C) 1915
- D) 1920
- E) 1930

194) Sual: Beynəlxalq cinayət hüququnun ilk layihəsi neçənci ildə meydana çıxmışdı?

- A) 1940
- B) 1832**

- C) 1840
- D) 1932
- E) 1836

195) Sual:Beynəlxalq cinayət yurisdiksiyası ilk dəfə hansı tribunaların nümunəsində həyata keçirilmişdir?

- A) Berlin və Pekin
- B) Ruanda və Berlin
- C) Yuqoslaviya və Ruanda
- D) Ruanda
- E) Nürnberq və Tokio

196) Sual:Aşağıdakılarda hansı təcavüzün maddi-hüquqi əsası kimi hüquqi xarakterə malik olmayan,lakin çox böyük əhəmiyyət daşıyan qətnamədir?

- A) Ruanda Tribunalının Nizamnaməsi
- B) Nürnberq Tribunalının Nizamnaməsi
- C) "Təcavüzün tərfi haqqında"BMT qətnaməsi
- D) Brian-Kelloq Paktı
- E) Tokio Tribunalının Nizamnaməsi

197) Sual: Zəruri niyyət və Qadağan olunmuş əməl hansı beynəlxalq cinayət formasının əsas ünsürüdür?

- A) təcavüz
- B) genosid
- C) köləlik
- D) insanlıq əleyhinə cinayətlər
- E) işgəncə

198) Sual:Hansılar insan əleyhinə törədilmiş cinayətlər qrupuna daxildir,? 1)adamöldürmə 2)kütləvi qırğın 3)işgəncə 4)kölə vəziyyətinə salma 5)zorlama 6)deportasiya

- A) hamısı
- B) 3,4,6
- C) 2,3,5

D) 1,2,4,6

E) 1,2,3,5

199) Sual: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin neçənci bölməsi Sülh və bəşəriyyət əleyhinə cinayətlərə həsr olunmuşdur?

A) 8-ci

B) 7-ci

C) 5-ci

D) 4-cü

E) 10-cu

200) Sual: Bitişik zona nədir?

A) 1 neçə dövlətin sahilini yuyan və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz

B) sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağı

C) əcnəbi gəmiləri tərəfindən gömrük, vergi, sanitar və immiqrasiya qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək üçün sahilyanı dövlətin müəyyən etdiyi, onun ərazi dənizinə bitişik açıq dəniz rayonudur

D) ərazi dənizi hüddullarından kənarda yerləşən ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonudur

E) sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki

201) Sual: İNMARSAT neçənci ildən fəaliyyət göstərir və məqsədi nədir?

A) 1977-ci il, dəniz dibinin tədqiqi

B) 1980-cı il, dəniz sərvətlərinin paylanması

C) 1979-cu il, beynəlxalq gəmiçiliyin texniki məsələləri

D) 1979-cu il, Yerin süni peykləri vasitəsilə dəniz gəmilərinin gəmi sahibləri ilə və bu təşkilatı təsis etmiş dövlətlərin müvafiq orqanları ilə əlaqəni təmin edir

E) 1988-ci il, Yerin süni peykləri vasitəsilə dəniz gəmilərinin gəmi sahibləri ilə və bu təşkilatı təsis etmiş dövlətlərin müvafiq orqanları ilə əlaqəni təmin edir

202) Sual: Suveyş kanalında sərbəst üzmənin təmin edilməsi üzrə konvensiyanın qəbul olunduğu il:

A) 1901- ci il

B) 1898- ci il

- C) 1878- ci il
- D) 1900- cu il
- E) 1888- ci il**

203) Sual:Panama kanalı haqqında və Panama kanalının daimi neytrallığı və istismarı haqqında müqavilələr neçənci ildə və hansı dövlətlər arasında bağlanıb?

- A) 1970-ci il, Panama və ABŞ
- B) 1978-ci il, Panama və ABŞ
- C) 1977-ci il, Panama və ABŞ**
- D) 1977-ci il, Panama və Meksika
- E) 1978-ci il, Panama və Meksika

204) Sual:Dəniz dibi üzrə Beynəlxalq orqanın Müəssisə yaratmaqda məqsədi nə idi?

- A) Dənizlərin hüquqi statusunu müəyyən etmək
- B) Beynəlxalq kanallardan istifadədən faydalanmaq
- C) Texniki məsələlər
- D) Beynəlxal gəmiçiliyin inkişafı
- E) Dəniz dibi rayonun bilavasitə istismarı və burada hasil olunmuş faydalı qazıntıların nəql edilməsi, emalı və realizəsi**

205) Sual:Dəniz və okean sahələri beynəlxalq hüquq baxımından hansı növlərə bölünür?

- A) “d” - hamısı və “c”-nin ikincisi
- B) konkret dövlətə məxsus sahələr, beynəlxalq təşkilatlar, bloklar, qurumlara məxsus sahələr
- C) dövlətlərin heç birinin suverenliyinin şamil edilmədiyi sahələr, bütün dövlətlərin suverenliyinə şamil edilən sahələr
- D) müxtəlif dövlətlərin suverenliyi altında olan sahələr, müxtəlif dövlətlərin hər birinin ərazisini təşkil edən sahələr
- E) müxtəlif dövlətlərin suverenliyi altında olan və onlardan hər birinin ərazisinitəşkil edən sahələr, dövlətlərdən heç birinin suverenliyinin şamil edilmədiyi sahələr**

206) Sual:Gəmilərin toqquşmasının qarşısının alınması məsələləri hansı beynəlxalq Konvensiya ilə tənzimlənir?

- A) 1975-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar
- B) 1973-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar
- C) 1972-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar**

D) 1971-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar

E) 1974-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar

207) Sual:Dəniz sahələrinə malik olan ölkənin ərazisi tərkibinə hansı dəniz və sular hissələri daxildir?

A) sahələri boyu uzanan dəniz hissələri; daxili sular

B) ərazi sular adlanan dəniz suları; sahilləri boyu uzanan dəniz hissələri

C) Sahələri boyu uzanan daxili sular; ərazi suları adlanan dəniz hissələri

D) daxili sular; ərazi suları adlanan dəniz hissələri

E) düzgün cavab yoxdur;

208) Sual:1) gəmiçilik azadlığı; 2) uçuş azadlığı; 3) balıqçılıq azadlığı; 4) sualtı kabel və boru kəmərləri çəkilişi azadlığı; 5) elmi tədqiqatlar azadlığı; 6) süni adalar və qurğular yaratmaq azadlığı Bunlar hansı növ dəniz məkanının hüquqi rejiminə daxil olan azadlıqlardır?

A) daxili dəniz suları

B) müstəsna iqtisadi zona

C) qapalı dəniz

D) kontinental şelf

E) açıq dəniz

209) Sual:Dəniz məkanlarını seçin 1. Azad İqtisadi Zona 2. Müstəsna İqtisadi Zona 3. Xüsusi İqtisadi Zona 4. şelf 5. açıq dəniz 6. bitişik zona

A) 3, 5, 6

B) 2, 4, 5, 6

C) 1, 3, 5

D) 1, 2, 3

E) 4, 5, 6

210) Sual:Sahilyanı dövlət təbii sərvətlərin kəşfiyyatı və istismarı məqsədilə şelfdə düzəltdiyi qurğuların ətrafında neçə metrlik radiusa malik təhlükəsiz zona yarada bilər?

A) 600 metr

B) 200 metr

C) 300 metr

D) 400 metr

E) 500 metr

211) Sual: Dəniz limanlarının hüquqi rejimi hansı konvensiya ilə təsdiq edilmişdir?

- A) 1952-ci il Cenevrə Konvensiyası
- B) 1931-ci il Cenevrə Konvensiyası
- C) 1929-cu il Cenevrə Konvensiyası
- D) 1928-ci il Cenevrə Konvensiyası**
- E) 1932-ci il Cenevrə Konvensiyası

212) Sual: Dəniz hüququ üzrə BMT Konvensiyasında arxipelaq suları haqqında məsələ hansı qaydada həll edilir?

- A) arxipelaq suları arxipelaq-dövlətin tərkibinə daxil olan adaların arasında yerləşən sulardan ibarətdir və bu sular arxipelaq - dövləti əhatə edən dənizin digər hissələrindən dənizdə ən uzaqdakı adalar nöqtələrini birləşdirən başlanğıc 100 mildən artıq olmayan və onların yalnız 10 %-nin maksimum uzunluğu 125 dəniz mili ola bilən düz xəttlərlə ayrılır.
- B) arxipelaq suları arxipelaq-dövlətin tərkibinə daxil olan adaların arasında yerləşən sulardan ibarətdir
- C) arxipelaq suları arxipelaq-dövlətin tərkibinə daxil olan adaların arasında yerləşən sulardan ibarətdir və bu sular arxipelaq - dövləti əhatə edən dənizin digər hissələrindən dənizdə ən uzaqdakı adalar və arxipelaq rifləri nöqtələrini birləşdirən başlanğıc 100 mildən artıq olmayan və onların yalnız 3 %-nin maksimum uzunluğu 125 dəniz mili ola bilən düz xəttlərlə ayrılır.**
- D) arxipelaq suları arxipelaq-dövlətin tərkibinə daxil olan və ya olmayan adaların arasında yerləşən sulardan ibarətdir və arxipelaq - dövləti əhatə edən dənizin digər hissələrindən dənizdə ən uzaqdakı adalar nöqtələrini birləşdirən başlanğıc 122 mildən artıq olmayan və onların yalnız 5 %-nin maksimum uzunluğu 25 dəniz mili ola bilən düz xəttlərlə ayrılır.
- E) arxipelaq suları heç bir dövlətin tərkibinə daxil olmayan adaların arasında yerləşən sulardan ibarətdir və bu sular arxipelaq - dövləti əhatə edən dənizin digər hissələrindən dənizdə arxipelaq rifləri nöqtələrini birləşdirən başlanğıc 300 mildən artıq olmayan və onların yalnız 2 %-nin maksimum uzunluğu 30 dəniz mili ola bilən düz xəttlərlə ayrılır.

213) Sual: Döyüş meydanlarında ordu tibb birləşmələrinin fəaliyyətinin hüquqi əsasını hansı Konvensiya qoymuşdur?

- A) Quruda müharibə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1889-cu il tarixli Konvensiya
- B) Quruda müharibə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1865-ci il tarixli Konvensiya
- C) Quruda müharibə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1864-cü il tarixli Konvensiya**
- D) Quruda müharibə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1964-cü il tarixli Konvensiya
- E) Quruda müharibə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1866-ci il tarixli Konvensiya

214) Sual: Quru müharibəsinin qanun və adətləri haqqında Haaqa Konvensiyası nə vaxt qəbul olunmuşdur?

- A) 1903
- B) 1905
- C) 1907
- D) 1900
- E) 1904

215) Sual:İkitərəfli bəyanat hansı ölkələr arasında qəbul olunmuşdur?

- A) Yaponiya və Fransa
- B) İngiltərə və Fransa
- C) Fransa və ABŞ
- D) SSRİ və Yaponiya**
- E) SSRİ və ABŞ

216) Sual:Müharibə aparılma qaydalarına dair ilk saziş hansıdır?

- A) cəkisi 800 qramdan az olan partlayıcı mərmilərin tətbiqini qadağan edən 1898-ci il Sank-Peterburq Bəyannaməsi
- B) cəkisi 600 qramdan az olan partlayıcı mərmilərin tətbiqini qadağan edən 1876-ci il Sank-Peterburq Bəyannaməsi
- C) cəkisi 400 qramdan az olan partlayıcı mərmilərin tətbiqini qadağan edən 1868-ci il Sank-Peterburq Bəyannaməsi**
- D) cəkisi 500 qramdan az olan partlayıcı mərmilərin tətbiqini qadağan edən 1866-ci il Sank-Peterburq Bəyannaməsi
- E) cəkisi 300 qramdan az olan partlayıcı mərmilərin tətbiqini qadağan edən 1886-ci il Sank-Peterburq Bəyannaməsi

217) Sual: "Mədəni Sərvətlər üçün Qırmızı Xaç" hansı Konvensiya ilə yaradıldı?

- A) Silahlı münaqişə zamanı mədəni sərvətlərin müdafiəsi haqqında 14 may 1958-ci il Konvensiyası
- B) Silahlı münaqişə zamanı mədəni sərvətlərin müdafiəsi haqqında 14 may 1956-cı il Konvensiyası
- C) Silahlı münaqişə zamanı mədəni sərvətlərin müdafiəsi haqqında 14 may 1954-cü il Konvensiyası**
- D) Silahlı münaqişə zamanı mədəni sərvətlərin müdafiəsi haqqında 14 may 1955-ci il Konvensiyası
- E) Silahlı münaqişə zamanı mədəni sərvətlərin müdafiəsi haqqında 14 may 1957-ci il Konvensiyası

218) Sual:Beynəlxalq humanitar hüquq silahlı münaqişələrin qanuniliyi və ya qeyri-qanuniliyi məsələlərinə toxunurmu?

- A) düzgün cavab yoxdur
- B) müəyyən şərtlərlə toxunur
- C) toxunmur**

- D) toxunur
- E) müəyyən şərtlərlə toxunmur

219) Sual: İnsan Hüquqları ümumi Bəyannaməsi nə vaxtı qəbul edilmişdir?

- A) 10 dekabr 1952-ci il
- B) 10 dekabr 1950-ci il
- C) 10 dekabr 1948-ci il**
- D) 10 dekabr 1949-cu il
- E) 10 dekabr 1951-ci il

220) Sual: Cenevrə Konvensiyalarə və əlavə Protokolların bütün müddəaları hansı həlledici anlayışlar ətrafında qurulmuşdur?

- A) düzgün cavab yoxdur
- B) düşmən tərəf və silahla əcgər
- C) "Kombatant" və "himayədə olan şəxs"**
- D) hərbiçi və əsir
- E) yaralı şəxs və əsir düşmüş şəxs

221) Sual: "Kombatant" termini yalnız hansı əlavə Protokolunda müəyyənləşdirilmişdir?

- A) 1971-cı ilin I Əlavə Protokolunda
- B) 1975-cı ilin I Əlavə Protokolunda
- C) 1977-ci ilin I Əlavə Protokolunda**
- D) 1976-cı ilin I Əlavə Protokolunda
- E) 1974-cü ilin I Əlavə Protokolunda

222) Sual: Kombatantların döyüş əməliyyatlarında iştirak etmək hüququ varmı?

- A) düzgün cavab yoxdur
- B) müəyyən şərtlərlə vardır
- C) vardır**
- D) yoxdur
- E) müəyyən şərtlərlə yoxdur

223) Sual:Düşmən tərəfin hakimiyyəti altına düşmüş şəxslərlə rəftara qoyulmuş minimum tələblər hansı protokolun hansı bölməsində təsbit edilmişdir?

- A) düzgün cavab yoxdur
- B) III Əlavə Protokolun I bölməsində
- C) I Əlavə Protokolun III bölməsində
- D) II Əlavə Protokolun II bölməsində
- E) II Əlavə Protokolun I bölməsində

224) Sual:Tibbi birləşmələr hücum obyektinə ola bilərmi?

- A) düzgün cavab yoxdur
- B) müəyyən şərtlərlə ola bilər
- C) ola bilməz
- D) ola bilər
- E) müəyyən şərtlərlə ola bilməz

225) Sual: Dənizdə quru qəspitallarının funksiyasını hansı obyektlər yerinə yetirir?

- A) xəstəxana gəmiləri
- B) xüsusi quru qəspitalları
- C) liman qəspitalları
- D) bütün variantlar düzdür
- E) döyüş gəmiləri

226) Sual:Xəstəxana gəmilərinin funksiyaları hansı Konvensiyanın himayəsi altına düşür?

- A) Haaga Konvensiyası
- B) I Cenevrə Konvensiyası
- C) IV Cenevrə Konvensiyası
- D) III Cenevrə Konvensiyası
- E) II Cenevrə Konvensiyası

227) Sual: Axtarış barədə bir tərəfdən digər tərəfə sorğular və müvafiq cavablar hansı orqan tərəfindən verilir

- A) bütün informasiyaların saxlanılmasını təmin edən Tərəflərin təşkil etdiyi Axtarış Bürosu

- B) bütün informasiyaların saxlanılmasını təmin edən BQXK-nin Mərkəzi Axtarış Agentliyi
- C) bütün informasiyaların saxlanılmasını təmin edən BMT Mərkəzi Axtarış Agentliyi
- D) bütün informasiyaların saxlanılmasını təmin edən YUNESKO-nun Axtarış Mərkəzi
- E) düzgün cavab yoxdur

228) Sual:Hansı Konfranslar tibbi birləşmələrin və nəqliyyat vasitələrinin arənlənməsinin və tanınmasının müasir texnologiyalara əsaslanan qərarlarını işləyib hazırladı?

- A) düzgün cavab yoxdur
- B) 1972-1975-ci illərin konvensiyası
- C) 1971-1974-cü illərin Diplomatik konfransı
- D) 1974-1977-ci illərin Diplomatik konfransı
- E) 1970-1973-cü illərin konfransı

229) Sual:Hərbi əsirlər bir qayda olaraq repatriasiyadan imtina edə bilirlərmi?

- A) edə bilməzlər
- B) edə bilirlər
- C) beynəlxalq təşkilatların birbaşa iştirakı ilə
- D) müəyyən şərtlərlə edə bilməzlər
- E) müəyyən şərtlərlə edə bilirlər

230) Sual:Beynəlxalq Humanitar hüququn məqsədinə görə hər bir ayrıca müdafiə tədbiri tələb edən neçə tip təhlükə fərqləndirilir?

- A) iki
- B) üç
- C) altı
- D) beş
- E) dörd

231) Sual:Düşmənin tabeliyində olan mülki əşyaların hüquqi statusu və himayə olunması hansı konvensiyada qaydaya salınmışdır?

- A) IV Konvensiyada
- B) I Konvensiyada
- C) düzgün cavab yoxdur

D) III Konvensiyada

E) II Konvensiyada

232) Sual: Qadınların müdafiəsi haqqında müddialar hansı Konvensiyada öz əksini tapmışdır?

A) düzgün cavab yoxdur

B) II Konvensiyada

C) I Konvensiyada

D) III Konvensiyada

E) IV Konvensiyada

233) Sual: I Protokola əsasən necə yaşdan az olan uşaqlar döyüş əməliyyatlarında iştirak edə bilməzlər?

A) bütün variantlar düzdür

B) 14 yaşdan az

C) 15 yaşdan az

D) 16 yaşdan az

E) 17 yaşdan az

234) Sual: Döyüş əməliyyatları teatrında fəaliyyət göstərən jurnalistlər hər cəhətdən hansı statusda hesab edilməlidirlər?

A) bütün variantlar düzdür

B) kombatantlar

C) mülki şəxslər

D) tbbi heyyyət

E) digər şəxslər

235) Sual:Münaqişə tərəfin ərazisində olan əcnəbilərin statusu hansı Konvensiyada təsbit edilmişdir?

A) düzgün cavab yoxdur

B) II Konvensiyada

C) IV Konvensiyada

D) I Konvensiyada

E) III Konvensiyada

236) Sual: Hərbi işğal haqqında qanunvericiliyin əsas vəzifəsi nədir?

- A) tərəfləri güclü hücum əməliyyatlarından saxlamaqdır
- B) Mövcud vəziyyəti, Status quo ante-ni saxlamaqdır**
- C) mövcud vəziyyəti kökündən dəyişməkdir
- D) bütün variantlar düzdür
- E) silahlı münaqişənin gücünü azaltmaqdır

237) Sual: İşğal edilmiş ərazidə yaşayan şəxslərin statusu hansı Konvensiyada təsbit edilmişdir?

- A) düzgün cavab yoxdur
- B) II Konvensiya
- C) IV Konvensiya**
- D) I Konvensiya
- E) III Konvensiya

238) Sual: Mülki əhaliyə yardım prinsipləri hansı Konvensiyada təsbit edilmişdir?

- A) Haaqa Konvensiyasında
- B) II Konvensiyanın 23-cü maddəsində
- C) IV Konvensiyanın 23-cü maddəsində**
- D) I Konvensiyanın 23-cü maddəsində
- E) III Konvensiyada

239) Sual: Silahlı qüvvələrin heyətindən olan şəxslər mülki müdafiə təşkilatlarında təmsil oluna bilərlərmi ?

- A) düzgün cavab yoxdur
- B) təmsil oluna bilməzlər
- C) təmsil oluna bilərlər bir şərtlə ki onlar hər hansı hərbi vəzifə yerinə yetirməsinlər**
- D) heç bir şərt əvvəlcədən qoyulmadan təmsil oluna bilərlər
- E) beynəlxalq təşkilatların iştirakı ilə təmsil oluna bilərlər

240) Sual: Məşhur Martens əlavəsi ilk dəfə hansı Konvensiya Sənədində meydana çıxdı?

- A) düzgün cavab yoxdur
- B) Cenevrə Konvensiyasının II Əlavə Protokolunda**

- C) Quruda müharibənin qanun və adətləri haqqında IY Haaqa konvensiyasının preambulasında
- D) Mərakeş Sazişinin Sənədlər Toplusunda
- E) Cenevrə Konvensiyasının III Əlavə Protokolunda

241) Sual: kombatant Statusu döyüşçüyə hədsiz səlahiyyətlər (carte blanche) verirmi?

- A) beynəlxalq təşkilatların iştirakı ilə verir
- B) müəyyən şərtlər çərçivəsində verir
- C) vermir
- D) verir
- E) müəyyən çərçivələr daxilində vermir

242) Sual: Kombatantların mülki əhalidən fərqləndirilməsi halları hansı Konvensiyada möhkəmləndirilmişdir?

- A) bütün variantlar düzdür
- B) III Əlavə Protokolu
- C) I Əlavə Protokolu
- D) II Əlavə Protokolu
- E) IY Əlavə Protokolu

243) Sual: Kombatantlar hansı halda partizan döyüşçülər adlandırılırlar?

- A) düzgün cavab yoxdur
- B) digər tərəfin cəbhə bölgəsində fəaliyyətə başladıqda
- C) gizli fəaliyyətə keçdikdə, dinc əhali arasında gizləndikdə
- D) açıq fəaliyyətə keçdikdə
- E) sülhməramlı hərbi birləşmələrin tərkibində gizli fəaliyyətə başladıqda

244) Sual: Müharibədə əir götürülənlərin vəziyyəti ətraflı hansı Konvensiyada nəzərdən keçirilir?

- A) düzgün cavab yoxdur
- B) (II) Cenevrə Konvensiyası
- C) Hərbi əsirlər haqqında (III) Cenevrə Konvensiyası
- D) Haaqa Konvensiyası
- E) (I) Cenevrə Konvensiyası

245) Sual:Hərbi əsirlərin repatriasiyasının əsaslısı olaraq təxirə salınması hansı protokolun ciddi şəkildə pozulması deməkdir?

- A) bütün variantlar düzdür
- B) (III) Protokolun
- C) (I) Protokolun**
- D) (II) Protokolun
- E) (IV) Protokolun

246) Sual:Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında (IY) Konvensiya nə vaxtı, hansə konfransda qəbul edilib?

- A) 1945ci il Diplomatik konfransda
- B) 1947ci il Diplomatik konfransda
- C) 1949-cu il Diplomatik konfransda**
- D) 1948-ci il Diplomatik konfransda
- E) 1946ci il Diplomatik konfransda

247) Sual: I Protokola əsasən necə yaşdan az olan uşaqlar silahlı qüvvələrə çağrıla bilinməz?

- A) bütün vaeiantlar düzdür
- B) 16 yaşdan az
- C) 15 yaşdan az**
- D) 14 yaşdan az
- E) 17 yaşdan az

248) Sual:İnternə edilənlərə aid bütün məlumatlar hansı orqan vasitəsilə hansı Beynəlxalq Təşkilata göndərməlidir?

- A) düzgün cavab yoxdur
- B) İnformBüro vasitəsilə İHTERPOLA
- C) Milli Məlumat Bürosu vasitəsilə BQXK-nin Mərkəzi Axtarış Agentliyinə**
- D) Mərkəzi Məlumat Bürosu vasitəsilə BMT-nin Axtarış Bürosuna
- E) Tərəflərin Məlumat Mərkəzlərinə

249) Sual:İnternə edilənlərə aid bütün məlumatlar hansı orqan vasitəsilə hansı Beynəlxalq Təşkilata göndərməlidir?

- A) düzgün cavab yoxdur

- B) İnformBüro vasitəsilə İHTERPOLA
- C) Milli Məlumat Bürosu vasitəsilə BQXK-nin Mərkəzi Axtarış Agentliyinə**
- D) Mərkəzi Məlumat Bürosu vasitəsilə BMT-nin Axtarış Bürosuna
- E) Tərəflərin Məlumat Mərkəzlərinə

250) Sual: Yaşamaq üçün zəruri olan ərzaq məhsullarının ümumi çatışmamazlığı olarsa, döyüşən tərəflərin bütün əhalisi üçün yardım əməliyyatlarının aparılması müddəas hansı Protokolda müəyyənləşdirilmişdir?

- A) bütün variantlar düzdür
- B) III Əlavə Protokolda
- C) I Əlavə Protokolda**
- D) II Əlavə Protokolda
- E) IV Əlavə Protokolda

251) Sual:müharibə aparılmasına qoyulan məhdudiyyətləri kodifikasiya edən sənədlər silsiləsində ilk sənəd hansıdır?

- A) Hyu-Yorq Konvensiyası
- B) Vaşinqton Konvensiyası
- C) Sank-Peterburq Bəyannaməsi – Liber kodeksi ilə birlikdə**
- D) Cenevrə Konvensiyası Əlavə Protokolları ilə birlikdə
- E) bütün variantlar düzdür

252) Sual: BMT-nin Baş Məclisinin "Silahlı münaqişələrdə insan hüququna hörmət edilməsi" adlanan 2444 sayılı qətnaməsi nə vaxtı qəbul edilmişdir?

- A) 19 dekabr 1963-cü il
- B) 19 dekabr 1966-cı il
- C) 19 dekabr 1968-ci il**
- D) 19 dekabr 1967-ci il
- E) 19 dekabr 1965-ci il

253) Sual:Kombatantlar partizan döyüşçülər kimi fəaliyyətdə olarkən, özlərini kombatant kimi tanıtmalıdırlarmı?

- A) beynəlxalq təşkilatların iştirakı ilə tanıtmalıdırlar
- B) müəyyən şərtlərlə tanıtmalıdırlar**

- C) tanıtmalılardır
- D) tanıtmalı deyillər
- E) müəyyən şərtlərlə tanıtmalı deyillər

254) Sual:Silahlı qüvvələrin heyətindən olan şəxslər öz öhdəliklərini pozduqda kombatant kimi öz hüquqi statusunu saxlayırlarmı?

- A) düzgün cavab yoxdur
- B) müəyyən şərtlər cərcivəsində saxlayırlar
- C) saxlayırlar
- D) saxlamırlar
- E) müəyyən şərtlər cərcivəsində saxlamırlar

255) Sual:Kombatantlar ələ keçərkən müqəssir bilinsələr hansı Konvensiya ilə himayədə olurlar ?

- A) Haaqa Konvensiyası
- B) I Cenevrə Konvensiyası
- C) III Cenevrə Konvensiyası
- D) II Cenevrə Konvensiyası
- E) IY Cenevrə Konvensiyası

256) Sual:Müharibə aparılmasının qadağan edilmiş üsulu?

- A) bütün variantlar düzdür
- B) qorxaqlıq
- C) xəyanət
- D) satğıncılıq
- E) vədə əməl etməmək

257) Sual: Mütənasiblik prinsipinin məxmunu?

- A) düzgün cavab yoxdur
- B) güc tətbiqi, bunun həticəsində baş vermiş dağıntılarla və dəymiş ziyanla mütənadib olmalıdır
- C) güc tətbiqi və onun gətirdiyi dağıntılar qoyulan məqsəd və gözlənilən hərbi üstünlüklə mütənasib olmalıdır
- D) güc tətbiqi ona beynəlxalq təşkilatlar tərəfindən verilən imkanlarla birbaşa mütənasib olmalıdır
- E) hər üç variant düzdür

258) Sual: Müharibə şəraitində xəyanət kimi hərəkətlər necə təyin edilir?

- A) "düşmənin etibarını qazanmaq və bu etibarını doğrultmaq məqsədi ilə onu silahlı münaqişədə tətbiq edilən beynəlxalq hüquq normalarına uyğun olaraq himayə hüququna malik olduğuna və himayə göstərməli olduğuna inandırmağa yönəliş hərəkətlər" kimi təyin edilir
- B) düzgün cavab yoxdur
- C) "düşmənin etibarını qazanmaq və bu etibarını doğrultmaq məqsədi ilə onu silahlı münaqişədə tətbiq edilən beynəlxalq hüquq normalarına uyğun olaraq inandırmağa yönəliş hərəkətlər" kimi təyin edilir
- D) "düşmənin etibarını qazanmaq və olduğuna inandırmağa yönəliş hərəkətlər" kimi təyin edilir
- E) "düşmənin etibarını doğrultmaq məqsədi ilə onu silahlı münaqişədə tətbiq edilən daxili hüquq normalarına uyğun olaraq himayə hüququna malik olduğuna və himayə göstərməli olduğuna inandırmağa yönəliş hərəkətlər" kimi təyin edilir

259) Sual: Döyüş əməliyyatlarında hamı tərəfindən tanınan fərqlənmə nişanından aidiyyatı üzrə olmayan şəkildə istifadəni qadağan edən Protokol hansıdır?

- A) Haaqa Konvensiyası
- B) III Protokol
- C) I Protokol
- D) II Protokol
- E) IY Protokol

260) Sual: İmplementasiya nədir?

- A) Beynəlxalq Humanitar hüququn normalarına tam riayət olunmasını təmin etmək məqsədilə dövlətlər tərəfindən dörülməli olan tədbirləri əhatə edir
- B) Hərbi əməliyyatlarda faktik olaraq iştirak etmək
- C) Silahlı qüvvələrin tərkibinə daxil olan şəxslər
- D) Müharibə vəziyyətinin bitməsi
- E) Müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi

261) Sual: Beynəlxalq humanitar hüquq nədir?

- A) müharibədən sonra fəaliyyət götərən hüququn xüsusi bölməsidir
- B) beynəlxalq hüquqdan müstəqil fəaliyyətdə olan hüquq sahəsidir
- C) müharibədən öncə fəaliyyət göstərən hüququn xüsusi bölməsidir
- D) müharibə zamanı fəaliyyət göstərən hüququn xüsusi bölməsidir

E) düzgün cavab yoxdur

262) Sual:BMT Nizamnaməsinə görə dövlət hansı halda güc işlətmək hüququna malikdir?

A) düzgün cavab yoxdur

B) digər dövlətin ərazi bütövlüyünə qarşı təcavüz zamanı

C) özünü müdafiə hüququnu həyata keçirərkən

D) hər bir halda

E) Beynəlxalq təşkilatların müvafiq qətnamələrinə əsasən

263) Sual: Ordu Tibb Birləşmələrinin hücumu qarşı immuniteti nəyə əsasən vardır?

A) düzgün cavab yoxdur

B) Beynəlxalq Təşkilatlara tabeciliyinə görə

C) Neytrallıq statusu verildiyinə görə

D) Dövlətlərin bu birləşmələri tanımadıqlarına görə

E) Beynəlxalq humanitar hüquq bu halı tənzimləmir

264) Sual:Hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyası nə vaxtı qəbul edilmişdir?

A) düzgün cavab yoxdur

B) 12 aprel 1956-cı il

C) 12 avqust 1949-cu il

D) 12 iyun 1951-ci il

E) 12 may 1965-ci il

265) Sual: "Mədəni Sərvətlər üçün Qırmızı Xaç" yaradıldıqdan sonra onun icrasına nəzarət hansı beynəlxalq təşkilata həvalə edildi?

A) Avropa Şurası

B) ATƏM

C) YUNESKO

D) YUNSİTRAL

E) ATƏT

266) Sual: 1949-cu il Cenevrə Konvensiyasının bütöv bölmələrinin mənbəyi nə hesab edilə bilər?

- A) düzgün cavab yoxdur
- B) Münaqişə hüququ
- C) Adət hüququ
- D) Müharibə hüququ
- E) Vətəndaş müharibəsi hüququ

267) Sual: Beynəlxalq humanitar hüququn məqsədi?

- A) düzgün cavab yoxdur
- B) müharibədən sonrakı mərhələdə bərpa işlərinin tənzimlənməsidir
- C) müharibənin fəvqəladə şəraitində insan həyatını və ləyaqətini qorumaqdır
- D) müharibənin fəvqəladə şəraitində mədəni sərvətləri qorumaqdır
- E) ekoloji tarazlığın pozulmasının qarşısının alınmasıdır

268) Sual: İnsan Hüquqları ümumi Bəyannaməsi hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?

- A) MDB
- B) Avropa Birliyi
- C) BMT
- D) ATƏT
- E) Avropa Şurası

269) Sual: Kombatantların anlayışı hansı Protokolun necənci maddəsində verilir?

- A) 1973-cü ilin I Əlavə Protokolun 43-cü madd.2-ci bəndi
- B) 1975-ci ilin I Əlavə Protokolun 43-cü madd.2-ci bəndi
- C) 1977-ci ilin I Əlavə Protokolun 43-cü madd.2-ci bəndi
- D) 1976-cı ilin I Əlavə Protokolun 43-cü madd.2-ci bəndi
- E) 1974-cü ilin I Əlavə Protokolun 43-cü madd.2-ci bəndi

270) Sual: Kombatantların döyüş əməliyyatlarında istifadə etdiyi vasitə və üsulların məhdudlaşdırılması hansı hüquqla tənzimlənir?

- A) düzgün cavab yoxdur
- B) Müharibə hüququ
- C) Həqiqi hüququ

- D) Cenevrə hüququ
- E) Silanlı münaqişə hüququ

271) Sual:Hansı hüquq himayədə olan şəxslərin kateqoriyalarını fərqləndirir?

- A) İnsan haqları hüququ
- B) Haaqa hüququ
- C) düzgün cavab yoxdur
- D) Beynəlxalq xüsusi hüquq
- E) Cenevrə hüququ

272) Sual:"BHH-a görə "müdafiəsiz" dedikdə nə başa düşülür?

- A) müharibə aparan ölkələrin vətəndaşı olan, yaralanması ilə bağlı vuruşmağı dayandıran və ya könüllü sürətdə silahı yerə qoyan şəxslər başa düşülür
- B) müharibə aparmayan ölkələrin vətəndaşı olan, yaralanması ilə bağlı vuruşmağı hələ dayandırmayan və ya gəmi qəzasına uğrayan və yaxud könüllü sürətdə silahı yerə qoyan şəxslər başa düşülür
- C) müharibə aparan ölkələrin vətəndaşı olan, yaralanması ilə bağlı vuruşmağı dayandıran və ya gəmi qəzasına uğrayan və yaxud könüllü sürətdə silahı yerə qoyan şəxslər başa düşülür
- D) müharibə aparan və ya aparmayan ölkələrin vətəndaşı olan, yaralanması ilə bağlı vuruşmağı dayandıran və ya gəmi qəzasına uğrayan və yaxud könüllü sürətdə silahı yerə qoyan şəxslər başa düşülür
- E) yaralanması ilə bağlı vuruşmağı dayandıran və ya gəmi qəzasına uğrayan və yaxud könüllü sürətdə silahı yerə qoyan şəxslər başa düşülür

273) Sual: Tibbi birləşmələr başqa məqsədlər üçün istifadə edilə bilərmi?

- A) düzgün cavab yoxdur
- B) dilə bilinir
- C) edilə bilməz
- D) müəyyən şərtlərlə edilə bilinməz
- E) müəyyən şərtlərlə edilə bilər

274) Sual:Səhra qospitallarının neytrallığını bəyan edən ilk Konvensiya hansıdır?

- A) 1864-cü il Konvensiyası
- B) 1860-cı il Konvensiyası

- C) 1861-ci il Konvensiyası
- D) 1863-cü il Konvensiyası
- E) 1865-ci il Konvensiyası

275) Sual: Xəstəxana gəmiləri hansı şərtlər cərcivəsində II Cenevrə Konvensiyasının himayəsi altına düşür?

- A) bir şərtlə ki, onlar müvafiq şəkildə işarələnməli və tanınma əlamətləri beynəlxalq təşkilatlara bildirilməlidir
- B) bir şərtlə ki, tanınma əlamətləri münaqişə tərəflərinə bildirilməlidir
- C) bir şərtlə ki, onlar müvafiq şəkildə işarələnməli və tanınma əlamətləri münaqişə tərəflərinə bildirilməlidir
- D) bir şərtlə ki, onlar müvafiq şəkildə işarələnməməli, tanınma əlamətləri münaqişə tərəflərinə bildirilməlidir
- E) bir şərtlə ki, onlar müvafiq şəkildə işarələnməli və tanınma əlamətləri münaqişə tərəflərinə bildirilməlidir

276) Sual:Beynəlxalq humanitar hüququ leksikona kim gətirmişdir?

- A) Jan Pol Akayesu
- B) Pol Mari Qodme
- C) Jan Pikte
- D) Duşko Tadiç
- E) Brean Kelloq

277) Sual:Hansı qadağan olunmuş metod deyil?

- A) Hərbi zərurət hallarından başqa,düşmən mülkiyyətinin tələf və ya zəbt edilməsi
- B) Düşmən qoşunlarına mənsub olan şəxsləri xaincəsinə öldürmək
- C) Parlamenti yoru və onu müşayiət edən şəxsləri öldürmək
- D) İşgəncələr,genosid və girov götürmənin tətbiq edilməsi
- E) İnsan bədənində asanlıqla dönən və ya yastılanan güllələr

278) Sual:Beynəlxalq humanitar hüququn anlayışı:

- A) beynəlxalq humanitar hüquq – silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdırılmasına yönəlmiş beynəlxalq hüquq normalarının məcmusudur
- B) beynəlxalq humanitar hüquq – silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdırən və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq hüquq normalarının məcmusudur
- C) beynəlxalq humanitar hüquq – silahlı münaqişələr zamanı fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq hüquq normalarının

məcmusudur

D) beynəlxalq humanitar hüquq – silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən beynəlxalq hüquq normalarının məcmusudur

E) beynəlxalq humanitar hüquq – silahlı münaqişələr zamanı əsirlərin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq hüquq normalarının məcmusudur.

279) Sual: Kollektiv özünümüdafiə hüququ nədir?

A) düzgün cavab yoxdur

B) BMT-nin silahlı qüvvələrinin müvafiq qətnamələrinə əsasən hərbi əməliyyatlar həyata keçirmələri

C) hücumə məruz qalan ölkəyə köməyə gələn üçüncü ölkə üzündə güc işlətmək hüququna məhdudiyyət qoyulmur

D) Bir neçə dövlətin digər dövlətlərin ərazi bütövlüyünə təcavüz edərkən özünü müdafiə hərəkətləri

E) bu hal Beynəlxalq humanitar hüquqla tənzimlənmir

280) Sual: Mühəribənin qadağan edilməsi prinsipi ilə beynəlxalq humanitar hüquq arasındakı qarşılıqlı əlaqə hansı beynəlxalq konvensiyada əks edilmişdir?

A) düzgün cavab yoxdur

B) Vaşinqton Konvensiyası

C) Cenevrə Konvensiyalarına I Əlavə Protokolun Preambulasında

D) Nyu-York Konvensiyasının I Bölməsində

E) Moskva Konvensiyasının Preambulasında

281) Sual: Beynəlxalq humanitar hüququn dirçəlişinin ideya əsası necənci əsrdə qoyulmuşdur?

A) XVI əsrdə

B) XX əsrin əvvəlində

C) XIX əsrdə

D) XVIII əsrdə

E) XVII əsrdə

282) Sual: Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyasına əlavə neçə Protokol qəbul olunmuşdur?

A) 5

B) 4

C) 2

D) 3

E) 1

283) Sual:Beynəlxalq hüquqi subyektliyin əsas ünsürləri bütövlükdə məxsusdur 1.dövlətə 2.bəzi beynəlxalq təşkilatlara 3.fərdlərə 4.bütün beynəlxalq təşkilatlara

A) 1,3

B) 3,4

C) 2,3

D) 1,2

E) 1,4

284) Sual:Hansının aşağıdakı hüquqları vardır 1.BMT-ə üzv ola bilər 2.BMT-nin Təhlükəsizlik şurası qarşısında beynəlxalq mübahisə ilə bağlı məsələ qaldıra bilər 3.BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilər

A) heç biri

B) dövlət

C) fərd

D) hamısı

E) dövlətəbənzər qurum

285) Sual:İnvestisiya mübahisələrinin həll edilməsi haqqında Konvensiya neçənci ildə bağlanıb?

A) 1964

B) 1951

C) 1969

D) 1933

E) 1975

286) Sual:Vatikanın Beynəlxalq hüquqi statusunu müəyyən edən Lateran müqaviləsi bağlanıb?

A) 1975

B) 1969

C) 1933

D) 1929

E) 1951

287) Sual:Dövlətin hüquqi varisliyi anlayışı nədir?

A) ölkədə siyasi rejimin dəyişməsi

B) beynəlxalq hüquqda bir dövlətin hüquq və vəzifələrinin digər dövlətə keçirilməsi

C) ölkədə yeni parlamentin seçilməsi

D) ölkədə hökumətin dəyişməsi

E) ölkədə hakimiyyətin dəyişməsi

288) Sual:Dövlətlərin hüququ və vəzifələri haqqında Montevideo Konvensiyası neçənci ildə bağlanıb?

A) 1957

B) 1951

C) 1969

D) 1933

E) 1975

289) Sual:Vatikan hansı təşkilatın üzvüdür? 1.MAQATE 2.BMT 3.YUNESKO 4.Ümumdünya poçt ittifaqı 5.Beynəlxalq elektron rabitəsi ittifaqı

A) heç biri

B) 2,3,5

C) 1,4,5

D) 1,2,3

E) 2,4,5

290) Sual: BQXK Himayəçi dövlət vəzifələrini öz üzərinə götürə bilərmi?

A) bu hal BHH-la tənzimlənmişdir

B) BMT-nin müvafiq qətnaməsinə əsasən götürə bilər

C) götürə bilər

D) götürə bilməz

E) hər üç variant düzdür

291) Sual:Beynəlxalq humanitar hüququn anlayışının düzgün olanını göstər

- A) Silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini icazə verən və ya yayan və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmuyuna deyilir.
- B) Silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmuyuna deyilir.**
- C) döyüş zamanı tətbiq olunan, məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmuyuna deyilir.
- D) müharibə zamanı tətbiq olunan, metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmuyuna deyilir.
- E) heç biri düzgün deyil.

292) Sual: Beynəlxalq humanitar hüquq kim tərəfindən elmə gətirilib.

- A) Abram Russo
- B) Jan Pikte**
- C) Con LOKK
- D) Lətif Hüseynov
- E) Vilyam Çörçel

293) Sual:beynəlxalq humanitar hüququn məqsədini göstərin.

- A) Heç biri
- B) Kombatant olmayanları, yəni mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək, Seçimsiz zorakılığın artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək.**
- C) dövlətlərin müvafiq müzafiq müqavilələrdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi haqqında məruzələrinin dinlənilməsi
- D) yerlərdə ümumi situasiyanın öyrənilməsi və ya konkret problemin həlli ilə bağlı təhqiqatların aparılması;
- E) insan hüquqlarının pozulması iddia edən fərdi, dövlətlərarası şikayətlərə baxılması.

294) Sual:Beynəlxalq humanitar hüquq əsasən nəyə söykənir

- A) Beynəlxalq normalara söykənir.
- B) Müqaviləyə söykənir**
- C) Təşkilatlara söykənir.

295) Sual:Beynəlxalq humanitar hüququn əsas tətbiq sahəsi nədir?

- A) hamısı
- B) Hərbi qulluqçuları müdafiə etmək
- C) Beynəlxalq silahlı münaqişələr**
- D) Zorakılığın qarşısının alınması
- E) Genosid cinayətinin qarşısının alınması

296) Sual: Cenevrə Konvensiyalarına əlavə Protokollar nə vaxt qəbul olunmuşdur?

- A) 1957
- B) 1993
- C) 1967
- D) 1977**
- E) 1987

297) Sual: Kombatantlar nə deməkdir?

- A) mülki şəxslərlə vuruşan şəxslər**
- B) mədəni mülkiyyətin mühafizəsi
- C) silahlı münaqişələr
- D) müharibə qurbanlarının müdafiəsi
- E) neytral dövlətlərin müdafiəsi

298) Sual: Haaqa hüququ nə vaxtdan yaranmışdır?

- A) 1900
- B) 1876
- C) 1875
- D) 1899**
- E) 1888

299) Sual: Beynəlxalq silahlı münaqişələr hansı konvensiya ilə tənzimlənir?

- A) 1930 Haaqa
- B) 1949 Cenevrə**
- C) 1969 Vyana

- D) 1986 Vyana
- E) 1963 Strasburq

300) Sual: Bir dövlətin ərazisi hüdudlarında baş vermiş müharibələr necə adlanır?

- A) qeyri-regional
- B) sadə
- C) ümumi
- D) qeyri-beynəlxalq**
- E) tək sahəli

301) Sual: Daxili asayişin pozulması və gərginliklər silahlı münaqişə sayılırmı?

- A) beynəlxalq təşkilatlar bu prosesdə iştirak edirlərsə sayılır
- B) sayılır
- C) sayılmır**
- D) müəyyən şərtlər daxilində sayılır
- E) müəyyən şərtlər daxilində sayılmır

302) Sual: Fərqlənmə nişanında xəyanətgarcasına istifadə edilməsinin hüquqi nəticəsi?

- A) düzgün cavab yoxdur
- B) mənəvi məsuliyyətini yaradır
- C) müharibə cinayəti kimi qiymətləndirilir**
- D) maddi məsuliyyətinin yaradır
- E) hər üç variant düzdür

303) Sual: İkinci dünya müharibəsi nə vaxtı başlamışdır?

- A) 1937
- B) 1941
- C) 1938
- D) 1939**
- E) 1940

304) Sual: Müharibə başladıqdan sonra münaqişədə iştirak edən tərəfin ilk vəzifəsi nədir?

- A) bütün variantlar düzdür
- B) BMT-nin nəzarətçilərini əraziyə buraxmaq
- C) Himayəçi dövləti təyin etmək**
- D) Beynəlxalq təşkilatlara bu barədə dərhal məlumat vermək
- E) Sərhəd qonşu dövlətlərə məlumat vermək

305) Sual: I Dünya müharibəsi nə vaxtı başlamışdır?

- A) 1917
- B) 1915
- C) 1914**
- D) 1913
- E) 1916

306) Sual: İnsan hüquqları baxımından beynəlxalq humanitar hüququ başlanğıc beynəlxalq sənədi.

- A) 1961-ci il Vyana Konvensiyası
- B) 1921-ci il Cenevrə Sazişi.
- C) 1948-ci il Ümumdünya Bəyannaməsi**
- D) 1965-ci il Vaşinqton Konvensiyası
- E) 1969-cu il Vyana Konvensiyası

307) Sual: Qüvvədə olan beynəlxalq Humanitar hüquqa görə, vətəndaş müharibəsinin neçə tipi mövcüddür?

- A) 6
- B) 3
- C) 2**
- D) 4
- E) 5

308) Sual: Mülki əhali və ya ayrı-ayrı mülki şəxslər hücum obyektinə ola bilərmi?

- A) müəyyən şərtlər daxilində ola bilməz
- B) ola bilər**

- C) ola bilməz
- D) ayrı-ayrı mülki şəxslər ola bilər
- E) müəyyən şərtlər daxilində ola bilər

309) Sual:Beynəlxalq humanitar hüquq neçə hissədən ibarətdir?

- A) «Cenevrə hüququ»;«Müharibə hüququ»
- B) «Cenevrə hüququ»; «Avropa hüququ»; «Haaqa hüququ»; və «Silahlı münaqişələr hüququ»
- C) «Cenevrə hüququ»;«Haaqa hüququ»
- D) «Cenevrə hüququ»;«Haaqa hüququ» və «Silahlı münaqişələr hüququ»
- E) «Haaqa hüququ»;«Avropa hüququ» və «Müharibə hüququ»

310) Sual:Hansı ilk beynəlxalq təşkilatdır?

- A) Avropa birliyi
- B) Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq
- C) Birləşmiş Millətlər Təşkilatı
- D) ATƏT
- E) NATO

311) Sual:Hansı ilk beynəlxalq təşkilat deyil?

- A) Gömrük tariflərinin nəşri üzrə Beynəlxalq ittifaq
- B) Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq
- C) Beynəlxalq teleqraf ittifaqı
- D) Birləşmiş Millətlər Təşkilatı
- E) Beynəlxalq ölçü və çəki komitəsi

312) Sual:Beynəlxalqtəşkilatların funksiyası hesab olunmur

- A) tənzimləmə
- B) normayaratma
- C) məcəllələşdirmə
- D) informasiya

E) nəzarət

313) Sual:Beynəlxalq təşkilatın üzvləri neçə cür olur?

A) 5

B) 3

C) 2

D) 4

E) 1

314) Sual:BMt-nin neçə əsas orqanı var

A) 5

B) 2

C) 4

D) 6

E) 3

315) Sual: Beynəlxalq Məhkəmə hansı şəhərdə yerləşir

A) Vaşinqton

B) Haaqa

C) Strasburq

D) London

E) Paris

316) Sual:Avropa Şurası neçənci ildə yaradılıb

A) 1975

B) 1945

C) 1949

D) 1950

E) 1940

317) Sual:BMT-nin 6 əsas orqanı hansı təşkilat qarşısında hesabat verir?

- A) Avropa Birliyi qarşısında
- B) BMT-nin Baş Assambleyası qarşısında**
- C) ATƏT qarşısında
- D) Avropa Şurası qarşısında
- E) Beynəlxalq Məhkəmə qarşısında

318) Sual: Avropa Şurası Avropa ölkələrinin hansı təşkilatlarını özündə birləşdirir?

- A) ictimai təşkilatları özündə birləşdirən təşkilatdır
- B) Avropa ölkələrinin parlamentlərini özündə birləşdirən təşkilatdır**
- C) Avropa ölkələrinin dövlətlərini özündə birləşdirən təşkilatdır
- D) hökumətləri özündə birləşdirən təşkilatdır
- E) iqtisadi qurumları özündə birləşdirən təşkilatdır

319) Sual: Beynəlxalq iqtisadi hüquq sahəsini hansı beynəlxalq təşkilat tənzimləyir?

- A) Müstəqil Dövlətlər Birliyi
- B) BMT-nin sosial-iqtisadi Şurası**
- C) Avropa Birliyi
- D) Avropa Şurası
- E) Beynəlxalq Ticarət Təşkilatı

320) Sual: ərəb dövlətləri liqasının (əDL) hal-hazırda neçə üzvü var?

- A) 61
- B) 31
- C) 21**
- D) 41
- E) 51

321) Sual: Amerika Dövlətləri Təşkilatının (ADT) neçə üzvdən ibarətdir?

- A) 8
- B) 14
- C) 7**

D) 12

E) 9

322) Sual: Avropa bərpa və inkişaf Bankı neçənci ildə təşkil olunmuşdur?

A) 200-ci il

B) 1980-ci il

C) 1990-ci il

D) 1970-ci il

E) 1940-ci il

323) Sual: Beynəlxalq Ticarət Palatası neçənci ildə təsis olunmuşdur?

A) 1948-ci il

B) 1940-ci il

C) 1920-ci il

D) 1950-ci il

E) 1976-ci il

324) Sual: BMT-nin Ali Komissarı Baş Katib tərəfindən neçə il müddətinə seçilir?

A) 2

B) 7

C) 4

D) 5

E) 3

325) Sual: Aşağıdakılardan hansı təşkilat Avropa təşkilatıdır?

A) YUNESKO

B) EKO

C) ATƏT

D) NATO

E) UKT

326) Sual: Avropa Təhlükəsizlik və əməkdaşlıq Təşkilatı hansı ölkələrə aiddir?

- A) NATO ölkələri
- B) Asiya ölkələri
- C) Avropa ölkələri
- D) Afrika ölkələri
- E) Amerika ölkələri

327) Sual: Azərbaycan Respublikası nə vaxt BMT-yə tam hüquqlu üzv olub?

- A) 1992-ci ilin aprel ayında
- B) 1990-cı ilin may ayında
- C) 1991-ci ilin noyabr ayında
- D) 1992-ci ilin mart ayında
- E) 1993-cü ilin avqust ayında

328) Sual: Bunlardan hansı beynəlxalq dövlətlərarası təşkilatdır?

- A) Ümumdünya Həmkarlar Təşkilatı
- B) Ümumdünya Sərhədsiz Həkimlər İttifaqı
- C) Dünya Gənclər İttifaqı
- D) Ümumdünya Tələblər Cəmiyyəti
- E) Birləşmiş Millətlər Təşkilatı

329) Sual: Aşağıdakılardan hansı beynəlxalq dövlətlərarası təşkilatı təmsil edir?

- A) Təhsil və maarif işçiləri ittifaqı
- B) Muzeylər idarəsi
- C) BMT nümayəndəliyi
- D) Arxitektərlər İttifaqı
- E) Əmək birjası

330) Sual: Keçmiş Varşava müqaviləsinə qarşı yaradılmış hərbi birlik hansıdır?

- A) YUNESKO
- B) BMT

- C) NATO
- D) Avropa Şurası
- E) MDB

331) Sual: Müsəlman ölkələrini birləşdirən təşkilat hansıdır?

- A) MDB
- B) ATƏT
- C) İKT
- D) NATO
- E) YUNESKO

332) Sual: Aşağıdakılardan hansı təşkilat müsəlman ölkələrinə aiddir?

- A) ATƏT
- B) EKO
- C) İKT
- D) YUNESKO
- E) NATO

333) Sual: Birləşmiş Millətlər Təşkilatı?

- A) XİN - nəzdində təşkilatdır
- B) Regional təşkilatdır
- C) Beynəlxalq Təşkilatdır
- D) ABŞ təşkilatıdır
- E) İctimai təşkilatdır

334) Sual: Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq neçənci ildə yaradılıb

- A) 1877
- B) 1864
- C) 1874
- D) 1875
- E) 1876

335) Sual:Beynəlxalq təklilatların əlamətlərini göstərin:

- A) hamsı
- B) müqavilə əsasında yaradılır;
- C) müvafiq təşkilati struktura malikdir;
- D) müəyyən məqsəd və vəzifələri vardır;
- E) beynəlxalq hüquq və öhdəliklərə malikdir;

336) Sual:Beynəlxalq hüquq hansı funksiyaları həyata keçirir:

- A) hamsı
- B) normayaratma funksiyası:
- C) məcəllələşdirmə funksiyası
- D) informasiya funksiyası:
- E) nəzarət funksiyası: operativ funksiyalar

337) Sual:beynəlxalq təşkilat aşağıdakı hansı orqanlardan ibarət olur:

- A) Hamsı
- B) ali orqan;
- C) icra orqanı;
- D) inzibati orqan
- E) xüsusi komitə və komissiyalar.

338) Sual:Ali orqan aşağıdakı hansı səlahiyyətləri həyata keçirir:

- A) hamsı
- B) Təşkilata yeni üzvlərin qəbul edilməsi;
- C) Təşkilatın baş vəzifəli şəxsinin seçilməsi;
- D) icra orqanı üzvlərinin seçilməsi; büdcənin müəyyən edilməsi;
- E) Təşkilatın fəaliyyəti barədə hesabatların dinlənilməsi, Təşkilatın fəaliyyəti ilə bağlı bütün məsələlərin müzakirəsi.

339) Sual:BMT-nin ixtisaslaşdırılmış təsisatlarının düzgün anlayışını göstərin

- A) beynəlxalq əməkdaşlığın bu və ya digər ümumi sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Millətlər Təşkilatı ilə əlaqəsi olan universal xarakterli

beynəlxalq hökumətlətarası təşkilatlardır.

B) beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Millətlər Təşkilatı ilə əlaqəsi olan universal xarakterli beynəlxalq hökumətlətarası təşkilatlardır.

C) beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, dünya birlikləri ilə əlaqəsi olan universal xarakterli beynəlxalq hökumətlətarası təşkilatlardır.

D) beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Təşkilatı ilə əlaqəsi olan xüsusi xarakterli beynəlxalq hökumətlətarası təşkilatlardır.

E) ikitərəfli əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Millətlər Təşkilatı ilə əlaqəsi olan universal xarakterli beynəlxalq təşkilatlararası təşkilatlardır.

340) Sual: Ümumdünya Ticarət Təşkilatının qarşısında duran əsas vəzifə nədən ibarətdir?

A) sazişlərlə müəyyənləşdirilmiş yeni coxsahəli fiskal sisteminin “yerinə yetirilməsinə, tətbiqinə və hərəkətinə” təkan vermək.

B) sazişlərlə müəyyənləşdirilmiş yeni coxsahəli ticarət sisteminin “yerinə yetirilməsinə, tətbiqinə və hərəkətinə” təkan vermək.

C) sazişlərlə müəyyənləşdirilmiş yeni coxsahəli investisiya sisteminin “yerinə yetirilməsinə, tətbiqinə və hərəkətinə” təkan vermək.

D) sazişlərlə müəyyənləşdirilmiş yeni coxsahəli maliyyə sisteminin “yerinə yetirilməsinə, tətbiqinə və hərəkətinə” təkan vermək.

E) sazişlərlə müəyyənləşdirilmiş yeni sırf iritərəfli ticarət sisteminin “yerinə yetirilməsinə, tətbiqinə və hərəkətinə” təkan vermək.

341) Sual:Avropa Azad Ticarət Assosiasiyası (AATS) hansı tarixdə yaradılmışdır?

A) 1964-cü ildə

B) 1963-cü ildə

C) 1961-ci ildə

D) 1960-cı ildə

E) 1965-cı ildə

342) Sual:Ticarət saldosunun məzmunu

A) eksportun kəsir dəyəridir

B) importun büdcədə göstərilən əmsaldan kəsir fərqləri dəyəridir

C) xaricə satılan malların kəsir dəyəridir

D) daxildə satılan malların kəsir dəyəri və əmsaldır.

E) eksport və importun qiymət həcmələri arasındakı fərkdir

343) Sual:Sənayenin İnkişafı üzrə BMT Təşkilatı nə vaxtı fəaliyyətə başlamışdır?

- A) 1986-cı il
- B) 1980-cı il
- C) 1981-ci il
- D) 1982-cı il
- E) 1985-cı il

344) Sual:Milli rejim prinsipinin hüquqi anlamda məzmunu

- A) prinsiplərin arasında milli rejimin hüququ məzmunu mövcud deyil
- B) bu birtərəfli qaydada yaradılır və ya bəzi ticarət müqavilələrində nəzərdə tutulur və onu bildirir ki, əcnəbi dövlətin fiziki və hüquqi şəxsləri hüquqi münasibətlərin ayrı-aurı növlərinə görə qarşılıqlıq əsasında hüquqca milli fiziki və hüquqi şəxslərə tamamilə bərabər tutulurlar.**
- C) bu ikitərəfli qaydada yaradılır və bütün ticarət müqavilələrində nəzərdə tutulur
- D) hüquqca milli fiziki və hüquqi şəxslərə şamil edilir və onu bildirir ki, əcnəbi dövlətin fiziki və hüquqi şəxsləri hüquqi münasibətlərin ayrı-ayrı növlərinə görə qarşılıqlıq əsasında hüquqca milli fiziki və hüquqi şəxslərə bərabər tutulmurlar.
- E) əcnəbi dövlətin fiziki və hüquqi şəxslərinə şamil edilir və onu bildirir ki, həmin fiziki və hüquqi şəxsləri hüquqi münasibətlərin ayrı-ayrı növlərinə görə ayrıca öhdəliklərlə yüklənilir, bu birtərəfli qaydada yaradılır, hüquqca milli fiziki və hüquqi şəxslərə şamil edilir və öz ictimai və dövlət quruluşuna görə müəyyən edilir.

345) Sual:Qarşılıqlı mənfəət prinsipinin hüquqi anlamda məzmunu

- A) dövlətlər arasında qarşılıqlı sürətdə sərfəli olmayan, xüsusilə birbaşa və dolayısı ilə məcburi xarakter daşıyan münasibətlərə yer olmamalıdır, mənfəət və öhdəliklər ədalətlə bölüşdürülməlidir.**
- B) dövlətlər arasında qarşılıqlı sürətdə sərfəli olmayan münasibətlərə yer olmamalıdır.
- C) dövlətlər arasında birbaşa məcburi xarakter daşıyan münasibətlərə yer olmamalıdır
- D) dövlətlər arasında qarşılıqlı sürətdə sərfəli olmayan, xüsusilə birbaşa və dolayısı ilə məcburi xarakter daşıyan münasibətlərə yer verilir, mənfəət və öhdəliklər beynəlxalq arbitraj təsisatları vasitəsilə bölüşdürülür.
- E) dövlətlər arasında dolayısı ilə məcburi xarakter daşımayan münasibətlərə yer verilə bilər

346) Sual:Kliring Sazişləri hansı dövlətlər tərəfindən istifadə edilir?

- A) kliring Sazişlərində birtərəfli ticarət əməliyyatları aparan dövlətlər.
- B) kliring Sazişləri konvensiya olunmayan valyuta tətbiq edən dövlətlər tərəflərdən tətbiq edilir.**
- C) ikitərəfli sazişlərdə iştirak edən dövlətlər.
- D) intellektual mülkiyyətin qorunmasını tətbiq edən dövlətlər.

E) beynəlxalq ticarət hüququnun unifikasiyasını tətbiq edən və milli qanunlarında onlardan istifadə edən dövlətlər.

347) Sual:İnvestisiyaların mənbələri hansılardır?

A) tam investisiya mənbələri; hissəvi investisiya mənbələri

B) daxili investisiya mənbələri; xarici investisiya mənbələri

C) daxili investisiya mənbələri; yardımçı investisiya mənbələri

D) yardımçı investisiya mənbələri; xarici investisiya mənbələri

E) xalis investisiya mənbələri; yardımçı investisiya mənbələri

348) Sual:Xarici iqtisadi siyasət əsas hansı istiqamətlərdə həyata keçirilir?

A) xarici ticarət siyasəti; ödəniş balans siyasəti; xarici investisiya siyasəti;

B) xarici ticarət siyasəti; ödəniş balans siyasəti; xarici investisiya siyasəti; xarici yardım siyasəti;

C) ödəniş balans siyasəti; xarici investisiya siyasəti; xarici yardım siyasəti; xarici miqrasiya və ona yardım siyasəti

D) xarici ticarət siyasəti; xarici investisiya siyasəti; xarici yardım siyasəti;

E) xarici ticarət siyasəti; ödəniş balans siyasəti; xarici yardım siyasəti;

349) Sual: Tərkibi quruluşuna görə investisiyalaşdırmanı hansı qruplarda birləşdirmək olar?

A) fiziki / maddi aktivlər qrupu; maliyyə aktivlər qrupu; intellektual (qeyri-maddi) aktivlər qrupu;

B) fiziki / maddi aktivlər qrupu; maliyyə aktivlər qrupu;

C) fiziki / maddi aktivlər qrupu; intellektual (qeyri-maddi) aktivlər qrupu;

D) maliyyə aktivlər qrupu; intellektual (qeyri-maddi) aktivlər qrupu;

E) fiziki – maliyyə aktivlər qrupu; intellektual (qeyri-maddi) aktivlər qrupu; məqsədli investisiya qrupu.

350) Sual: Ticarət dövriyyəsini nə yaradır?

A) daxildə satılan malların qiymət həcmlərinin dəyəri ticarət dövriyyəsini yaradır

B) eksport və importun qiymət həcmlərinin dəyəri ticarət dövriyyəsini yaradır

C) importun qiymət həcmlərinin dəyəri ticarət dövriyyəsini yaradır

D) eksportun qiymət həcmlərinin dəyəri ticarət dövriyyəsini yaradır

E) xaricə satılan malların qiymət həcmlərinin dəyəri ticarət dövriyyəsini yaradır

351) Sual: Ümumdünya Ticarət Təşkilatı nə vaxt təsis edilmişdir?

- A) 1994-cü ildə
- B) 1991-ci ildə
- C) 1995-ci ildə
- D) 1992-ci ildə
- E) 1993-cü ildə

352) Sual:Universal beynəlxalq müqavilələr dedikdə nə başa düşülür?

A) ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi müqavilələr başa düşülür.

B) universal beynəlxalq müqavilələr dedikdə bütün dövlətlərin iştirak etdiyi və iştirak edə biləcəyi müqavilələr başa düşülür, onların qanunvericiliyində isə bütün beynəlxalq birliklər üçün məcburi olan normalar, yəni beynəlxalq iqtisadi hüququn normaları əks edilir.

C) universal beynəlxalq müqavilələr dedikdə, ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi müqavilələr başa düşülür, onların qanunvericiliyində isə məhz müvafiq regional beynəlxalq birliklər üçün məcburi olan normalar əks edilir və dizpozitiv xarakter daşıyır.

D) universal beynəlxalq müqavilələr dedikdə, konvensiya üzv-dövlətlərinin qəbul etdiyi dövlətlərin iştirak edə biləcəyi müqavilələr başa düşülür.

E) universal beynəlxalq müqavilələr dedikdə, dizpozitiv xarakter daşıyan, iki və ya daha artıq dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq razılaşmadır.

353) Sual:Transmilli əmtəə bazarını nə yaradır?

A) müxtəlif növ malın istehsalçıdan istehlakçıya bir dövlət daxilində hərəkəti

B) bir növ malın istehsalçıdan istehlakçıya transsərhəd hərəkəti

C) müxtəlif növ malın istehsalçıdan istehlakçıya transsərhəd hərəkəti

D) dövlətlərin import mallara gömrük ödəmələrinin səviyyəsini azaltmaq

E) bir növ malın istehlakçıdan istehsalçıya transsərhəd hərəkəti

354) Sual:Millət üçün ən əlverişli şərait prinsipindən hansı hallarda istisnalara yol verilir?

A) öz ictimai və dövlət quruluşunu müəyyən etmək

B) adətən ən əlverişli şəraitdə tarixən formalaşmış istisnalara yol verilə bilər (öz ictimai və dövlət quruluşunu müəyyən etməkdə; mədəniyyət kimi bütün daxili məsələləri həll etməkdə)

C) öz ictimai quruluşunu müəyyən etmək; öz təbii sərvətləri üzərində azad sahiblik etmək

D) dövlət quruluşunu müəyyən etmək; öz ölkəsinin iqtisadi həyatına rəhbərlik etmək; dini və sair kimi bütün daxili məsələləri həll etmək

E) adətən ən əlverişli şəraitdə tarixən formalaşmış istisnalara yol verilə bilər

355) Sual: Millət üçün ən əlverişli şərait prinsipinin hüquqi anlamda məzmunu

A) dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtənzimləyici normalardır; ən yüksək qüvvəyə malik olan imperativ normalardır

B) bu prinsip dövlətin tərəf müqabil dövlət üçün güzəştli (ən əlverişli) şəraitin yaradılmasını nəzərdə tutur.

C) inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və üçüncü ölkələrin üzərində, əlverişli rejim tətbiq etməklə, sonuncuların inkişaf səviyyəsini qaldırmaqdır

D) inkişaf səviyyəsindən asılı olaraq, beynəlxalq təşkilatlarda bir dövlətin digər dövlətə görə hüquqlarının təmin edilməsidir

E) BMT-nin daimi üzv dövlətlərinin, iştirakçı üzv dövlətləri üzərində üstünlüklərinin zəruri olmasına əngəlləməkdir

356) Sual: Dövlətin idxal siyasətinin məqsədləri hansılardır?

A) beynəlxalq standartlar səviyyəsində milli məhsul və xidmətlər həcmnin artırılması;

B) ölkəyə yeni texnologiya, təcrübə və s.; məşğulluq və işsizliyin aradan qaldırılması; məcmu daxili məhsulun və milli gəlirin artırılması.

C) beynəlxalq standartlar səviyyəsində milli məhsul və xidmətlər həcmnin artırılması; məşğulluq və işsizliyin aradan qaldırılması; məcmu daxili məhsulun və milli gəlirin artırılması, xarici imicin və öhdəliklərin səviyyəsinin qaldırılması

D) beynəlxalq standartlar səviyyəsində milli məhsul və xidmətlər həcmnin artırılması; ölkəyə yeni texnologiya, təcrübə və s.; məşğulluq və işsizliyin aradan qaldırılması;

E) beynəlxalq standartlar səviyyəsində milli məhsul və xidmətlər həcmnin artırılması; ölkəyə yeni texnologiya, təcrübə və s.; məşğulluq və işsizliyin aradan qaldırılması; məcmu daxili məhsulun və milli gəlirin artırılması.

357) Sual: BMT-nin hansı kriteriyaları inkişaf etmiş ölkələrə tətbiq edilir?

A) daxili məhsulun əhali sayına düşən payı; daxili məhsulda sənaye tədarükünün payı; əhalinin savad dərəcəsi.

B) daxili məhsulda sənaye tədarükünün payı

C) daxili məhsulun əhali sayına düşən payı

D) daxili məhsulda sənaye tədarükünün payı; əhalinin savad dərəcəsi.

E) daxili məhsulun əhali sayına düşən payı; əhalinin savad dərəcəsi, ticarət dövriyyəsi, büdcə kəsirinin həcmi və tətbiq dairəsi

358) Sual: Beynəlxalq ticarət sisteminin hansı komponentlərini ayırmaq olar?

A) institusion-subyektiv xarakterli; requlyativ-tənzimləyici; funksional; ideoloji.

B) institusion-subyektiv xarakterli; requlyativ-tənzimləyici; funksional;

C) institusion-subyektiv xarakterli; requlyativ-tənzimləyici; ideoloji və fakultativ.

D) requlyativ-tənzimləyici; funksional; ideoloji.

E) institusion-subyektiv xarakterli; funksional; ideoloji.

359) Sual:Beynəlxalq Ticarət hüququ üzrə BMT Komissiyası nə vaxtı təsis edilmişdir?

- A) 1964-cü il
- B) 1968-ci il
- C) 1967-ci il
- D) 1966-cı il**
- E) 1965-cı il

360) Sual:Dövlət büdcəsi və bank kapitalı hansı investisiya mənbələrinə daxildir?

- A) hissəvi investisiya mənbələri
- B) yardımçı investisiya mənbələri
- C) xarici investisiya mənbələri
- D) daxili investisiya mənbələri;**
- E) hissəvi investisiya mənbələri

361) Sual:Daxili bazar dedikdə nə başa düşülür?

- A) satış üçün nəzərdə tutulanlar, ölkə xaricində alıcıya realizə edilir.
- B) satış üçün nəzərdə tutulanlar, istehsal edənin özü tərəfindən ölkə xaricində digər mallarla birlikdə realizə edilir.
- C) satış üçün nəzərdə tutulanlar, istehsal edənin özü tərəfindən ölkə daxilində alıcıya realizə edilir**
- D) istehsal edən özü 3-cü tərəf vasitəsi ilə məhsulu realizə edilir və əldə olunmuş gəlirləri bərabər bölüşdürür.
- E) satış üçün nəzərdə tutulanlar, istehsal edənin malını alıcı realizə edir.

362) Sual:Beynəlxalq iqtisadi hüququnun mənbələri

- A) Beynəlxalq müqavilələr; beynəlxalq təşkilatların qərarları; dövlətlərarası iqtisadi konfransların qərarları; beynəlxalq adət; beynəlxalq Konvensiyaların qərarları
- B) Beynəlxalq müqavilələr; dövlətlərarası iqtisadi konfransların qərarları; beynəlxalq adət
- C) Beynəlxalq müqavilələr; beynəlxalq təşkilatların qərarları; dövlətlərarası iqtisadi konfransların qərarları; beynəlxalq adət**
- D) Beynəlxalq təşkilatların qərarları; dövlətlərarası iqtisadi konfransların qərarları; beynəlxalq adət
- E) Beynəlxalq müqavilələr; beynəlxalq təşkilatların qərarları; dövlətlərarası iqtisadi konfransların qərarları

363) Sual:Beynəlxalq iqtisadi hüququn subyektinin əsas ünsürləri

- A) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ
- B)** beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq iqtisadi hüquqi normalar yaratmaq səlahiyyəti; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq
- C) beynəlxalq hüquqdan irəli gələn bütün vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq
- D) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti;
- E) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam imtinaya və ya qəbula malik olmaq

364) Sual: Beynəlxalq iqtisadi hüququn subyekti anlayışı

- A) beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan şəxsə beynəlxalq iqtisadi hüququn subyekti deyilir
- B) xalqların və millətlərin qarşılıqlı münasibətlərindən irəli gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan quruma və təsisatlara beynəlxalq iqtisadi hüququn subyekti deyilir
- C) xalqların və millətlərin daxili, milli qanunvericiliyinin unifikasiyası ilə bağlı irəli gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan quruma və subyektə beynəlxalq iqtisadi hüququn subyekti deyilir
- D)** beynəlxalq hüquqdan irəli gələn iqtisadi münasibətlərlə bağlı hüquq və vəzifələri daşımaq və onları həyata keçirmək qabiliyyətinə malik olan quruma beynəlxalq hüququn subyekti deyilir
- E) beynəlxalq hüquqdan irəli gələn hüquqları daşımaq qabiliyyətinə malik olan şəxsə beynəlxalq iqtisadi hüququn subyekti deyilir

365) Sual: İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) nə vaxtdan fəaliyyət göstərir?

- A)** 1948
- B) 1960
- C) 1940
- D) 1955
- E) 1945

366) Sual: İnvestisiya iqlimini xarakterizə edən əməliyyat risklərinin formaları

- A) əməliyyat risklərinin formaları mövcud deyil
- B) daxili ticarət fəaliyyəti üçün risk; istehsal fəaliyyəti üçün risk (istehsal riski)
- C) xarici ticarət fəaliyyəti üçün risk (xarici ticarət riski); istehsal fəaliyyəti üçün risk (istehsal riski)
- D) xarici ticarət fəaliyyəti üçün risk (xarici ticarət riski); maliyyə fəaliyyəti üçün risk (maliyyə riski), büdcə kəsiri riski
- E) investisiya üçün risk; sosial fəaliyyəti üçün risk

367) Sual: İnvestisiya iqlimini xarakterizə edən riski hansı qruplara ayırmaq olar?

- A) siyasi risk (o cümlədən sosial); maliyyə riski;
- B) siyasi risk (o cümlədən sosial); maliyyə riski; əməliyyat riskləri**
- C) siyasi risk (o cümlədən sosial); maliyyə riski; əməliyyat riskləri və daxili sabitlik riski.
- D) iqtisadi risk; maliyyə riski; əməliyyat riskləri
- E) siyasi risk (o cümlədən sosial); əməliyyat riskləri

368) Sual: İnvestisiyalaşdırmanı məqsədlərinə görə hansı qruplarda birləşdirmək olar?

- A) bazarda məhsulun qorunması; yeni məhsulun buraxılışı; sosial, iqtisadi və siyasi məzmunlu məsələlərin həlli.
- B) bazarda məhsulun qorunması; məhsulun istehsal həcmnin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması;
- C) bazarda məhsulun qorunması; məhsulun istehsal həcmnin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması; yeni məhsulun buraxılışı; sosial və iqtisadi məsələlərin həlli.**
- D) məhsulun istehsal həcmnin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması; yeni məhsulun buraxılışı; sosial və iqtisadi məsələlərin həlli; iş yerlərinin açılması, siyasi məsələlərin həlli.
- E) bazarda məhsulun qorunması; məhsulun istehsal həcmnin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması; yeni məhsulun buraxılışı;

369) Sual: Millət üçün ən əlverişli şərait prinsipinin tətbiq sahəsi hansı yolla müəyyən edilir?

- A) ən əlverişli şərait prinsipində dövlətlər artıq tam suverenlik statusuna çatdıqda, hüquq bərabərliyi məsələsini qaldıra bilər
- B) ən əlverişli şərait prinsipinin tətbiq sahəsi, adətən, bu və ya digər beynəlxalq müqavilədə ən əlverişli şərait haqqında konkret qeyd-şərtə müəyyən edilir.**
- C) dövlətlər inkişaf səviyyəsindən asılı olaraq, digər dövlətlərin siyasi, ictimai, iqtisadi və mədəni sisteminin seçilməsində mütərəqqi iştirak edir
- D) hər bir dövlət tam suverenliyə xas olan hüquqlarını müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əldə edib, istifadə etmək hüququna malikdir
- E) ən əlverişli şərait prinsipi hüquq bərabərliyi məsələsini qaldırır və əsas müqavilə və kontraktın əlavə ayrıca-müstəqil sazişlə tərəflər üçün öhdəlikləri müəyyən edilir.

370) Sual: Milli bazar dedikdə nə başa düşülür?

- A) bazarın bir hissəsi xarici alıcıya aorientasiya edilir.
- B) bazarın tam bütün hissəsi xarici alıcıya aorientasiya edilir.
- C) bazarın bir hissəsi daxili alıcıya aorientasiya edilir
- D) istehsal edən özü 3-cü tərəf vasitəsi ilə məhsulu realizə edilir.
- E) satış üçün nəzərdə tutulanlar, istehsal edənin malını alıcı realizə edir.

371) Sual: Preferensial rejimin hüquqi anlamda məzmunu

- A) adətən bu, bu və ya digər dövlətlər dövlət arasında ticarət güzətləridir.
- B) adətən bu, beynəlxalq təşkilatların himayəsi ilə bir qrup dövlət arasında ticarət güzəştləridir.
- C) adətən iki dövlət arasında mövcud olan gömrük barəsində ticarət güzətləridir.
- D) adətən bu, ilk növbədə, bu və ya digər dövlətlər və ya bir qrup dövlət arasında mövcud olan gömrük barəsində ticarət güzəştləridir.**
- E) adətən bu, konkret iki dövlət arasında mövcud olan gömrük barəsində güzətləridir və üçüncü dövlətin bu sistemə daxili mümkünsüzdür.

372) Sual: Tarixdə ilk çoxtərəfli ticarət müqaviləsi nə vaxt bağlanmışdır?

- A) 1946-cı ildə
- B) 1947-ci ildə**
- C) 1948-ci ildə
- D) 1949-cu ildə
- E) 1950-ci ildə

373) Sual:Aşağıdakılardan hansı ÜTT-nın əsas məqsədlərinə daxildir?

- A) Əmtəə dövriyyəsinə təşkil edən malların kontingentini müəyyən etmək
- B) Müəyyən idxal, ixrac lisenziyalarının verilməsi
- C) Ticarət və iqtisadi əlaqələri həyata keçirmək hüququ olan subyektləri müəyyən etmək
- D) Kvotaların müəyyən edilməsi
- E) Xarici ticarətin liberallaşdırılması, gömrük tariflərinin aşağı salınması**

374) Sual:Ümumdünya Bankının tərkibinə daxildir:

- A) İTÇA, BMK
- B) Beynəlxalq Maliyyə Korporasiyası(BMK), Beynəlxalq İnkişaf Asosasiyası(BİA)

C) BYİB,BİA

D) BİA,İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik(İTÇA)

E) BMK,BİA,İTÇA

375) Sual:Beynəlxalq iqtisadi hüquqda preferensil rejimin məzmunu nədən ibarətdir?

A) 1 dövlət başqa 1 dövlətə istənilən 3-cü dövlət üçün nəzərdə tutduğu və ya tətbiq edəcəyi hüquq və güzəştlər verir

B) İqtisadi əməkdaşlıq sahəsində ayrı-seçkiliyə yol verilməməsi

C) Dövlətin öz təbii ehtiyatları və bütün iqtisadi fəaliyyət üzərində tam suverenliyi

D) 1 dövlətin vətəndaşları və hüquqi şəxsləri başqa 1 dövlətin ərazisində yerli fiziki və hüquqi şəxslərə verilmiş hüquqlardan istifadə edə bilər

E) Hər hansı 1 dövlətə və ya dövlətlər qrupuna xüsusi üstünlüklərin verilməsi

376) Sual:Hansı Ticarət və inkişaf üzrə BMT Konfransıdır ?

A) UNİDRUA

B) YUNİTRAL

C) İnkotems

D) YUNKTAD

E) YUNİDO

377) Sual:Beynəlxalq Ticarət sistemini hansı komponentlərə bölmək olar?

A) requlyativ-tənzimləyici, funksional, ideoloji

B) requlyativ-tənzimləyici, funksional

C) institusional xarakterli subyektiv, requlyativ-tənzimləyici

D) funksional, ideoloji

E) institusional xarakterli subyektiv, requlyativ-tənzimləyici, funksional, ideoloji

378) Sual: İnvestisiya siyasətini yürütməkdə dövlətin məqsədləri hansılardır?

A) iqtisadi inkişaf; tam məşğulluq; iqtisadi səmərəlik; sabit qiymətlər; iqtisadi azadlıq; ticarət balans; ticarət saldosu və onun tətbiqi.

B) tam məşğulluq; iqtisadi səmərəlik; sabit qiymətlər; iqtisadi azadlıq; ticarət balans; iqtisadi təminat; gəlirlərin ədalətli bölgüsü.

C) iqtisadi inkişaf; iqtisadi səmərəlik; sabit qiymətlər; iqtisadi azadlıq; ticarət balans; iqtisadi təminat; gəlirlərin ədalətli bölgüsü.

D) iqtisadi inkişaf; tam məşğulluq; iqtisadi azadlıq; ticarət balans; iqtisadi təminat; gəlirlərin ədalətli bölgüsü; büdcə kəsiri; adambaşına düşən gəlir

E) iqtisadi inkişaf; tam məşğulluq; iqtisadi səmərəlik; sabit qiymətlər; iqtisadi təminat; gəlirlərin ədalətli bölgüsü.

379) Sual: Kapitalın beynəlxalq hərəkəti prosesinin təməlində hansı məqsədlər durur?

A) mövcud bazarın təkmilləşdirilməsi; daha yüksək mənfəətin əldə edilməsi; xarici resursların əldə edilməsi (yeni xammal mənbələri); siyasi məqsədlər.

B) bazarın genişləndirilməsi (yeni bazar, yeni məhsul); daha yüksək mənfəətin əldə edilməsi; xarici resursların əldə edilməsi (yeni xammal mənbələri);

C) bazarın genişləndirilməsi (yeni bazar, yeni məhsul); daha yüksək mənfəətin əldə edilməsi; siyasi və geosiyasi məqsədlər.

D) daha yüksək mənfəətin əldə edilməsi; xarici investisiya əldə edilməsi; siyasi və geosiyasi məqsədlər.

E) bazarın genişləndirilməsi; daha yüksək mənfəətin əldə edilməsi; xarici resursların əldə edilməsi; siyasi və geosiyasi məqsədlər.

380) Sual: Kapitalın beynəlxalq hərəkətini şərtləndirən əsas səbəblər hansılardır?

A) dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala tələb və təklifin üst-üstə düşməsi; kapital ixracı imkanı; yeni bazarların mövcudluğu və onlara çıxış imkanı; kapital ixracı edən ölkələrdə xammal və iş qüvvəsinin ucuz olması; xarici ticarətdə ayrı-ayrı bazarların müqayisəli üstünlük prinsipi; bu ölkələrdə investisiya üçün sabit mühitin və əlverişli şəraitin olması.

B) kapital ixracı imkanı; yeni bazarların mövcudluğu və onlara çıxış imkanı; kapital ixracı edən ölkələrdə xammal və iş qüvvəsinin ucuz olması; xarici ticarətdə ayrı-ayrı bazarların müqayisəli üstünlük prinsipi; bu ölkələrdə investisiya üçün sabit mühitin və əlverişli şəraitin olması.

C) dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala tələb və təklifin üst-üstə düşməsi; yeni bazarların mövcudluğu və onlara çıxış imkanı; kapital ixracı edən ölkələrdə xammal və iş qüvvəsinin ucuz olması; xarici ticarətdə ayrı-ayrı bazarların müqayisəli üstünlük prinsipi; bu ölkələrdə investisiya üçün sabit mühitin və əlverişli şəraitin olması, inkişaf etmiş dövlətlərin xarici iqtisadi siyasəti.

D) dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala tələb və təklifin üst-üstə düşməsi; kapital ixracı imkanı; kapital ixracı edən ölkələrdə xammal və iş qüvvəsinin ucuz olması; xarici ticarətdə ayrı-ayrı bazarların müqayisəli üstünlük prinsipi; bu ölkələrdə investisiya üçün sabit mühitin və əlverişli şəraitin olması.

E) dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala tələb və təklifin üst-üstə düşməsi; kapital ixracı imkanı; yeni bazarların mövcudluğu və onlara çıxış imkanı; bu ölkələrdə investisiya üçün sabit mühitin və əlverişli şəraitin olması.

381) Sual: Regional beynəlxalq iqtisadi hüquq normalarının hüquqi məzmunu

A) müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan beynəlxalq hüquq normalarıdır

B) müəyyən bir coğrafi regionda yerləşən beynəlxalq təşkilatları bağlayan hüquq normalarıdır

C) müəyyən bir coğrafi regionda yerləşən xalqları bağlayan beynəlxalq hüquq normalarıdır

D) müəyyən bir coğrafi regionda yerləşən fərdi beynəlxalq hüquq subyektlərini bağlayan hüquq normalarıdır

E) beynəlxalq hüquqda xalqlar arasındakı münasibətləri tənzimləyir

382) Sual: Kosmik fəzay buraxılan obyektlərin qeydiyyatı haqqında Konvensiya nə vaxt təsbit edilmişdir?

- A) 1949-ci il
- B) 1967-ci il
- C) 1975-ci il**
- D) 1971-ci il
- E) 1997-ci il

383) Sual: Nüvə qəzası barədə operativ xəbərvermə haqqında Konvensiya nə vaxt təsbit edilmişdir?

- A) 1983-cü il
- B) 1993-cü il
- C) 1989-cu il
- D) 1986-cı il**
- E) 1978-ci il

384) Sual: Avropa Kosmos Agentliyi (AKA) hansı əsasda və nə vaxt yaradılmışdır?

- A) AKA 1973-cü ildə ATƏT-in çərçivəsində yaradılmışdır
- B) AKA 1974-sü ildə mövcud Avropa Kosmik Tədqiqatlar təşkilatının və Raket Daşıyıcıların Yaradılması üzrə Avropa Təşkilatının birləşməsi yolu ilə yaradılmışdır
- C) AKA 1971-ci ildə müstəqil əsasda yaradılmışdır
- D) AKA 1975-ci ildə mövcud Avropa Kosmik Tədqiqatlar təşkilatının və Raket Daşıyıcıların Yaradılması üzrə Avropa Təşkilatının birləşməsi yolu ilə yaradılmışdır**
- E) AKA 1972-ci ildə BMT-nin köməkçi orqanları çərçivəsində yaradılmışdır

385) Sual: MDB çərçivəsində Dövlətlərarası Ekoloji Şura (DEŞ) və Dövlətlərarası Ekoloji Fond (DEF) nə vaxt yaradılmışdır?

- A) 1992-ci il**
- B) 1991-ci il
- C) 1993-cü il
- D) 1995-ci il
- E) 1994-cü il

386) Sual: Beynəlxalq Ekoloji Məhkəmə hansı məzmununda və nə vaxt təsis edilmişdir?

- A) 1994-ci il noyabrda Meksikada qeyri-hökumət təşkilatı kimi Beynəlxalq ekoloji Məhkəmə təsis edilmişdir
- B) 1991-ci il noyabrda Meksikada qeyri-hökumət təşkilatı kimi Beynəlxalq ekoloji Məhkəmə təsis edilmişdir
- C) 1995-ci il noyabrda Moskvada qeyri-hökumət təşkilatı kimi Beynəlxalq ekoloji Məhkəmə təsis edilmişdir
- D) 1993-cü il noyabrda Cenevrədə qeyri-hökumət təşkilatı kimi Beynəlxalq ekoloji Məhkəmə təsis edilmişdir
- E) 1992-ci il noyabrda Parisdə qeyri-hökumət təşkilatı kimi Beynəlxalq ekoloji Məhkəmə təsis edilmişdir

387) Sual:BMT-nin ətraf mühit üzrə nə vaxt və hansı çərçivədə təsis edilmişdir?

- A) 1975-ci il BMT-nin Baş Məclisinin XXVII sessiyasının 1997-ci qətnaməsilə BMT-nin ətraf mühit üzrə Proqramı təsis edilmişdir
- B) 1971-ci il BMT-nin Baş Məclisinin XXVII sessiyasının 1997-ci qətnaməsilə BMT-nin ətraf mühit üzrə Proqramı təsis edilmişdir
- C) 1972-ci il BMT-nin Baş Məclisinin XXVII sessiyasının 1997-ci qətnaməsilə BMT-nin ətraf mühit üzrə Proqramı təsis edilmişdir
- D) 1973-cü il BMT-nin Baş Məclisinin XXVII sessiyasının 1997-ci qətnaməsilə BMT-nin ətraf mühit üzrə Proqramı təsis edilmişdir
- E) 1974-ci il BMT-nin Baş Məclisinin XXVII sessiyasının 1997-ci qətnaməsilə BMT-nin ətraf mühit üzrə Proqramı təsis edilmişdir

388) Sual: Neçə km-dən o tərəfə yerləşən ərazi uzaq kosmos sayılır?

- A) 150km
- B) 340km
- C) 384km
- D) 400km
- E) 240km

389) Sual: Beynəlxalq kosmos hüququnun subyektləri?

- A) Dövlətlər; TNK-lar; dövlətəbənzər qurumlar
- B) Dövlətlər; hökumətlərarası beynəlxalq təşkilatlar; kosmos fəaliyyəti ilə bilavasitə özləri həyata keçirməyən, lakin onun həyata keçirilməsində digər subüektlərlə hüquq münasibətlərdə çıxış edən təşkilatlar
- C) Dövlətlər; dövlətəbənzər qurumlar
- D) Dövlətlər; TNK-lar; beynəlxalq təşkilatlar
- E) Dövlətlər; TNK-lar

390) Sual:Ay və onun təbii ehtiyatların beynəlxalq rejimini müəyyən edən Beynəlxalq Konvensiya?

- A) Ay haqqında 1979-cu il Sazişi
- B) Ay haqqında 1980-cu il Sazişi

- C) Ay haqqında 1982-cu il Sazişi
- D) Ay haqqında 1978-cu il Sazişi
- E) Ay haqqında 1981-cu il Sazişi

391) Sual: Beynəlxalq Ekoloji Məhkəmə hansı formalarda ictimaiyyətə xidmət edir?

- A) maraqlı tərəflərə onların xahişi ilə hüquqi məsləhət verməklə «qaynar» siyasətin ekoloji-hüquqi təhlili yolu ilə; mübahisə edən tərəfləri barışdırma prosedurlarından istifadə etməklə orbitraj prosesi keçirilə bilər
- B) maraqlı tərəflərə beynəlxalq təşkilatların vəsaiti ilə hüquqi məsləhət verməklə «qaynar» situasiyanın ekoloji-hüquqi təhlili yolu ilə; mübahisə edən tərəfləri mediasiya yolu ilə orbitraj prosesi keçirilə bilər
- C) maraqlı tərəflərə onların xahişi ilə hüquqi məsləhət verməklə «qaynar» siyasətin ekoloji-hüquqi təhlili yolu ilə; mübahisə edən tərəfləri barışdırma prosedurlarından istifadə etməklə; ; bu zaman iş üzrə çıxarılan qərarı tərəflər özləri üçün məcburi sayır
- D) mübahisə edən tərəfləri barışdırma prosedurlarından istifadə etməklə; tərəflərin birbaşa arzusu ilə orbitraj prosesini keçirə bilər; bu zaman iş üzrə çıxarılan qərar tövsiyyə xarakteri daşıyır
- E) maraqlı tərəflərə onların xahişi ilə hüquqi məsləhət verməklə; tərəflərin birbaşa arzusu ilə orbitraj prosesini keçirə bilər

392) Sual: Ekoloji təhlükəsiz prinsipinin hüquqi məzmunu?

- A) beynəlxalq hüquq subyektlərinin daxili milli qanunvericiliklərində və qərarlarında ekoloji tarazlığı gözləmək
- B) dövlətlərin öz vəzifələrini məhz üzlə səviyyədə ekoloji tarazlığa olan təsirləri aradan qaldırmaq qaydasındı həyata keçirilməsindən ibarətdir
- C) dövlətlərin öz vəzifələrini yerli, milli, regional və global səviyyələrdə ekoloji streslərə artmaqda olan təsirləri aradan qaldırmaq qaydasında həyata keçirilməsindən ibarətdir
- D) düz cavabı yoxdur
- E) dövlətlərin öz vəzifələrini məhz regional səviyyələrdə ekoloji tarazlığa olan təsirləri aradan qaldırmaq qaydasındı həyata keçirilməsindən ibarətdir

393) Sual: MDB çərçivəsində Dövlətlərarası Ekoloji Şura (DEŞ) və Dövlətlərarası Ekoloji Fond (DEF) nə vaxt yaradılmışdır?

- A) 1995-ci il
- B) 1991-ci il
- C) 1994-cü il
- D) 1992-ci il
- E) 1993-cü il

394) Sual: Danışıqlara aid olmayan xüsusiyyət hansıdır?

- A) Burada tərəflərin siyasi, iqtisadi, sosial mülahizələri ön plana çəkilir

- B) Beynəlxalq mübahisələrin həll olmasının ən geniş yayılmış vasitəsidir
- C) Danışıklara başlamış dövlət onu vicdanla aparmağa borcludur
- D) Nəticə vermədikdə tərəflərdən biri məsələni Beynəlxalq Məhkəməyə və ya arbitraj məhkəməsinə verə bilər
- E) Dövlətlər arasındakı mübahisənin faktik əsasını müəyyən etmək üçün istifadə olunur

395) Sual: Araşdırma (təhqiqat) komissiyalarının vəzifəsi nədən ibarətdir?

- A) Dünyada sülhü qorumaqdan
- B) Zəruri faktların obyektiv müəyyən edilməsindən**
- C) Tərəflərin etibarını qazanmaqdan
- D) Hər 2 tərəfi qane edən qərar çıxarmaqdan
- E) Tərəflərə konkret təkliflər verməkdən

396) Sual: Aşağıdakılardan hansı BMT-nin Təhlükəsizlik Şurasına aid deyil?

- A) Əsasən siyasi mübahisələrlə məşğul olur
- B) Yalnız BMT-nin üzvləri mübahisə tərəflərinin razılığı olmadan mübahisəni TŞ-a verə bilər**
- C) TŞ siyasi orqandır
- D) Əsas vəzifəsi sülhü qorumaqdır
- E) BMT-nin əsas qurumlarından

397) Sual: Aşağıdakılardan hansı Beynəlxalq məhkəmə ilə bağlı səhv fikirdir?

- A) Yalnız dövlətlər Beynəlxalq Məhkəmə qarşısındakı işlərin tərəfləri ola bilər
- B) 15 hakimdən ibarətdir
- C) O, dövlətlər arasındakı mübahisələri həll etmək üçün əsas vasitədir**
- D) Onun tərkibi dünyanın əsas hüquqi sistemlərini təmsil etməlidir
- E) BMT-nin əsas orqanlarından

398) Sual: Aşağıdakılardan hansı beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələrinə aid deyil?

- A) Əlaqələndirmə**
- B) Müayinə
- C) Danışıklar
- D) Barışdırma

E) Vasitəçilik

399) Sual:Aşağıdakılardan hansı diplomatik vasitələrə aid deyil?

A) Araşdırma (təhqiqat)

B) Beynəlxalq arbitraj

C) Barışdırma Mənbəyi:

D) Vasitəçilik

E) Regional orqan və ya sazişlərə müraciət

400) Sual:Aşağıdakılardan hansı xeyirxah xidmətlərə və vasitəçiliyə xas xüsusiyyətlərə aid deyil?

A) Birbaşa danışıqları təmin eləyir

B) Çox vaxt danışıqlarla bir vaxtda tətbiq olunur

C) Bu zaman mübahisə tərəflərinin siyasi, iqtisadi, sosial mülahizələri ön plana çəkilir

D) Mübahisənin nizama salınmasının şərtlərini tərəflərə təklif edir

E) Vasitəçiyə mütləq hər 2 tərəfin etibarı olmalıdır

401) Sual:Aşağıdakılardan hansı BMT-nin Baş Assambleyasına aid deyil?

A) BMT-nin əsas qurumlarından

B) Mənşəyindən asılı olmayaraq əmin-amanlığı poza bilən hər hansı situasiyanın dinc yolla nizamlanması üçün tədbirlər tövsiyə edə bilər

C) Onun tövsiyələri hüquqi cəhətdən məcburidir

D) O, siyasi orqandır

E) Təklif etdiyi tədbirlərdə hüquq əsas rol oynamır

402) Sual:Diplomatik vasitələrə hansı aid deyil?

A) Regional orqan və ya sazişlərə müraciət

B) Vasitəçilik

C) Beynəlxalq Məhkəmə

D) Danışıqlar

E) Müayinə

403) Sual:Aşağıdakılardan hansı maddi normaların pozulmasına görə beynəlxalq təşkilatlarda üzv dövlətlərə qarşı tətbiq olunan sanksiyadır 1.təşkila

üzvlükdən irəli gələn hüquq və imtiyazların dayandırılması 2.səsvermə hüququndan vəsessiya və ya iclasın yekun aktını imzalamaqdan hüququndan məhrum etmə 3.təşkilatın orqanının işində iştirak etməkdən kənar etmə 4.səsvermənin nəticələrinin etibarsız hesab olunması 5.BMT-nin ixtisaslaşdırılmış təsisatlarının orqanlarının işində iştiraktan kənar etmə

- A) 4,5
- B) 1,2
- C) 2,3
- D) 1,5**
- E) 2,4

404) Sual:Beynəlxalq təşkilatın icra orqanının funksiyasıdır

- A) təşkilatın fəaliyyəti barədə hesabatların dinlənilməsi
- B) təşkilata yeni üzvlərin qəbulu
- C) təşkilatın səmərəli fəaliyyətinin təmin edilməsi**
- D) təşkilatın baş vəzifəli şəxsinin seçilməsi
- E) büdcənin müəyyən edilməsi

405) Sual:Biri təşkilatın inzibati orqanının funksiyası deyil

- A) büdcənin layihəsinin hazırlanması
- B) təşkilatın fəaliyyəti barədə hesabatların dinlənilməsi**
- C) təşkilatın orqanları tərəfindən qəbul edilmiş sənədlərin dərc edilməsi
- D) təşkilatın fəaliyyəti barədə hesabatların tərtib edilməsi
- E) təşkilatın fəaliyyətinə aid olan bütün məsələlər üzrə məlumat toplanması

406) Sual:İKT-nin ali orqanı hansıdır

- A) arbitraj komissiyası
- B) Parlament Assambleyası
- C) Nazirlər Komitəsi
- D) dövlət və hökumət başçılarının Konfransı**
- E) Vəsitiçilik və barışdırma üzrə komissiya

407) Sual:İKT-nin neçə üzvü var?

- A) 37
- B) 50
- C) 13
- D) 55**
- E) 9

408) Sual: Aşağıdakılardan hansı Təhlükəsizlik Şurasının qərar qəbul ola bilər 1.silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlər barəsində 2.iqtisadi və sosial məsələlər barəsində 3.inzibati məsələlər barəsində 4.silahlı tədbirlər barəsində 5.humanitar məsələlər barəsində

- A) 2,5
- B) 2,3
- C) 1,4**
- D) 3,4
- E) 1,2

409) Sual:Aşağıdakılardan hansı prosessual normaların pozulmasına görə beynəlxalq təşkilatlarda üzv dövlətlərə qarşı tətbiq olunan sanksiya deyil

- A) dövlətin nümayəndəsinin çıxış müddətinin məhdudlaşdırılması
- B) təşkilat üzvlükdən irəli gələn hüquq və imtiyazların dayandırılması**
- C) səsvermə hüququndan vəsəssiya və ya iclasın yekun aktını imzalamaqdan hüququndan məhrum etmə
- D) təşkilatın orqanının işində iştirak etməkdən kənar etmə
- E) səsvermənin nəticələrinin etibarsız hesab olunması

410) Sual:Bunlardan hansı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamə deyil

- A) 850**
- B) 822
- C) 853
- D) 874
- E) 884

411) Sual:Bu orqan Avropa şurasında yoxdu

- A) katiblik
- B) Parlament Assambleyası**

- C) Nazirlər Komitəsi
- D) Avropa və regional hakimiyyətlər Konqresi
- E) Vəsitiçilik, barışdırma və arbitraj üzrə komissiyası

412) Sual: Regional səviyyədə terroçuluqla mübarizə hansı çərçivələrdə həll edilir?

- A) BMT, Avropa Şurası, Avropa İttifaqı
- B) ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyası
- C) ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi Asiyanın Regional əməkdaşlıq Assosiasiyası
- D) Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi Asiyanın Regional Əməkdaşlıq Assosiasiyası
- E) ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyası, BMT

413) Sual: İnsan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi prinsipi özünün ən dolğun və hərtərəfli ifadəsini hansı beynəlxalq sənəddə almışdır?

- A) 1945-ci il BMT Nizamnaməsində
- B) 1996-cı il tarixli mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt; iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt
- C) 1948-ci il, insan hüquqları haqqında Ümumi Bəyannamə; 1996-cı il tarixli mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt; iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt
- D) 1978-ci il Vyana Konvensiyası
- E) 1975-ci il, ATƏM üzrə müşavirənin Yekun Aktı

414) Sual: Müasir beynəlxalq hüququn prinsiplərinin məzmununu geniş açan ən nüfuzlu sənədlər

- A) dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə; Avropa təhlükəsizlik və əməkdaşlıq üzrə Müşavirənin Beynəlxalq Yekun Aktında əks olunmuş və Dövlətlərin öz qarşılıqlı münasibətlərində rəhbər tutmalı olduqları prinsiplər haqqında Bəyannamə
- B) BMT Beynəlxalq Məhkəməsi Statusu; Beynəlxalq Hüquq Cəmiyyətinin Bəyannaməsi
- C) Beynəlxalq Hüquq İnstitutunun Bəyannaməsi; BMT-nin Beynəlxalq Məhkəməsi Statusu
- D) Beynəlxalq Hüquq Cəmiyyətinin Bəyannaməsi
- E) dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə; BMT Beynəlxalq Məhkəməsi Statusu

415) Sual: Sərhədlərin pozulmazlığı prinsipinin əsas məzmununu təşkil edən ünsürlər hansılardır?

- A) mövcud sərhədlərin daxili, milli qanunvericiliyə uyğun olaraq tanınması

- B) mövcud sərhədlərin daxili, milli qanunvericiliyə uyğun olaraq tanınması; mövcud anda və gələcəkdə hər hansı bir ərazi iddialarından imtina edilməsi
- C) mövcud sərhədlərin beynəlxalq hüquqa uyğun olaraq hüquqla müəyyənləşdirilmiş qaydada tanınması; mövcud anda və gələcəkdə hər hansı bir ərazi iddialarından imtina edilməsi; bu sərhədlərə zor işlətmə və ya zor işlətməklə hədələmə də daxil olmaqla istənilən qəsdlərdən imtina edilməsi
- D) mövcud sərhədlərin beynəlxalq hüquqa uyğun olaraq tanınması; gələcəkdə hər hansı bir ərazi iddialarından imtina edilməsi.
- E) mövcud sərhədlərin iki tərəfli sazişlərə uyğun olaraq tanınması; ancaq mövcud anda hər hansı ərazi iddialarından imtina edilməsi; bu sərhədlərə zor işlətməklə hədələmə qəsdlərindən imtina edilməsi.

416) Sual: Sadalanan qadağalardan hansısı zor işlətməmək prinsipinin normativ məzmununa daxildir?

- A) terror aktlarının təşkili
- B) münaqişə dövlətlərindən hər hansı birinin diplomatik nümayəndəliklərinin, digər dövlətlər tərəfindən geriye çağırılması
- C) başqa dövlətin ərazisində vətəndaş müharibəsinin və ya terror aktlarının təşkili, yaxud buna köməklik və ya bu aktlarda iştirak
- D) bir-birləri ilə silahlı münaqişə vəziyyətində olan dövlətlərin nümayəndələrinin eyni statuslu beynəlxalq təşkilatlarda iştirakı
- E) dövlətlərin öz ərazisini ondan üçüncü dövlətə qarşı təcavüzkarlıq məqsədi ilə istifadə etmək istəyən dövlətin ixtiyarına verməməsi

417) Sual:BTM Beynəlxalq Məhkəməsi Statunun neçənci maddəsində. beynəlxalq hüququn mənbələri göstərilmişdir.

- A) 28-ci maddəsində
- B) 39-ci maddəsində
- C) 30-ci maddəsində
- D) 48-ci maddəsində
- E) 38-ci maddəsində

418) Sual:Beynəlxalq Məhkəmə ona təqdim olunmuş mübahisələri həll edərkən hansı mənbələrə müraciət edir

- A) hansı
- B) beynəlxalq müqaviləyə; beynəlxalq hüquqi adətə;
- C) hüququn ümumi prinsiplərinə; hüquq normalarını məzmununu müəyyən etmək üçün köməkçi vasitə kimi
- D) məhkəmə qərarlarına
- E) tanınmış alimlərin rəylərinə əsaslanma bilər.

419) Sual:hansı anlayış düzdür

- A) heç biri

- B)** Beynəlxalq müqavilə beyəlxalq hüququn əsas mənbələrindən biri olub, iki və ya daha artıq dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr müəyyən edən razılaşma kimi başa düşülür.
- C) Beynəlxalq müqavilə beyəlxalq hüququn əsas mənbələrindən biri olub, beynəlxalq hüquq və vəzifələr müəyyən edən razılaşma kimi başa düşülür.
- D) Beynəlxalq müqavilə beyəlxalq hüququn əsas olmayan mənbələrindən biri olub, yalnız üç və ya daha artıq dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr müəyyən edən razılaşma kimi başa düşülür.
- E) hamısı

420) Sual: Şimal dənizinin kontinental şelfi haqqında iş üzrə neçənci ildə baş tutmuşdur?

- A) 1989-cu il
- B)** 1969-cu il
- C) 1986-cı il
- D) 1975-ci il
- E) 1988-ci il

421) Sual: Nikaraqua işi üzrə neçənci ildə qərar verilib?

- A) 1989-cu il
- B)** 1986-cı il
- C) 1969 – cu il.
- D) 1975-ci il
- E) 1988-ci il

422) Sual: Beynəlxalq hüquqi adətin maddi əsasını təşkil edən dövlətlərin praktikasına nə daxil deyil

- A)** tanınmış alimlərin rəyləri
- B) dövlətlərin “faktik” fəaliyyəti (hərəkət və ya hərəkətsizlik);
- C) konkret situasiya və ya mübahisələrlə bağlı onların verdikləri bəyanatlar;
- D) dövlətdaxili qanunvericilik;
- E) milli məhkəmələrin qərarları;

423) Sual: Partikulyar adət normalarının mövcudluğu haqqında fikri harada təsdiqini tapmışdır.

- A) heç biri
- B)** BTM-nin Beynəlxalq Məhkəməsi Sığınacaq işində (1950-ci il) və Hindistan ərazisindən keçmək hüququ haqqında işdə (1960-cı il) təsdiq

edilmişdir

C) BTM-nin Beynəlxalq Məhkəməsi Sığınacaq işində (1951-ci il) və Hindistan ərazisindən keçmək hüququ haqqında işdə (1961-cı il) təsdiq edilmişdir

D) Şimal dənizinin kontinental şelfi haqqında

E) hamsı

424) Sual:BMT-nin Beynəlxalq Məhkəməsi Men körfəzi haqqında işdə əsasən nə qeyd etmişdir

A) heç biri

B) beynəlxalq adət ümumi prinsiplərin inkişafı üçün ideal dərəcədə əlverişlidir və universal səviyyədə qəbul olunmamış boşluqları doldurmaq üçün zəruri bir mənbədir.

C) beynəlxalq müqavilə ümumi prinsiplərin inkişafı üçün ideal dərəcədə əlverişlidir və universal səviyyədə qəbul olunmamış müqavilə rejimindəki boşluqları doldurmaq üçün zəruri bir mənbədir.

D) beynəlxalq adət ümumi prinsiplərin inkişafı üçün ideal dərəcədə əlverişlidir və universal səviyyədə qəbul olunmamış müqavilə rejimindəki boşluqları doldurmaq üçün zəruri bir mənbədir.

E) hamsı

425) Sual:Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə neçinci ilə aiddir.

A) 1947-ci il

B) 1960-cı il

C) 1948-cı il

D) 1974-cü il

E) 1975-ci il

426) Sual:Təcavüzün tərifı haqqında Qətnamə neçənci ildə verilib

A) 1955-ci il

B) 1974-cü il

C) 1999-cu il

D) 1959-cu il

E) 1946-cı il

427) Sual:Beynəlxalq hüququn əsas prinsiplərinə aid fikirlərdən hansı səhvdir?

- A) Dünyanın bütün dövlətləri üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtənzimlənmiş normalardır
- B) Beynəlxalq hüquq normalarının hüququn əsas prinsiplərinə uyğun olması vacib deyil**
- C) Ən yüksək hüquqi qüvvəyə malik olan imperativ jus cogens normalarıdır
- D) Beynəlxalq hüququn ən mühüm normalarıdır
- E) Öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır

428) Sual:Hansılar beynəlxalq hüququn əsas prinsipi deyil? 1 dövlətlərin suveren bərabərliyi 2 narkotikə qarşı mübarizə prinsipi 3 təşkilatlara üzv olma prinsipi 4 bloklara qoşulmamaq prinsipi 5 beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi 6 dövlətlərin daxili yuridiksiyasında olan işlərə qarışmamaq prinsipi

- A) 2 - 4 -6
- B) 1- 4- 6
- C) 2- 3- 4**
- D) 1 -2 -6
- E) 2- 5 -6

429) Sual:Səhv fikri tapın

- A) daxili yuridiksiyada olan işlərə qarışmaq yolverilməzdir
- B) Dövlətlər hüquqi cəhətdən bərabər deyil**
- C) Heç bir dövlət başqa dövlətin suverenliyini məhdudlaşdırma bilməz
- D) Başqa dövlətdə silahlı münaqişəyə müdaxilə qadağandır
- E) Hər dövlət tam suverenliyə malikdir

430) Sual:Hansı hərəkət hüquqazidd deyil?

- A) Silahlı bandaların təşkili
- B) Sərhədləri pozmaq məqsədilə müdaxilə
- C) Silahla əvəzçixma
- D) Vətəndaş müharibəsinin təşkili
- E) Humanitar müdaxilə**

431) Sual:Güc tətbiq etməmək və güclə hədələməmək prinsipinin ən ağır pozuntusu nə hesab olunur?

- A) Sərhədləri pozmaq

- B)** Silahlı təcavüz
- C) Humanitar müdaxilə
- D) Lobbicilik
- E) Vətəndaş müharibəsinə yardım

432) Sual:Hansı halda güc tətbiqi yolveriləndir?

- A) Silahlı müdaxilə
- B) Silahlı təcavüz
- C) Əvəzçixma
- D) Özünümüdafiə**
- E) Vətəndaş müharibəsi zamanı

433) Sual:BMT nizamnaməsində beynəlxalq hüquqa uyğun olaraq güc hansı mənada başa düşülür?

- A) Humanitar güc
- B) Mədəni güc
- C) Siyasi güc
- D) Hərbi, silahlı güc**
- E) İqtisadi güc

434) Sual:İki şəxs arasında hər hansı hüquq normasına və fakta görə fikir ayrılığı nə adlanır?

- A) Suverenlik
- B) İerarxiya
- C) Prinsipiallıq
- D) Norma
- E) Mübahisə**

435) Sual:Azərbaycan Konstitusiyasına əsasən sərhədlərin dəyişdirilməsi ilə bağlı razılıq hansı halda əldə oluna bilər?

- A) Referendumla**
- B) Milli Məclisin qərarı ilə
- C) Prezidentin qərarı ilə
- D) Heç bir halda

E) Açıq səsvermə ilə

436) Sual: Beynəlxalq hüquq sisteminə nələr daxildir?

A) milli normalar

B) ictimai təşkilatların qəbul etdikləri qərarlar

C) beynəlxalq hüquq normaları

D) sərəncamlar

E) müqavilələr

437) Sual: Beynəlxalq hüququn əsas prinsipləri hansı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərdə öz əksini tapmışdır?

A) BMT tərəfindən

B) Avropa Şurası tərəfindən

C) Avropa Birliyi tərəfindən

D) ATƏT tərəfindən

E) YUNESKO tərəfindən

438) Sual: Dövlətlərin ərazi bütövlüyü prinsipi pozulduqda hansı beynəlxalq təşkilat ilk tədbiri görməlidir?

A) BMT-nin Təhlükəsizlik Şurası

B) BMT-nin Baş Assambleyası

C) Avropa Şurası

D) ATƏT

E) digər beynəlxalq təşkilatlar

439) Sual: Sərhədlərin toxunulmazlığı prinsipi hansı beynəlxalq hüquqi sənəddə öz əksini tapmışdır?

A) Avropa Şurasının nizamnaməsində

B) BMT-nin nizamnaməsində

C) NATO-nun nizamnaməsində

D) ATƏT-in nizamnaməsində

E) Avropa Birliyinin nizamnaməsində

440) Sual: Beynəlxalq hüququn əsas prinsipləri hansı səciyyəvi xüsusiyyətlərə malikdir?

- A) beynəlxalq hüququn digər prinsipləri ilə yanaşı mühüm normalarıdır; öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır
- B) ən ümumi normalardır
- C) öz mahiyyətinə görə beynəlxalq hüququn xüsusi normalarıdır; bütün dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtənzimlənmiş normalardır
- D) dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtənzimlənmiş normalardır; ən yüksək qüvvəyə malik olan imperativ normalardır
- E) ən ümumi normalardır; öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalardır; dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtənzimlənmiş normalardır; ən yüksək qüvvəyə malik olan imperativ normalardır

441) Sual: Beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti nədən ibarətdir?

- A) beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti onların konkretliyindədir. Bu o, deməkdir ki, beynəlxalq hüququn konkret hallara müvafiq olaraq subyektləri prinsiplərə əməl etməyə borcludurlar
- B) beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti onların universallığıdır. Bu o, deməkdir ki, beynəlxalq hüququn bütün subyektləri prinsiplərə ciddi əməl etməyə borcludurlar, belə ki, bu prinsiplərin hər hansı şəkildə pozulması mütləq beynəlxalq münasibətlərin digər iştirakçılarının maraqlarına toxunacaqdır**
- C) beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti onların dispoitiv xarakter daşmasıdır
- D) beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti onların deklorativ xarakter daşmasıdır
- E) beynəlxalq hüququn prinsiplərinin səciyyəvi xüsusiyyəti onların dispoitiv və deklorativ xarakter daşmasıdır

442) Sual: Dövlət sərhədlərinin pozulmazlığı prinsipi hansı beynəlxalq təşkilatın sənədində və nə vaxt təsbit edilmişdir?

- A) 1946-cı il BMT Nizamnaməsində
- B) 1975-ci il ATƏM üzrə Müşavirənin Yekun aktında**
- C) 1974-cü il BMT-nin Bəyannaməsində
- D) 1945-ci il BMT Nizamnaməsində
- E) 1978-ci il Vyana Konvensiyası

443) Sual: Dövlətlərin ərazi bütövlüyü prinsipinin mahiyyəti nədən ibarətdir?

- A) mənsubiyyətinin dəyişdirilməsinin qadağan edilməsindən ibarətdir
- B) xarici ərazilərin zorakılıqla tutulmasının və ya mənsubiyyətinin dəyişdirilməsinin qadağan edilməsindən, habelə xarici ərazilərdən hüquqa zidd şəkildə istifadə edilməsinin və ya ona təsirli zərər vurulmasının qadağan edilməsindən ibarətdir**
- C) xarici ərazilərdən hüquqa zidd şəkildə istifadə edilməsinin və ya ona təsirli zərər vurulmasının qadağan edilməsindən ibarətdir
- D) xarici ərazilərin zorakılıqla tutulmasının və ya mənsubiyyətinin dəyişdirilməsinin qadağan edilməsindən ibarətdir
- E) xarici ərazilərin zorakılıqla tutulmasının qadağan edilməsindən ibarətdir

444) Sual: Dövlətlərin öz qarşılıqlı münasibətlərində rəhbər tutmalı olduqları prinsiplər haqqında Bəyannamə nə vaxtı və hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?

- A) 01 avqust 1979-cu il, BMT tərəfindən
- B) 01 avqust 1978-ci il, BMT tərəfindən
- C) 01 avqust 1975-ci il, ATƏM tərəfindən
- D) 01 avqust 1973-cü il, Beynəlxalq hüquq Cəmiyyəti tərəfindən
- E) 01 avqust 1974-cü il, ATƏM tərəfindən

445) Sual: Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya neçənci ildə qəbul edilib?

- A) 1948-ci il
- B) 1949-cu il
- C) 1950-ci il
- D) 1958-ci il
- E) 1947-ci il

446) Sual: Xarjuv fabriki işində (1928-ci il) Daimi Beynəlxalq ədalət Məhkəməsi nəyi göstərmişdi

- A) “zərərçəkmiş tərəfə damnum emergens və lucrum cessans-ın tam ödənilməsi əsas dövlətdaxili hüquq sistemlərinə məlum olan prinsipdir və buna görə də beynəlxalq hüququn mənbəyi kimi nəzərdən keçirilə bilən hüququn ümumi prinsipidir”.
- B))“dəqiq müəyyən olunmuş və hamılıqla tanınmış hüquq prinsipinə uyğun olaraq, məhkəmə orqanının çıxartdığı qərar res yuducata-dır (yəni son qərardır L.H.) və mübahisənin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malikdir”.
- C) hüququn ümumi anlamına görə, hər hansı öhdəliyin pozulması dəymiş zərəri ödəmək vəzifəsi doğurur”.
- D) heç biri
- E) hamsı

447) Sual: İnzibati Tiribunal işində (1954-cü il) BMT-nin Beynəlxalq Məhkəməsi nə qeyd etmişdi

- A) heç biri
- B) hamsı
- C) hüququn ümumi anlamına görə, hər hansı öhdəliyin pozulması dəymiş zərəri ödəmək vəzifəsi doğurur”.
- D) dəqiq müəyyən olunmuş və hamılıqla tanınmış hüquq prinsipinə uyğun olaraq, məhkəmə orqanının çıxartdığı qərar res yuducata-dır və mübahisənin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malikdir”.

E) “zərərçəkmiş tərəfə damnum emergens və lucrum cessans-ın tam ödənilməsi əsas dövlətdaxili hüquq sistemlərinə məlum olan prinsipdir və buna görə də beynəlxalq hüququn mənbəyi kimi nəzərdən keçirilə bilən hüququn ümumi prinsipidir”.

448) Sual: AMCO İndoneziya Respublikasına qarşı işdə Arbitraj Məhkəməsi nə qeyd edilmişdir

A) hüququn ümumi anlamına görə, hər hansı öhdəliyin pozulması dəymiş zərəri ödəmək vəzifəsi doğurur”.

B) heç biri

C) hamsı

D) dəqiq müəyyən olunmuş və hamılıqla tanınmış hüquq prinsipinə uyğun olaraq, məhkəmə orqanının çıxartdığı qərar res yuducata-dır və mübahisənin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malikdir”.

E) “zərərçəkmiş tərəfə damnum emergens və lucrum cessans-ın tam ödənilməsi əsas dövlətdaxili hüquq sistemlərinə məlum olan prinsipdir və buna görə də beynəlxalq hüququn mənbəyi kimi nəzərdən keçirilə bilən hüququn ümumi prinsipidir”.

449) Sual:Ümumdünya İnsan Hüquqları Bəyannaməsini neçənci ildə qəbul edilib,

A) 1948

B) 1955

C) 1946

D) 1959

E) 1999

450) Sual:Nürnberg Tribunalı hansı ölkələrin təşəbbüsü ilə yaradılmışdır?

A) ABŞ,İngiltərə,Belçika,AFR

B) İngiltərə,SSRİ,Yaponiya

C) AFR,Fransa,SSRİ

D) İsveç,Yaponiya

E) ABŞ,SSRİ,İngiltərə,Fransa

451) Sual:Hansı tribunal 1998-ci il sentyabrın 2-də Beynəlxalq Cinayət Hüququ tarixində ilk dəfə olaraq genosidlə bağlı hökm çıxarmışdır?

A) Nürnberg

B) Cenevrə

C) Tokio

D) Yuqoslaviya

E) Ruanda

452) Sual: Azərbaycan Respublikasında cinayət törətmiş şəxslərin verilməsi haqqında qanun neçənci ildə qəbul olunmuşdur?

- A) 1997-ci il
- B) 2003-cü il
- C) 2005-ci il
- D) 2001-ci il**
- E) 2000-ci il

453) Sual: Ruanda Tribunalı neçənci ildə təsis olunmuşdur?

- A) 1990
- B) 1993
- C) 1994**
- D) 1992
- E) 1991

454) Sual: Cinayətkarın qaytarılmasını beynəlxalq hüququn hansı subyektləri tələb edə bilər?

- A) cinayətkarın vətəndaşı olduğu dövlət, ərazisində cinayət törədilmiş dövlət, cinayətdən zərər çəkmiş dövlət**
- B) cinayətkarın vətəndaşı olduğu dövlət, ərazisində cinayət törədilmiş dövlət, cinayətdən zərər çəkmiş beynəlxalq təşkilatlar
- C) ərazisində cinayət törədilmiş dövlət, cinayətdən zərər çəkmiş dövlət
- D) cinayətkarın vətəndaşı olduğu dövlət, ərazisində cinayət törədilmiş dövlət, cinayətdən zərər çəkmiş dövlət, cinayətdən zərər çəkmiş beynəlxalq təşkilatlar
- E) cinayətkarın vətəndaşı olduğu dövlət, ərazisində cinayət törədilmiş dövlət

455) Sual: 1998-ci ilin iyul ayında qəbul olunmuş və 2002-ci ilin iyulun 1-də qüvvəyə minmiş Nizamnamə hansıdır?

- A) Beynəlxalq cinayət məhkəməsinin yaradılması haqqında**
- B) Narkotik vasitələr haqqında
- C) Beynəlxalq cinayət polisi təşkilatının yaranması haqqında
- D) Genosid cinayətinin qarşısının alınması haqqında
- E) Terrorizmin qarşısının alınması haqqında

456) Sual:Aşağıdakılardan hansı 3 konvensiya bilavasitə beynəlxalq cinayət hüququna həsr olunmuş,beynəlxalq cinayətlərin konkret tərkiblərini müəyyən edən müqavilələr sırasına daxildir? 1)Genosid cinayətinin qarşısının alınması haqqında 1948-ci il Konvensiyası 2)BMT heyətinin təhlükəsizliyi haqqında 1994-cü il Konvensiyası 3)Girov götürülməsi ilə mübarizə haqqında 1979-cu il Konvensiyası 4)Ümumdünya Poçt Konvensiyası 5)Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Konvensiyası

- A) 1,2,3
- B) 1,2,4
- C) 1,2,3
- D) 3,4,5
- E) 2,3,5

457) Sual:Non bis in idem prinsipinin mahiyyəti nədir?

- A) Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər törətmiş şəxslər dünyanın istənilən dövləti tərəfindən məsuliyyətə cəlb oluna bilərlər.
- B) Hər hansı bir cinayət əməlini törətmiş şəxs yalnız bir dəfə cəzalandırıla bilər.**
- C) Əməlin cinayət olması və cəzalandırılması həmin əməlin törədildiyi vaxt qüvvədə olan qanunla müəyyən olunur.
- D) Cinayət qanununun retroaktiv tətbiqinin yolverilməzliyi.
- E) Cinayətin törədildiyi andan müəyyən müddət keçdiyi təqdirdə həmin əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz.

458) Sual:Diplomatik heyətə daxildir:

- A) yerli vətəndaşlar
- B) səfirlər, elçilər, müşavirlər, xüsusi attaşelər**
- C) dəftərxana müdirləri, hesabdarlar, tərüməçilər
- D) sürücülər,tərcüməçilər
- E) karguzarlar, səfirlər

459) Sual:Konsullar kim tərəfindən təyin olunur?

- A) attaşe
- B) Prezident
- C) xarici işlər idarəsi**
- D) səfir
- E) elçi

460) Sual: Diplomatiik xidmət haqqında AR Qanunu nə vaxt qəbul edilib?

- A) 1994-02-08
- B) 1994-03-04
- C) 2001-06-08**
- D) 2004-01-29
- E) 2001-06-28

461) Sual: Azərbaycan Respublikası Konsul Nizamnaməsi nə zaman qəbul edilib?

- A) 2001-06-28
- B) 2001-06-08
- C) 1994-03-04
- D) 2004-01-29
- E) 1994-02-08**

462) Sual: Diplomatiik hüquq hansı beynəlxalq münasibətdə istifadə olunur?

- A) hərbi əməkdaşlıqda
- B) mədəni münasibətlərin yaradılmasında
- C) diplomatiik münasibətlərin yaradılmasında və fəaliyyətinin təşkil olunmasında**
- D) iqtisadi münasibətlərin yaradılmasında
- E) ticarət münasibətlərinin yaradılmasında

463) Sual: Konsulluğun fəaliyyət göstərdiyi ərazi necə adlandırılır?

- A) konsulluq dairəsi**
- B) konsulluq mərkəzi
- C) səfirlik dairəsi
- D) konsulluq qapalı zonası
- E) konsulluq rayonu

464) Sual: Aşağıdakılardan hansı diplomatiik rənqdır?

- A) üçüncü katib
- B) Fövqəladə və Səlahiyyətli Nümayəndə**

- C) ikinci dərəcəli müşavir
- D) birinci katib
- E) ikinci katib

465) Sual: Diplomatik yazışmanın dili necə olmalıdır?

- A) xalq deyimləri ilə başlamalı və qurtarmalıdır.
- B) ətraflı izahatla
- C) lokonik və aydın
- D) müxtəlif cür izah olunan sözlər işlənməlidir
- E) atalar sözlərindən və məsələlərdən çox istifadə olunmalıdır

466) Sual: Diplomatin diplomat olduğunu təsdiq edən sənəd hansıdır?

- A) pasport
- B) diplomatik dərəcə
- C) vəsiqə
- D) arayış
- E) döş nişanı

467) Sual: Konsul dərəcəsinə aid olmayan variant hansıdır?

- A) konsul agentı
- B) baş konsul
- C) konsul brokeri
- D) konsul
- E) vitse konsul

468) Sual: Konsul işə başlamaq üçün gəldiyi ölkədən nə alır?

- A) aqreman
- B) protokol
- C) ekzekvatura
- D) patent
- E) ikitərəfli müqavilə

469) Sual: Konsulluğun təsdiq etdiyi sənəd necə adlandırılır?

- A) konsulluq markası
- B) konsulluq vəsiqəsi
- C) konsulluq dairəsi**
- D) konsulluq leqalizasiyası
- E) konsulluq patentı

470) Sual: Konsulun fəaliyyət göstərdiyi ərazi necə adlanır?

- A) konsulluğun qapalı zonası
- B) konsulluq rayonu
- C) konsulluq dairəsi**
- D) konsulluq mərkəzi
- E) səfirlik dairəsi

471) Sual: Qısa müddətli tapşırıqla diplomatik məsələlərin müzakirəsi və həlli ilə məşğul olur:

- A) səyyar səfir
- B) Fövqəladə və Səlahiyyətli səfir
- C) komissiya**
- D) xüsusi missiya
- E) müvəqqəti işlər vəkili

472) Sual: Ölkədəki diplomatik nümayəndəliklərin diplomatlarının birliyi hansıdır?

- A) redaktorlar ittifaqı
- B) siyasi klub
- C) diplomatik korpus**
- D) siyasi partiya
- E) diplomatların məsləhət şurası

473) Sual: Aşağıdakı orqanlardan hansı xarici diplomatik orqanlara daxildir?

- A) Baş arxivlər idarəsi

- B) Daxili İşlər Nazirliyi
- C) Ticarət Nazirliyi**
- D) Təhlükəsizlik Nazirliyi
- E) Xarici İşlər Nazirliyi

474) Sual:Aşağıdakılardan hansı orqan rəsmi icraedici dövlət orqanıdır?

- A) Qadınlar Şurası
- B) Jurnalistlər İttifaqı
- C) Nazirlər Kabineti**
- D) Yazıçılar Birliyi
- E) Həmkarlar İttifaqı

475) Sual:Aşağıdakılardan hansılar diplomatik dərəcələrə və rütbələrə daxildir?

- A) parlamentin spikeri.
- B) nazir müşaviri
- C) fəvqəladə və səlahiyyətli səfir, müşavir, müvəqqəti işlər vəkili**
- D) komissiyanın baş məsləhətçisi
- E) partiyanın baş katibi

476) Sual:Aşağıdakılardan hansılar diplomatlara tətbiq oluna bilər?

- A) qəti həbs cəzası
- B) əmlakının zəbt olunması
- C) əmlakının və özünün toxunulmazlığı**
- D) gömrük məntəqəsində yoxlanılması
- E) cinayət məsuliyyətinə cəlb olunması

477) Sual:Diplomatiya və konsulluq hüququnun düzgün tərifini göstər:

- A) dövləti beynəlxalq ünsiyyətdə statusunun və funksiyalarını tənzimləyən beynəlxalq hüquq normalarının məcmusuna deyilir.
- B) dövləti beynəlxalq ünsiyyətdə təmsil edən dövlət orqanlarının statusunun və funksiyalarını tənzimləyən beynəlxalq hüquq normalarının məcmusuna deyilir.**
- C) bəşəriyyəti beynəlxalq ünsiyyətdə təmsil edən dövlət orqanlarının statusunun və funksiyalarını tənzimləyən beynəlxalq hüquq normalarının

məcmusuna deyilir.

D) xalqı beynəlxalq ünsiyyətdə təmsil edən dövlət orqanlarının statusunun və funksiyalarını tənzimləyən beynəlxalq hüquqa deyilir.

E) dövləti qonşuda ünsiyyəti təmsil edən dövlət orqanlarının statusunun və funksiyalarını tənzimləyən beynəlxalq hüquq normalarının məcmusuna deyilir.

478) Sual:Diplomatiya və konsulluq hüququ sahəsində əsas beynəlxalq konvensiyalar aşağıdakılardır:

A) hamısı

B) Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası;

C) Konsulluq münasibətləri haqqında 1963-cü Vyana Konvensiyası;

D) Xüsusi missiyalar haqqında 1969-cu il Vyana Konvensiyası;

E) Beynəlxalq səviyyədə müdafiə olunan şəxslər, o cümlədən diplomatik agentlər əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında 1973-cü il Konvensiyası

479) Sual:Dövlətdaxili orqanlar növlərini göstərin:

A) heç biri

B) dövləti bütün məsələlər üzrə təmsil edən orqanlar; dövləti hər hansı bir sahə üzrə təmsil edən orqanlar

C) səfirliklər

D) misiyaya

E) hamısı

480) Sual:Azərbaycan Respublikasının Konstitusiyasına görə:

A) Azərbaycan Respublikasının İqtisadi inkişaf nazirliyi “ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir”

B) Azərbaycan Respublikasının Prezidenti “ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir”

C) Azərbaycan Respublikasının xarici işlər naziri “ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir

D) Azərbaycan Respublikasını təmsil edən diplomatlar “ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir”

E) Azərbaycan Respublikasının baş nazir “ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir”

481) Sual:Konstitusiyanın 109-cu maddənin 15-ci bəndinə görə

A) Prezident “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda konsulluq nümayəndəliklərin təsis edilməsi haqqında Azərbaycan Respublikası nazirlər kabinrtinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır

B) Prezident “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır

C) baş nazir “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır

D) xarici işlər naziri “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır

E) Prezident “xalqının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda yalnız diplomatik nümayəndəliklərin təsis edilməsi haqqında Azərbaycan Respublikası xarici işlər nazirliyinə Prezident “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir,

482) Sual: Azərbaycan Respublikasının Hökuməti

A) iqtisad isiyasəti həyata keçirilməsinin təmin edilməsi üzrə tədbirlər həyata keçirir. Hökumətlərarası və idarələrarası müqavilələr müvafiq olaraq baş nazir və nazirlik və ya idarə başçısı tərəfindən imzalanır və hökumət tərəfindən təsdiq olunur.

B) xarici siyasətin həyata keçirilməsinin təmin edilməsi üzrə tədbirlər həyata keçirir. Hökumətlərarası və idarələrarası müqavilələr müvafiq olaraq baş nazir və nazirlik və ya idarə başçısı tərəfindən imzalanır və hökumət tərəfindən təsdiq olunur.

C) daxili siyasətin həyata keçirilməsinin təmin edilməsi üzrə tədbirlər həyata keçirir. Hökumətlərarası və idarələrarası müqavilələr müvafiq olaraq baş nazir və nazirlik və ya idarə başçısı tərəfindən imzalanır və hökumət tərəfindən təsdiq olunur.

D) xarici siyasətin həyata keçirilməsinin təmin edilməsi üzrə tədbirlər həyata keçirir. daxili və idarələrarası müqavilələr müvafiq olaraq baş nazir və nazirlik və ya idarə başçısı tərəfindən imzalanır və hökumət tərəfindən təsdiq olunur.

E) xarici mədəni işləri həyata keçirilməsinin təmin edilməsi üzrə tədbirlər həyata keçirir idarələrarası müqavilələr müvafiq olaraq baş nazir və nazirlik və ya idarə başçısı tərəfindən imzalanır və hökumət tərəfindən təsdiq olunur.

483) Sual: Diplomatik xidmət haqqında qanun nə vaxt qəbul edilib

A) 2002-ci il iyunun 12-də

B) 2003-ci il iyunun 8-də

C) 2002-ci il iyunun 8-də

D) 2001-ci il iyulun 11-də

E) 2001-ci il iyunun 8-də

484) Sual: Xarici orqanlar:

- A) dövlətin ərazisindən yerləşən və dövlətin özünün, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeələrini həyata keçirən təşkilatdır
- B) dövlətin özünün, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeələrini həyata keçirən dövlət orqanlarıdır.
- C) dövlətin ərazisindən kənarda yerləşən və dövlətin özünün, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeələrini həyata keçirən dövlət orqanlarıdır.**
- D) dövlətin ərazisində yerləşən və dövlətin özünün, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeələrini həyata keçirən dövlət orqanlarıdır. Bu orqanlar öz növbəsində aşağıdakı növlərə bölünür.
- E) dövlətin ərazisindən kənarda yerləşən və həmin dövlətin, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeələrini həyata keçirən təşkilatdır

485) Sual: Aşağıdakılardan hansılar diplomatik sənəd sayılır?

- A) çıxışların mətni
- B) məruzə
- C) verbal nota, memorandum**
- D) konfransların tezisləri
- E) elmi konfransın bülleteni

486) Sual: Konsul xidmətinin əsas funksiyalarına daxildir?

- A) getdiyi ölkədə siyasi bəyənət vermək
- B) hərbi münaqişələri dayandırmaq
- C) öz ölkəsinin vətəndaşlarının hüquqlarını müdafiə etmək**
- D) təşkilatarası müqavilələr bağlamaq
- E) öz hökuməti adından danışmaq

487) Sual: xarici orqanların növlərini göstərin

- A) heç biri
- B) daimi: müvəqqəti;**
- C) birdəfəlik
- D) müqavilə əsasında və dövlətin təşəbbüsü ilə.
- E) hamsı

488) Sual: Diplomatik nümayəndəlik:

- A) dövlətin ərazisindən yerləşən və dövlətin özünün, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeələrini həyata keçirən təşkilatdır
- B) dövlətin dövlətdaxilində, diplomatik münasibətləri həyata keçirən orqandır.
- C) dövlətin başqa bir dövlətin ərazisində yerləşən, həmin dövlətlə diplomatik münasibətləri həyata keçirən orqandır.**
- D) dövlətin ərazisində yerləşən və dövlətin özünün, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeələrini həyata keçirən dövlət orqanlarıdır
- E) dövlətin ərazisindən kənarda yerləşən və həmin dövlətin, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeələrini həyata keçirən təşkilatdır

489) Sual:ən yüksək səviyyəli diplomatik nümayəndəliklər necə adlanır;

- A) hamsı
- B) missiyalar
- C) səfirliklər**
- D) nazirliklər
- E) təşkilatlar

490) Sual:Daha aşağı səviyyəli diplomatik nümayəndəlik hesab olunur

- A) hamsı
- B) missiyalar**
- C) səfirliklər
- D) nazirliklər
- E) təşkilatlar

491) Sual:1961-ci il Vyana Konvensiyasına , diplomatik nümayəndəlik hansı funksiyaları həyata keçirir:

- A) hamsı**
- B) akkreditə edən dövlətin qəbul edən dövlətdə təmsil olunması;
- C) akkreditə edən dövlətin özünün və onun vətəndaşlarının mənafeələrinin müdafiəsi;
- D) qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;
- E) qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;
- F) bütün qanuni vasitələrlə, qəbul edən dövlətdə olan şəraitin və hadisələrin öyrənilməsi və onlar barəsində öz hökumətinə məlumat verilməsi (informasiya funksiyası);

492) Sual:1961-ci il Vyana Konvensiyası görə, diplomatik nümayəndəliyin heyətinə daxildir

A) Heç biri

B) diplomatik heyət;inzibati-texniki heyət;xidmətçi heyət.

C) diplomatik və inzibati heyət

D) Diplomatik və xidmətçi heyət

E) Həmsi

493) Sual:Diplomatik nümayəndənin funksiyalarının xitam olunması hansı hallarda olur:

A) həmsi

B) akkreditə edən dövlət tərəfindən geri çağırılması;

C) qəbul edən dövlət tərəfindən persona non grata (arzuolunmaz şəxs) elan olunması;

D) akkreditə edən dövlətlə qəbul edən dövlət arasında diplomatik münasibətlərin kəsilməsi;

E) akkreditə edən dövlətlə qəbul edən dövlət arasında müharibə başlanması;

494) Sual:Diplomatik nümayəndəliklər hansı imtiyaz və immunitetlərə malikdir:

A) fiskal immuniteti;

B) arxiv və sənədlərin toxunulmazlığı;

C) nümayəndəliyin öz dövlətinin hökuməti və digər diplomatik nümayəndəlikəri ilə əlaqədə olmaq azadlığı;

D) həmsi

E) nümayəndəliyin binalarının toxunulmazlığı;

495) Sual:Daimi xarici orqanlar:

A) Beynəlxalq təşkilatlar

B) diplomatik nümayəndəliklər, konsulluqlar

C) konfranslarda iştirak edən nümayəndə heyəti

D) prezident

E) XİN

496) Sual:Diplomatik nümayəndəliklərin növləri:

A) missiya, təşkilatlar

B) konsulluqlar, təşkilatlar

C) təşkilatlar, nümayəndəliklər

D) səfirlik, missiya

E) konsulluqlar, səfirlik

497) Sual:Diplomatik nümayəndəliyin heyəti:

A) elçilər

B) Diplomatik heyət, texniki heyət

C) Diplomatik heyət, inzibati- texniki heyət, xidmətçi heyət

D) xidmətçi heyət

E) attaşələr

498) Sual:Diplomatik nümayəndəliklərin başçılarının dərəcələri: (dolğun cavabı göstər)

A) işlər müvəkkilləri

B) dövlət başçıları yanında akkreditə olunan səfir və nuntsilər; dövlət başçıları yanında akkreditə olunan elçi və internuntsiər; XİN yanında akkreditə olunan işlər müvəkkilləri

C) dövlət başçıları yanında akkreditə olunan səfir və nuntsilər; dövlət başçıları yanında akkreditə olunan elçi və internuntsiər;

D) səfir və konsullar

E) nuntsilər

499) Sual:Missiyalara kim başçılıq edir?

A) konsul

B) fəvqəladə və səlahiyyətli səfir

C) attaşə

D) katiblər

E) fəvqəladə və səlahiyyətli elçi və müvəqqəti işlər müvəkkili

500) Sual:Konsul təyin olunmuş şəxsə onun səlahiyyətlərini təsdiq edən xüsusi sənəd verilir. Bu sənəd necə adlanır?

A) protokol

B) konsul patent

C) etimadnamə

D) etibarnamə

E) ekzekvatura

501) Sual:Diplomatik fəaliyyətə dair əsas beynəlxalq sənəd hansıdır?

A) NATO ilə “Sülh naminə tərəfdaşlıq” çərçivəsi

B) NATO-nun bəyanatı

C) BMT-nin nizamnaməsi

D) Helsinki İnsan Hüquqları Konvensiyası

E) Vyana Konvensiyası

502) Sual:Başqa ölkəyə göndərilən konsul işə başlaması üçün öz ölkəsindən nə alır?

A) aqreman

B) protokol

C) patent

D) ikitərəfli müqavilə

E) ekzekvatura

503) Sual:Bir ölkədə diplomatik nümayəndəlik hansı tanınma formasından sonra açılır?

A) hərbi müqavilədən sonra

B) dövlətlərarası müqavilədən sonra

C) de-yure

D) de-fakto

E) de-fakto və de-yure

504) Sual:Diplomatik korpusun adından kim danışa bilər?

A) baş konsul

B) duayen

C) səfirlər

D) birinci dərəcəli müşavir

E) hərbi attaşe

505) Sual:Diplomatın əsas hərəkət və fəaliyyət normaları nə ilə tənzim olunur?

- A) patentlə
- B) təlimatla
- C) diplomatik protokol normaları ilə**
- D) yaddaş məktubu ilə diplomatik pasportla
- E) aqremanla

506) Sual:Dövləti tanımağın neçə forması var?

- A) 4
- B) 5
- C) 2**
- D) 6
- E) 3

507) Sual:Səfirliyin binasının üstündə bunlardan hansı olmalıdır?

- A) şüar
- B) Konstitusiyanın şəkli
- C) dövlət himninin mətni
- D) ölkə rəhbərinin portreti
- E) dövlət bayrağı**

508) Sual:Ştatdankənar konsulları kim təyin edir?

- A) Fəxri konsul
- B) XİN**
- C) Prezident
- D) Baş konsul
- E) Konsul agentı

509) Sual:Ştatdan kənar konsulların vəzifələri dövlətin hansı orqanları tərəfindən müəyyənləşdirilir?

- A) Xarici İşlər nazirliyi tərəfindən**
- B) nazirlər Kabineti tərəfindən
- C) Prezident Administrasiyası tərəfindən

- D) Ölkədəki səfirlik tərəfindən
- E) Təhlükəsizlik Nazirliyi tərəfindən

510) Sual:Diplomatın əsas məlumat mənbəyinə aşağıdakılardan hansı aiddir?

- A) qiraət zallarında çox oxumaq
- B) təzə kinofilmlər
- C) kütləvi informasiya vasitələri
- D) dedektiv romanlar
- E) rəsm qalereyasına baxmaq

511) Sual:Diplomatiyada əhəmiyyətlidir?

- A) diplomatik mühitdən təcrid olunmaq
- B) keç kəslə görüşməmək
- C) şəxsi əlaqələri genişləndirmək
- D) qəbullara getməmək
- E) şəxsi əlaqələri yaratmamaq

512) Sual:dövlətin faktiki tanıma forması hansıdır?

- A) bəyanatla
- B) müqavilə ilə
- C) de-fakto
- D) sazişlə
- E) de-yure

513) Sual:Dövlətin hüquqi tanınma forması hansıdır?

- A) sazişlə
- B) müqavilə ilə
- C) de-yure
- D) bəyanatla
- E) de-fakto

514) Sual:Dövlətin xarici orqanlarının neçə növü vardır?

- A) səfirlik, konsulluq
- B) ümumi, xüsusi
- C) daimi, müvəqqəti
- D) ali, orta
- E) adi, əsas

515) Sual:Konsulluq idarələrinin növünə aid olmayan varian hansıdır?

- A) konsul agentlikləri
- B) baş konsulluqlar
- C) konsul ofisləri
- D) konsulluqlar
- E) vitse konsulluqlar

516) Sual:Səfir olmayanda səfirliyin başçısı kim sayılır?

- A) birinci katib
- B) baş konsul
- C) müvəqqəti işlər vəkili
- D) birinci dərəcəli müşavir
- E) protokol şöbəsinin müdiri

517) Sual:İlkin subyektlilik kimə aiddir?

- A) korporasiyalara
- B) vətəndaşlara
- C) dövlətlərə
- D) təşkilatlara
- E) qurumlara

518) Sual:Hansı dövlətəbənzər qurumdur?

- A) Berlin
- B) London

- C) Vatikan
- D) Strasburq
- E) Lixtenşteyn

519) Sual:Hansı məhdud beynəlxalq hüquq subyektliyinə malikdir?

- A) korporasiyalara
- B) fərdlər**
- C) dövlətlərə
- D) təşkilatlara
- E) qurumlara

520) Sual:Beynəlxalq hüquq subyektliyinin əldə olunma qaydasına görə neçə növü var?

- A) 2**
- B) 5
- C) 3
- D) 1
- E) 4

521) Sual:Beynəlxalq təşkilatların beynəlxalq hüquq subyektliyinin xüsusiyyəti deyil?

- A) Beynəlxalq təşkilatlarda nümayəndəlik birtərəfli xarakter daşıyır
- B) Onların beynəlxalq hüquq subyektliyi törəmə xarakteri daşıyır Onların beynəlxalq hüquq subyektliyi törəmə xarakteri daşıyır
- C) Bu xüsusiyyət spesifik xarakter daşıyır
- D) Beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik xarakter daşıyır**
- E) Beynəlxalq təşkilatlar BMT Beynəlxalq məhkəməsində iş üzrə tərəf ola bilməzlər

522) Sual:Beynəlxalq hüququn subyekti hansılardır?

- A) millətlər
- B) inzibati ərazi vahidləri
- C) xalqlar, millətlər
- D) muxtar ərazi vahidləri
- E) dövlətlər və dövlətlərarası təşkilatlar**

523) Sual: Tanımanın deklarativ nəzəriyyəsinin məzmunu

- A) dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun sabitliyinə tam əmindir
- B) bu nəzəriyyəyə görə tanıma dövlətin özünün bəyanı ilə başlanır
- C) bu nəzəriyyəyə görə tanıma obyektiv fakt kimi artıq mövcud olan beynəlxalq-hüquqi subyektliyi yalnız bəyan edir
- D) bu nəzəriyyəyə görə tanıma obyektiv fakt kimi qəbul edilmir
- E) bu nəzəriyyəyə görə bir dövlət, digər dövləti yalnız BMT-nin deklarativ bəyannaməsi ilə tanıyır

524) Sual: Tanımanın ad hoc formasının məzmunu

- A) qeyri-rəsmi tanımadır
- B) iki bir-birini tanımayan dövlət konkret məsələlərin həlli üçün bir-birlərini həmişəlik tanımaya məcbur olur
- C) iki bir-birini tanımayan dövlət konkret məsələlərin həlli üçün rəsmi əlaqəyə girməyə məcbur olurlar. Bu faktik, qeyri-rəsmi tanımadır. Yəni mövcud şəraitdə, konkret iş üçün
- D) bu faktik, rəsmi tanımadır
- E) bu formal, qeyri-rəsmi tanımadır

525) Sual: Tanımanın anlayışı

- A) düzgün cavab yoxdur.
- B) tanıma bir dövlətin, başqa bir dövlətin beynəlxalq hüququn subyektı kimi nəzərdən keçirib keçirməməsindən asılı olmayaraq, onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən aktdır
- C) tanıma bir dövlətin, başqa bir dövlətin beynəlxalq hüququn subyektı kimi nəzərdən keçirməsini və onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfli aktdır
- D) tanıma bir dövlətin, başqa bir dövlətin beynəlxalq hüququn subyektı kimi nəzərdən keçirən aktdır
- E) tanıma bir dövlətin, başqa bir dövlətlə rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfli aktdır

526) Sual: Tanımanın de-fakto (de-facto) formasının məzmunu

- A) bu formal, qeyri-rəsmi tanımadır
- B) dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun sabitliyinə tam əmin deyil
- C) dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun sabitliyinə və uzun müddət qalacağına tam əmin deyildir
- D) dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun uzun müddət qalacağına tam əmindir
- E) dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun sabitliyinə tam əmindir

527) Sual:Törəmə subyektlərin hüquqi məzmunu?

- A) bu yalnız dövlətə bənzər qurumlara məxsusdur, onların meydana gəlməsi subyektiv gerçəkliyin nəticəsidir
- B) müəyyən qurumlarda beynəlxalq-hüquqi subyektlik dövlətlərin və ya digər subyektlərin bu keyfiyyəti ona verməsindən sonra ortaya çıxır
- C) müəyyən qurumlarda və ya şəxslərdə beynəlxalq-hüquqi subyektlik yalnız dövlətlərin bu keyfiyyəti ona verməsindən və ya tanınmasından sonra ortaya çıxır
- D) müəyyən qurumlarda beynəlxalq-hüquqi subyektlik xalqların və millətlərin bu keyfiyyəti ona verməsindən sonra ortaya çıxır
- E) müəyyən qurumlarda beynəlxalq-hüquqi subyektlik xalqların və millətlərin bu keyfiyyəti onda tanınmasından sonra ortaya çıxır

528) Sual:Vətəndaşlıq nədir?

- A) dövlətə mənsub olan şəxs vətəndaşdır
- B) Cavab: dövlətə mənsub olan və siyasi bağlılığı olan şəxs vətəndaşdır
- C) fiziki şəxslə dövlət arasında onların qarşılıqlı hüquqlarda ifadə olunan müvafiq hüquqi əlaqədir
- D) dövlətə mənsub olan və onunla hüquqi bağlılığı olan şəxs vətəndaşdır
- E) fiziki şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan möhkəm hüquqi əlaqədir

529) Sual: Beynəlxalq təşkilatların beynəlxalq-hüquqi subyektliyin xüsusiyyətləri?

- A) bu subyektlik spesifik xarakter daşıyır; beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik xarakter daşıyır; beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər
- B) beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik xarakter daşıyır; beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər
- C) onların beynəlxalq-hüquqi subyektliyi törəmə xarakter daşıyır; spesifik xarakter daşıyır; beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik deyil, funksional xarakter daşıyır; beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər; beynəlxalq təşkilatlarda nümayəndəlik birtərəfli xarakter daşıyır
- D) onların beynəlxalq-hüquqi subyektliyi ilkin xarakter daşıyır; beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik xarakter daşıyır; beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər
- E) beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik xarakter daşıyır

530) Sual:Beynəlxalq-hüquqi subyektlərin əldə olunma qaydasına görə hansı növləri vardır?

- A) törəmə subyektlik; xüsusi subyektlik
- B) sabit subyektlik; ilkin subyektlik
- C) ilkin subyektlik; törəmə subyektlik

- D) xüsusi subyektlilik; törəmə subyektlilik
- E) tam subyektlilik; ilkin subyektlilik; törəmə subyektlilik

531) Sual: Dövlətəbənzər qurumların mühüm xüsusiyyətləri

- A) öz ərazisi, vətəndaşlığı
- B) öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanları olur
- C) müəyyən həcmdə beynəlxalq-hüquqi subyektliliyə malik olur; öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanları olur; bir sıra beynəlxalq müqavilələrdə iştirak edir; hərbişizdir və neytraldır
- D) öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanları olur; bir sıra beynəlxalq müqavilələrdə iştirak edir; hərbişizdir və neytraldır
- E) öz ərazisi, əhalisi, vətəndaşlığı, hakimiyyət orqanları olur

532) Sual: Beynəlxalq hüququn subyekti anlayışı

- A) xalqların və millətlərin qarşılıqlı münasibətlərindən irəli gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan quruma beynəlxalq hüququn subyekti deyilir
- B) beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və onları həyata keçirmək qabiliyyətinə malik olan quruma beynəlxalq hüququn subyekti deyilir
- C) xalqların daxili, milli qanunvericiliyinin unifikasiyası ilə bağlı irəli gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan quruma beynəlxalq hüququn subyekti deyilir
- D) beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan şəxsə beynəlxalq hüququn subyekti deyilir
- E) beynəlxalq hüquqdan irəli gələn hüquqları daşımaq qabiliyyətinə malik olan şəxsə beynəlxalq hüququn subyekti deyilir

533) Sual: Fərdlərin məhdud beynəlxalq-hüquqi subyektliliyi nə deməkdir?

- A) insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərlə nəzərdə tutulmuş qaydada iddia qaldıra bilər
- B) fərd beynəlxalq hüquq normalarının yaradılmasında iştirak edir; birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır; əsas etibarlı ilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərlə nəzərdə tutulmuş qaydada və həcmdə beynəlxalq instansiyalar qarşısında bu pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər
- C) fərd beynəlxalq hüquq normalarının yaradılmasında iştirak etmir; fərdin beynəlxalq-hüquqi subyektliliyi dövlətlərin razılığından asılıdır; birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır; əsas etibarlı ilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərlə nəzərdə tutulmuş qaydada və həcmdə beynəlxalq instansiyalar qarşısında bu pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər
- D) fərdin beynəlxalq-hüquqi subyektliliyi dövlətlərin razılığından asılı deyil; birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır; əsas etibarlı ilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərlə nəzərdə tutulmuş qaydada və həcmdə beynəlxalq instansiyalar qarşısında bu pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər

E) fərdin beynəlxalq-hüquqi subyektliyi qeyri-məhdud xarakter daşıyır

534) Sual: Vətəndaşlıq hansı üsullarla əldə edilə bilər?

A) doğulma nəticəsində; naturalizasiya yolu ilə; reinteqrasiya yolu ilə

B) doğulma nəticəsində; naturalizasiya yolu ilə; reinteqrasiya yolu ilə; vətəndaşlığın bağışlanması vasitəsilə; beynəlxalq müqavilə əsasında

C) reinteqrasiya yolu ilə; vətəndaşlığın bağışlanması yolu ilə; beynəlxalq müqavilə əsasında; BMT-nin qətnaməsi yolu ilə

D) naturalizasiya yolu ilə; BMT-nin qətnaməsi ilə; beynəlxalq müqavilə əsasında

E) doğulma nəticəsində

535) Sual: Beynəlxalq hüququn subyektinin əsas ünsürləri?

A) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ

B) beynəlxalq hüquqdan irəli gələn bütün vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq

C) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq

D) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti;

E) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam immunitetə malik olmaq

536) Sual: İlkin subyektliyin hüquqi məzmunu?

A) bu yalnız xalqdır

B) bu yalnız dövlətə bənzər qurumlara məxsusdur, onların meydana gəlməsi subyektiv gerçəkliyin nəticəsidir

C) bu yalnız dövlətlərə məxsusdur, çünki dövlət ipso facto beynəlxalq hüququn subyektidir

D) bu yalnız xalqlar və millətlərə məxsusdur

E) bu yalnız fərdlərin beynəlxalq hüquq subyektliyinə aiddir

537) Sual: Hava daşıyıcısının məsuliyyəti barədə beynəlxalq konvensiya nə vaxt və harada qəbul olunub?

- A) 1970-ci ildə Haaqada
- B) 1944-cü ildə Çikaqoda
- C) 1929-cu ildə Varşavada**
- D) 1958-ci ildə Cenevrədə
- E) 1952-ci ildə Romada

538) Sual:Bunlardan hansı biri İKAO-nun orqanı olan Şuranın fakultativ (qeyri-məcburi) funksiyasına aiddir?

- A) Mülki aviasiyanın ayrı-ayrı məsələlərinə dair yeni Konvensiyaların layihələrini hazırlamaq
- B) Çikaqo Konvensiyasına edilən Əlavələrin layihələrini hazırlamaq
- C) İKAO-nun digər orqanlarını yaratmaq**
- D) İKAO-nun üzv dövlətlərinə maliyyə yardımı göstərmək
- E) İKAO-nun orqanlarının iclas prosedurlarını müəyyən etmək

539) Sual: Avropa mülki aviasiya konfransı EKAK neçənci ildə təsis olunmuşdur?

- A) 1986-cı il
- B) 1944-cü il
- C) 1954-cü il**
- D) 1987-ci il
- E) 1943-cü il

540) Sual: Mülki aviasiya sahəsində beynəlxalq təşkilat İKAO neçənci ildə yaranıb?

- A) 1945-ci il
- B) 1954-cü il
- C) 1944-cü il**
- D) 1961-ci il
- E) 1949-cu il

541) Sual:Aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə Avropa təşkilatı neçənci ildə təsis olunmuşdur?

- A) 1989-cu il
- B) 1968-ci il
- C) 1960-cı il**

D) 1986-cı il

E) 1957-ci il

542) Sual: Latin Amerikası mülki aviasiya komissiyası LAKAK neçənci ildə təsis olunmuşdur?

A) 1967-ci il

B) 1984-cü il

C) 1973-cü il

D) 1994-ci il

E) 1975-ci il

543) Sual: Aeronaviqasiya xidməti üzrə Mərkəzi Amerika korporasiyası KOKESHA neçənci ildə təsis olunmuşdur?

A) 1967-ci il

B) 1984-cü il

C) 1960-cı il

D) 1994-ci il

E) 1975-ci il

544) Sual: İKAO-nun orqan kimi mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə üzrə komitə nə vaxt təsis olunub?

A) 1962-ci ildə

B) 1961-ci ildə

C) . 1969-cu ildə

D) 1965-ci ildə

E) . 1967-ci ildə

545) Sual: Azərbaycan Respublikası nə vaxtdan İKAO-nun üzvüdür?

A) 1994-cü ildən

B) 1992-ci ildən

C) 1995-ci ildən

D) . 1993-cü ildən

E) 1997-ci ildən

546) Sual: Afrika mülki aviasiya komissiyası AFKAK neçənci ildə təsis olunmuşdur?

- A) 1979-cu il
- B) 1956-cı il
- C) 1949-cu il
- D) 1969-cu il**
- E) 1986-cı il

547) Sual: Afrika və Madqaskarda aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə Agentlik ASEKHA neçənci ildə təsis olunmuşdur?

- A) 1985-ci il
- B) 1948-ci il
- C) 1959-cu il**
- D) 1990-cı il
- E) 1970-ci il

548) Sual: ərəb dövlətlərinin mülki aviasiya şurası neçənci ildə təsis olunmuşdur?

- A) 1967-ci il
- B) 1984-cü il
- C) 1965-ci il**
- D) 1994-ci il
- E) 1975-ci il

549) Sual: Bu orqanlardan hansı biri İKAO-nun orqanıdır?

- A) İqtisadi komitə
- B) Təhlükəsizlik komitəsi
- C) Assambleya**
- D) Parlament
- E) Nazirlər Şurası

550) Sual: İKAO-nun Maliyyə komitəsi nə vaxt yaradılıb?

- A) 1947-ci ildə**
- B) 1949-cu ildə

- C) 1952-ci ildə
- D) 1950-ci ildə
- E) 1946-cı ildə

551) Sual: 1971-ci il Monreal Konvensiya mülki aviasiyaının hansı məsələsinə dair müddəaları özündə əks etdirir?

- A) Beynəlxalq hava məkanından uçuşların rejiminin müəyyən edilməsinə dair məsələni
- B) Hava gəmisinin ekipaj üzvlərinə vəsiqələrin verilməsi qaydasına dair məsələni
- C) Bəzi uçuş qaydalarının unifikasiyasına dair məsələni
- D) Mülki aviasiyaının fəaliyyətinə qanunsuz müdaxilə aktlarına dair məsələni**
- E) Qeyri-müntəzəm beynəlxalq uçuş qaydalarına dair məsələni

552) Sual: Bunlardan hansı biri beynəlxalq hava hüququnun prinsipi deyil?

- A) Beynəlxalq hava məkanında uçuşların azadlığı prinsipi
- B) Qarşılıqlıq prinsipi
- C) Beynəlxalq mülki aviasiyaının təhlükəsizliyinin təmin edilməsi prinsipi
- D) Dövlətin sərhədlərinin pozulmazlığı prinsipi**
- E) Dövlətin öz hava məkanına tam və müstəsna suverenliyi prinsipi

553) Sual: Varşava Konvensiyası nə vaxt qəbul olunub?

- A) 1930-cu ildə
- B) 1926-cı ildə
- C) 1929-cu ildə**
- D) 1931-ci ildə
- E) 1927-ci ildə

554) Sual: Bu şəhərlərdən hansı birində İKAO-nun Avropadakı nümayəndəliyi var?

- A) Cenevrədə
- B) Amsterdamda
- C) . Brüsseldə
- D) Vyanada
- E) Parisdə**

555) Sual:Paris Konvensiyası nə vaxt qəbul olunmuşdur?

- A) 1919-cu ildə
- B) 1929-cu ildə
- C) 1918-ci ildə
- D) 1923-cü ildə
- E) 1925-ci ildə

556) Sual:Bunlardan hansı biri beynəlxalq hava hüququnun mənbəyidir?

- A) Beynəlxalq hava daşımaları qaydalarının unifikasiyası barədə konvensiyalar
- B) İKAO-nun uçuş qaydalarına dair müəyyən etdiyi standartlar və tövsiyələr
- C) Hava daşımaları zamanı tərəflər arasında əmələ gələn mübahisələrin həlli barəsində məhkəmə qərarları
- D) . Aviasiya müəssisələrinin qəbul etdiyi təlimatlar
- E) Mülki aviasiyanın faliyyətinə dair dövlətlərin qanunları

557) Sual:Dəniz hüququ üzrə BMT Konvensiyası nə vaxt qəbul edilib?

- A) 16 noyabr 1994-cü ildə
- B) 10 oktyabr 1982-ci ildə**
- C) 1992-ci ildə
- D) 1973-cü ildə
- E) 1972-ci ildə

558) Sual:ərazi dənizi hədudlarından kənarda yerləşən və ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonu necə adlanır?

- A) bitişik zona
- B) kontinental şelf
- C) qapalı dəniz
- D) açıq dəniz
- E) müstəsna iqtisadi zona**

559) Sual:Bitişik zonanın növləri:

- A) Müstəsna İqtisadi Zona, şelf, gömrük zonası

- B) Müstəsna İqtisadi Zona, sanitar zona, immiqrasiya zonası
- C) fiskal zona, qapalı dəniz, kanal
- D) fiskal zona, gömrük zonası, sanitar zona, immiqrasiya zonası**
- E) Müstəsna İqtisadi Zona, fiskal zona, gömrük zonası

560) Sual:Dəniz dibi üzrə Beynəlxalq Orqanın strukturu:

- A) Assambleya, 30 üzvdən ibarət Şura və katiblik
- B) 36 üzvdən ibarət Şura və katiblik
- C) Assambleya, 36 üzvdən ibarət Şura və katiblik**
- D) Assambleya və katiblik
- E) Assambleya

561) Sual:Dənizə çıxışı olmayan dövlətlərin hüquqları: 1. dənizə çıxış hüququ (dəniz sahilində yerləşən dövlət arasında müqavilə əsasında) 2. Bəşəriyyətin ümumi irsi ndən istifadə 3. dəniz sahilində yerləşən dövlət arasında müqavilə olmadan dənizə çıxış hüququ əldə etmək 4. Müstəsna İqtisadi Zona canlı ehtiyatlarının bu və ya digər səbəbə görə sahilyanı dövlətlər tərəfindən istifadə olunmayan hissəsinin istismarında ədalətli əsasda iştirak etmək hüququ 5. dənizə çıxış hüquqları yoxdur

- A) 2, 4, 5
- B) 1, 4, 5
- C) 1, 2, 4**
- D) 2, 3, 4
- E) 1, 3, 5

562) Sual:1) Azərbaycan Respublikası limanlarının hidrotexniki və başqa qurğularının dənizə doğru ən uzaq nöqtələrindən keçən xətlə məhdudlaşdırılmış liman suları 2) sahilləri tamamilə Azərbaycan Respublikasına məxsus olan körfəzlərin, buxtaların suları Bunlar hansı növ dəniz məkanına daxildir?

- A) daxili dəniz suları**
- B) ərazi dənizi
- C) müstəsna iqtisadi zona
- D) kanal
- E) şelf

563) Sual:Beynəlxalq dəniz hüququ üzrə BMT Konvensiyası neçənci ildə qəbul olunmuşdur?

- A) 1967-ci il
- B) 1984-cü il
- C) 1982-ci il
- D) 1994-ci il
- E) 1975-ci il

564) Sual:1935-ci il Sovet- İran müqaviləsinə görə:

- A) Xəzər hər 2 hökumət tərəfindən Sovet və İran dənizi sayılır
- B) Xəzər Sovet dənizi sayıldı
- C) 10 dəniz mili həddində öz sahil sularında balıqtutma azadlığı
- D) Beynəlxalq hüququn qapalı dənizlərə aid normalar şamil olunmur
- E) Xəzər dənizi bütün dövlətlər üçün açıq hesab olunur

565) Sual:İlk dəfə sahil dövlətin bitişik zonası neçə dəniz həddində və hansı Beynəlxalq Konvensiyada təsbit edilmişdir?

- A) ilk dəfə sahil dövlətin bitişik zonası 42 dəniz mili həddinə qədər müəyyən etmək hüququ 1952-ci il Cenevrə Konvensiyasında təsbit edilmişdir
- B) ilk dəfə sahil dövlətin bitişik zonası 12 dəniz mili həddinə qədər müəyyən etmək hüququ Ərazi dənizi və bitişik zona haqqında 1958-ci il Konvensiyada təsbit edilmişdir**
- C) ilk dəfə sahil dövlətin bitişik zonası 22 dəniz mili həddinə qədər müəyyən etmək hüququ Ərazi dənizi və bitişik zona haqqında 1958-ci il Konvensiyada təsbit edilmişdir]
- D) ilk dəfə sahil dövlətin bitişik zonası 22 dəniz mili həddinə qədər müəyyən etmək hüququ Dəniz hüququ haqqında 1982-ci il Konvensiyasında təsbit edilmişdir
- E) ilk dəfə sahil dövlətin bitişik zonası 32 dəniz mili həddinə qədər müəyyən etmək hüququ 1973-cü il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalarında təsbit edilmişdir

566) Sual:Beynəlxalq Dəniz Təşkilatı (BDT) nə vaxt yaradılmışdır?

- A) 1959
- B) 1955
- C) 1956
- D) 1957
- E) 1958**

567) Sual: Beynəlxalq dəniz hüququ üzrə Cenevrə Konvensiyası neçənci ildə təsis olunmuşdur?

- A) 1967-ci il
- B) 1984-cü il
- C) 1958-ci il
- D) 1994-ci il
- E) 1975-ci il

568) Sual: Beynəlxalq hüquqda normaların tətbiq olunması anlayışı necə başa düşülür?

- A) məhkəmə orqanlarının qərarlarının icra olunması
- B) dövlətlərin qanunlarının icra olunması
- C) subyektlərin məqsədyönlü fəaliyyəti üçün beynəlxalq hüquq normalarının həyata keçirilməsinin təmin edilməsi
- D) hökumətlərin qərarlarının icra olunması
- E) icra orqanlarının qəbul olunmuş qərarlarının icra olunması

569) Sual: Səhv fikri göstərin.

- A) Beynəlxalq sistemdə qanunverici orqan yoxdur
- B) Beynəlxalq hüquq dövlətlər tərəfindən yaradılır.
- C) Beynəlxalq ümumi hüquqla beynəlxalq hüquq eyni anlayışdır
- D) Müasir beynəlxalq hüquq klassik baynəlxalq hüquqdan fərqlənir
- E) Beynəlxalq xüsusi hüququn subyektı dövlətlər və beynəlxalq təşkilatlardır

570) Sual: Səhv fikri göstərin.

- A) Beynəlxalq ümumi hüququn subyektı fiziki və hüquqi şəxslərdir
- B) Müasir beynəlxalq hüquq təkcə sivil və xristian dövlətləri deyil, bütün dünya birliyini əhatə edir.
- C) Beynəlxalq ümumi hüquqda ortaya çıxan məsuliyyət beynəlxalq-hüquqi məsuliyyət adlanır
- D) Beynəlxalq xüsusi hüquqda ortaya çıxan məsuliyyət mülki hüquqi məsuliyyət adlanır
- E) Beynəlxalq ümumi hüquqla beynəlxalq hüquq eyni anlayışdır

571) Sual: Beynəlxalq ümumi hüququn nizama salma metodları hansılardır?

- A) Təşkilatların razılığa gəlməsi
- B) Ayrı-ayrı dövlətlərin qanunvericiliyində kolliziyaların aradan qaldırılması

- C) Müstəqil dövlətlərin razılığa gəlməsi
- D) Beynəlxalq təşkilatların qətnaməsi
- E) Məhkəmə qərarları

572) Sual:Beynəlxalq sistemdə qanunverici orqan kimi nə çıxış edir?

- A) Ümumi hüquq
- B) Beynəlxalq təşkilatlar
- C) Beynəlxalq hüquq
- D) Belə bir orqan yoxdur**
- E) Xüsusi hüquq

573) Sual:Beynəlxalq xüsusi hüququn nizama salma metodları hansılardır?

- A) Təşkilatların razılığa gəlməsi
- B) Ayrı-ayrı dövlətlərin qanunvericiliyində kolliziyaların aradan qaldırılması**
- C) Müstəqil dövlətlərin razılığa gəlməsi
- D) Beynəlxalq təşkilatların qətnaməsi
- E) Məhkəmə qərarları

574) Sual:Beynəlxalq nəzarət necə başa düşülür?

- A) transmilli korporasiyanın bağladığı müqavilələrin icrasına nəzarət etmək
- B) proseslərdə məlumatlar əsasında beynəlxalq hüquq normalarına uyğun beynəlxalq subyektlərin davranışını müəyyən etmək**
- C) bağlanmış ikitərəfli müqavilələrin icrasına nəzarət etmək
- D) çoxtərəfli müqavilələrin icrasına nəzarət etmək
- E) hüquqi şəxslərin bağladığı müqavilələrin icrasına nəzarət etmək

575) Sual:Beynəlxalq hüququn təsir dairəsi nədir?

- A) müqavilələrin təsir göstərməsi
- B) qərarların təsir göstərməsi
- C) qanunların təsir göstərməsi
- D) beynəlxalq hüququn vasitəsilə tənzimlənən obyektiv normaların tətbiq olunmasına təsir göstərməsi**
- E) inzibati normaların təsir göstərməsi

576) Sual:Beynəlxalq hüquq subyektivliyinin əldə olunma qaydasına görə neçə növü var?

- A) 5
- B) 3
- C) 1
- D) 4
- E) 2**

577) Sual:İlkin subyektivlik kimə aiddir?

- A) korporasiyalara
- B) vətəndaşlara
- C) dövlətlərə**
- D) təşkilatlara
- E) qurumlara

578) Sual:Hansı dövlətəbənzər qurumdur?

- A) Berlin
- B) London
- C) Vatikan**
- D) Strasburq
- E) Lixtenşteyn

579) Sual:Beynəlxalq təşkilatların beynəlxalq hüquq subyektivliyinin xüsusiyyəti deyil?

- A) Beynəlxalq təşkilatlarda nümayəndəlik birtərəfli xarakter daşıyır
- B) Onların beynəlxalq hüquq subyektivliyi törəmə xarakteri daşıyır Onların beynəlxalq hüquq subyektivliyi törəmə xarakteri daşıyır
- C) Bu xüsusiyyət spesifik xarakter daşıyır
- D) Beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik xarakter daşıyır**
- E) Beynəlxalq təşkilatlar BMT Beynəlxalq məhkəməsində iş üzrə tərəf ola bilməzlər

580) Sual:Hansı məhdud beynəlxalq hüquq subyektivliyinə malikdir?

- A) korporasiyalara

- B) fərdlər
- C) dövlətlərə
- D) təşkilatlara
- E) qurumlara

581) Sual:İlkin subyektiv hüquqi məzmunu?

- A) bu yalnız xalqdır
- B) bu yalnız dövlətə bənzər qurumlara məxsusdur, onların meydana gəlməsi subyektiv gerçəkliyin nəticəsidir
- C) bu yalnız dövlətlərə məxsusdur, çünki dövlət ipso fakto beynəlxalq hüququn subyektidir
- D) bu yalnız xalqlar və millətlərə məxsusdur
- E) bu yalnız fərdlərin beynəlxalq hüquq subyektivliyinə aiddir

582) Sual:Tanımanın ad hoc formasının məzmunu

- A) qeyri-rəsmi tanımadır
- B) iki bir-birini tanımayan dövlət konkret məsələlərin həlli üçün bir-birlərini həmişəlik tanımaya məcbur olur
- C) iki bir-birini tanımayan dövlət konkret məsələlərin həlli üçün rəsmi əlaqəyə girməyə məcbur olurlar. Bu faktik, qeyri-rəsmi tanımadır. Yəni mövcud şəraitdə, konkret iş üçün
- D) bu faktik, rəsmi tanımadır
- E) bu formal, qeyri-rəsmi tanımadır

583) Sual:Tanımanın anlayışı

- A) düzgün cavab yoxdur.
- B) tanıma bir dövlətin, başqa bir dövlətin beynəlxalq hüququn subyektini kimi nəzərdən keçirib keçirməməsindən asılı olmayaraq, onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən aktdır
- C) tanıma bir dövlətin, başqa bir dövlətin beynəlxalq hüququn subyektini kimi nəzərdən keçirməsini və onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfli aktdır
- D) tanıma bir dövlətin, başqa bir dövlətin beynəlxalq hüququn subyektini kimi nəzərdən keçirən aktdır
- E) tanıma bir dövlətin, başqa bir dövlətlə rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfli aktdır

584) Sual:Tanımanın de-fakto (de-facto) formasının məzmunu

- A) dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun sabitliyinə və uzun müddət qalacağına tam əmin deyildir

- B) dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun uzun müddət qalacağına tam əmindir
- C) dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun sabitliyinə tam əmindir
- D) bu formal, qeyri-rəsmi tanımadır
- E) dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun sabitliyinə tam əmin deyil

585) Sual: Tanımanın deklarativ nəzəriyyəsinin məzmunu

- A) dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun sabitliyinə tam əmindir
- B) bu nəzəriyyəyə görə tanıma dövlətin özünün bəyanı ilə başlanır
- C) bu nəzəriyyəyə görə tanıma obyektiv fakt kimi artıq mövcud olan beynəlxalq-hüquqi subyektliyi yalnız bəyan edir
- D) bu nəzəriyyəyə görə tanıma obyektiv fakt kimi qəbul edilmir
- E) bu nəzəriyyəyə görə bir dövlət, digər dövləti yalnız BMT-nin deklarativ bəyannaməsi ilə tanıyır

586) Sual: Törəmə subyektlərin hüquqi məzmunu?

- A) bu yalnız dövlətə bənzər qurumlara məxsusdur, onların meydana gəlməsi subyektiv gerçəkliyin nəticəsidir
- B) müəyyən qurumlarda beynəlxalq-hüquqi subyektlik dövlətlərin və ya digər subyektlərin bu keyfiyyəti ona verməsindən sonra ortaya çıxır
- C) müəyyən qurumlarda və ya şəxslərdə beynəlxalq-hüquqi subyektlik yalnız dövlətlərin bu keyfiyyəti ona verməsindən və ya tanınmasından sonra ortaya çıxır
- D) müəyyən qurumlarda beynəlxalq-hüquqi subyektlik xalqların və millətlərin bu keyfiyyəti ona verməsindən sonra ortaya çıxır
- E) müəyyən qurumlarda beynəlxalq-hüquqi subyektlik xalqların və millətlərin bu keyfiyyəti onda tanınmasından sonra ortaya çıxır

587) Sual: Vətəndaşlıq nədir?

- A) dövlətə mənsub olan şəxs vətəndaşdır
- B) Cavab: dövlətə mənsub olan və siyasi bağlılığı olan şəxs vətəndaşdır
- C) fiziki şəxslə dövlət arasında onların qarşılıqlı hüquqlarda ifadə olunan müvafiq hüquqi əlaqədir
- D) dövlətə mənsub olan və onunla hüquqi bağlılığı olan şəxs vətəndaşdır
- E) fiziki şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan möhkəm hüquqi əlaqədir

588) Sual: Beynəlxalq hüququn əsas prinsipləri səciyyəvi xüsusiyyətləri hansılardır.

- A) hamısı
- B) beynəlxalq hüququn ən mühüm normalarıdır;
- C) öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır

- D) dünyayın bütün dövlətləri üçün hüquqi cəhtdən məcburi xarakter daşıyan ümumtənzimləşmiş normalardır;
E) ən yüksək hüquqi qüvvəyə malik olan imperativ jus cogens normalarıdır.

589) Sual:BMT Baş Assambleyasının qətnaməsi əsasında əsasən neçə prinsip göstərilmişdir

- A) 12
B) 3
C) 5
D) 10
E) 7

590) Sual:Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsi neçənci ildə keçirilib.

- A) 8 avqust 1976-ci il
B) 5 avqust 1970-ci il
C) 1 avqust 1945-ci il
D) 1 avqust 1975-ci il
E) 1 mart 1975-ci il

591) Sual:beynəlxalq hüququn əsas prinsipləri hansılardır.

- A) hamsı**
B) güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;
C) beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;
D) dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi
E) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi;

592) Sual:beynəlxalq hüququn əsas prinsipləri hansılardır

- A) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə gətirdükləri
B) sərhədlərin toxunulmamazlığı prinsipi;
C) hamsı
D) xalqların hüquq bərabərliyi və özünümüəyyənətmə prinsipi;
E) dövlətlərin suveren bərabərliyi prinsipi;

593) Sual: beynəlxalq hüququn əsas prinsipləri hansı deyil.

- A) təqsirsizlik prezumsiyası
- B) dövlətlərin ərazi bütövlüyü prinsipi
- C) əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.
- D) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə gətirdükləri
- E) sərhədlərin toxunulmamazlığı prinsipi;

594) Sual: dövlətlərin suveren bərabərliyi prinsipi harada təsbit olunub

- A) BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndi
- B) BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndi
- C) BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndi
- D) BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndi
- E) BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi

595) Sual: dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi harada təsbit olunub.

- A) BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndi
- B) BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndi
- C) BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndi
- D) BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndi
- E) BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi

596) Sual: Təcavüzün tərifinə nə aşağıda göstərilən aktlardan hansı aiddir?

- A) hamsı
- B) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və ya basqın etməsi, yaxud hər hansı işğal;
- C) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə bombardıman etməsi və ya onun ərazisinə qarşı hər hansı silahın tətbiq edilməsi;
- D) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini blokadaya alması;
- E) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dəniz və ya hava qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etməsi;

597) Sual: Təcavüzün tərifinə nə aşağıda göstərilən aktlardan hansı aiddir?

- A) hamsı
- B) bir dövlətin, başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən silahlı qüvvələrinin bu razılaşmanın şərtlərini pozmaqla istifadə

- edilməsi və habelə həmin silahlı qüvvələrin bu razılaşmanın xitam olunmasından sonra göstərilən ərazidə qalmaqda hər hansı formada davam etməsi;
- C) dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcüz aktı törətmək üçün istifadə istifadə edən başqa bir dövlətin sərinəcamına verməsi
- D) bir dövlət tərəfindən və ya həmin dövlətin adından başqa bir dövlətə qarşı hərbi əməliyyatlar hə-yata keçirən silahlı bandaların, qrupların, qeyri-nizami qüvvələrin və ya muzdluların göndərilməsi.
- E) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dəniz və ya hava qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etməsi;

598) Sual:Təcüzün tərifi nə vaxt və harada verilib

- A) BMT Beynəlxalq məhkəməsində 14 dekabr 1974-cü il də
- B) BMT Baş Assambleyasının XXIX sessiyasında 14 dekabr 1974-cü il də**
- C) BMT Baş Assambleyasının X sessiyasında 14 dekabr 1974-cü il də
- D) BMT Baş Assambleyasının XX sessiyasında 30 dekabr 1974-cü il də
- E) BMT Baş Assambleyasının XXIX sessiyasında 14 dekabr 1975-cü il də

599) Sual:Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi harada və nə vaxt təsbit edilib

- A) BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndi
- B) BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndi
- C) BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndi
- D) BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndi**
- E) BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi

600) Sual:Beynəlxalq mübahisənin əlamətlərini göstər

- A) hamısı**
- B) iki və ya daha artıq tərəfin – beynəlxalq hüquq subyektlərinin olması;
- C) mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması;
- D) mübahisə edən tərəfin qarşılıqlı iddialarının olması;
- E) tərəflərin öz aralarında mübahisənin yaranması faktını etiraf etməsi;

601) Sual:Sərhədlərin pozulmazlığı prinsipinin məzmununa aşağıda göstərilənlərdən hansı aiddir:

- A) heç biri
- B) dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcüz aktı törətmək üçün istifadə istifadə edən başqa bir dövlətin sərinəcamına

verməsi;

C) bir dövlət tərəfindən və ya həmin dövlətin adından başqa bir dövlətə qarşı hərbi əməliyyatlar həyata keçirən silahlı bəndələrin, qrupların, qeyri-nizami qüvvələrin və ya müddulların göndərilməsi.

D) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dəniz və ya hava qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etməsi;

E) dövlət başqa bir dövlətə qarşı hər hansı ərazi iddiasından imtina etməlidir

602) Sual: Beynəlxalq təşkilatların beynəlxalq-hüquqi subyektivliyinin xüsusiyyətləri?

A) bu subyektivlik spesifik xarakter daşıyır; beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik xarakter daşıyır; beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər

B) beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik xarakter daşıyır; beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər

C) onların beynəlxalq-hüquqi subyektivliyi törəmə xarakter daşıyır; spesifik xarakter daşıyır; beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik deyil, funksional xarakter daşıyır; beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər; beynəlxalq təşkilatlarda nümayəndəlik birtərəfli xarakter daşıyır

D) onların beynəlxalq-hüquqi subyektivliyi ilkin xarakter daşıyır; beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik xarakter daşıyır; beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər

E) beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri diplomatik xarakter daşıyır

603) Sual: Beynəlxalq hüququn subyektiv hansılardır?

A) millətlər

B) inzibati ərazi vahidləri

C) xalqlar, millətlər

D) müxtər ərazi vahidləri

E) dövlətlər və dövlətlərarası təşkilatlar

604) Sual: Beynəlxalq hüququn subyektiv anlayışı

A) xalqların və millətlərin qarşılıqlı münasibətlərindən irəli gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan quruma beynəlxalq hüququn subyektiv deyilir

B) beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və onları həyata keçirmək qabiliyyətinə malik olan quruma beynəlxalq hüququn subyektiv deyilir

C) xalqların daxili, milli qanunvericiliyinin unifikasiyası ilə bağlı irəli gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan quruma beynəlxalq hüququn subyektiv deyilir

D) beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan şəxsə beynəlxalq hüququn subyekti deyilir

E) beynəlxalq hüquqdan irəli gələn hüquqları daşımaq qabiliyyətinə malik olan şəxsə beynəlxalq hüququn subyekti deyilir

605) Sual: Fərdlərin məhdud beynəlxalq-hüquqi subyektivliyi nə deməkdir?

A) fərdin beynəlxalq-hüquqi subyektivliyi qeyri-məhdud xarakter daşıyır

B) insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərlə nəzərdə tutulmuş qaydada iddia qaldıra bilər

C) fərd beynəlxalq hüquq normalarının yaradılmasında iştirak edir; birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır; əsas etibarilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərlə nəzərdə tutulmuş qaydada və həcmdə beynəlxalq instansiyalar qarşısında bu pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər

D) fərd beynəlxalq hüquq normalarının yaradılmasında iştirak etmir; fərdin beynəlxalq-hüquqi subyektivliyi dövlətlərin razılığından asılıdır; birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır; əsas etibarilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərlə nəzərdə tutulmuş qaydada və həcmdə beynəlxalq instansiyalar qarşısında bu pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər

E) fərdin beynəlxalq-hüquqi subyektivliyi dövlətlərin razılığından asılı deyil; birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır; əsas etibarilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərlə nəzərdə tutulmuş qaydada və həcmdə beynəlxalq instansiyalar qarşısında bu pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər

606) Sual: Vətəndaşlıq hansı üsullarla əldə edilə bilər?

A) doğulma nəticəsində; naturalizasiya yolu ilə; reinteqrasiya yolu ilə

B) doğulma nəticəsində; naturalizasiya yolu ilə; reinteqrasiya yolu ilə; vətəndaşlığın bağışlanması vasitəsilə; beynəlxalq müqavilə əsasında

C) reinteqrasiya yolu ilə; vətəndaşlığın bağışlanması yolu ilə; beynəlxalq müqavilə əsasında; BMT-nin qətnaməsi yolu ilə

D) naturalizasiya yolu ilə; BMT-nin qətnaməsi ilə; beynəlxalq müqavilə əsasında

E) doğulma nəticəsində

607) Sual: Beynəlxalq hüququn subyektivliyinin əsas ünsürləri?

A) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ

B) beynəlxalq hüquqdan irəli gələn bütün vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq

C) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq

D) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq

məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti;

E) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədi ilə beynəlxalq və ya dövlətdaxili məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq; digər dövlətlərin məhkəmələrin yurisdiksiyasından tam immunitetə malik olmaq

608) Sual:Dövlətəbənzər qurumların mühüm xüsusiyyətləri

A) öz ərazisi, vətəndaşlığı

B) öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanları olur

C) müəyyən həcmdə beynəlxalq-hüquqi subyektiyə malik olur; öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanları olur; bir sıra beynəlxalq müqavilələrdə iştirak edir; hərbisizdir və neytraldır

D) öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanları olur; bir sıra beynəlxalq müqavilələrdə iştirak edir; hərbisizdir və neytraldır

E) öz ərazisi, əhalisi, vətəndaşlığı, hakimiyyət orqanları olur

609) Sual:Maddi normalar hansı normalardır?

A) Müəyyən bir regiondakı dövlətləri bağlayan normalardır

B) Müəyyən müddət üçün nəzərdə tutulmuş normalardır

C) Yazılı təsbit olunmuş normalardır

D) Alternativ davranış variantı nəzərdə tutan normalardır

E) Dövlətin və beynəlxalq hüququn digər subyektlərinin hüquq və öhdəliklərinin ehtiva olunduğu normalardır

610) Sual:Prosessual normalar hansı normalardır?

A) İki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır

B) Maddi normaların həyata keçirilməsinin təşkilati-pro- sedur aspektlərini müəyyən edən normalardır

C) Yazılı təsbit olunmuş normalardır

D) Alternativ davranış variantı nəzərdə tutan normalardır

E) Müəyyən bir regiondakı dövlətləri bağlayan normalardır

611) Sual:İerarxiya nədir?

A) Hüquqi qüvvəsinə görə hüquq normalarının biri-birindən asılı olmasıdır

B) Normaların növlərindən biri

C) Yazılı təsbit olunmuş normadır

- D) Yazılı təsbit olunmamış normadır
- E) İkitərəfli normadır

612) Sual:Daxilən uzlaşdırılmış iri hüquqi aktların yaradılması məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsi necə adlanır?

- A) Regional normalar
- B) Jus cogens normaları
- C) Beynəlxalq hüququn məcəllələşdirilməsi
- D) Beynəlxalq hüququn sistemləşdirilməsi
- E) İkitərəfli normalar

613) Sual:Qeyri-rəsmi məcəllələşdirilmə necə aparılır?

- A) Alimlər, milli institutlar və QHT-lər tərəfindən
- B) Avropa parlamenti tərəfindən
- C) Avropa Şurası tərəfindən
- D) BMT çərçivəsində
- E) Belə məcəllələşdirilmə mövcud deyil

614) Sual:Formasına görə beynəlxalq hüquq normaları necə təsnif olunur?

- A) Maddi və prosessual normalar
- B) Müddətsiz və müddətli normalar
- C) İmperativ və dispozitiv normalar
- D) Yazılı təsbit olunmuş və yazılı təsbit olunmamış normalar
- E) İkitərəfli və regional normalar

615) Sual:Səhv fikri göstərin

- A) Regional normalar müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan normalardır
- B) Qadağanedici normalar müəyyən hərəkətin edilməsini qadağan edən normalardır
- C) Dispozitiv normalar alternativ davranış variantı nəzərdə tutan normalardır
- D) Müddətli normalar müəyyən müddət üçün nəzərdə tutulan normalardır
- E) Məcburedici normalar hər hansı hərəkəti etmək hüququ verən normalardır

616) Sual:Beynəlxalq hüquq normaları hansı hallarda əsas götürülüb dövlətlərin ərazisində icra olunması üçün ali qüvvəyə malikdir?

- A) milli qanunlarla ziddiyyət olduqda
- B) məhkəmə qərarları ilə ziddiyyət olduqda
- C) konstitusiya ilə ziddiyyət olduqda
- D) hökumət qərarları ilə ziddiyyət olduqda
- E) bağlanmış müqavilələrin məzmununda ziddiyyət olduqda

617) Sual: Dövlətlərin immuniteti əsasən hansı beynəlxalq normada öz əksini tapmışdır?

- A) MDB-nin sənədlərində
- B) NATO-nun sənədlərində
- C) Avropa Şurasının sənədlərində
- D) Avropa Birliyinin sənədlərində
- E) BMT-nin direktiv sənədlərində

618) Sual:Beynəlxalq hüquqi adətin maddi əsasını nə təşkil edir?

- A) tarixi qarşılıqlı əlaqələri
- B) dövlətlərin qarşılıqlı əlaqəsi
- C) dövlətlərin praktikası
- D) xalqların yaddaş məcmusu
- E) xalqların qarşılıqlı əlaqələri

619) Sual:Beynəlxalq hüququn məcəllələşdirilməsi dedikdə nə başa düşülür?

- A) beynəlxalq hüquqi normaların sistemləşdirilməsidir
- B) beynəlxalq hüququn məcəllələşdirilməsi (kodifikasiyası) formal uzlaşdırılmış, faktiki müstəqil iri hüquqi aktların yaradılması məqsədi ilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir
- C) beynəlxalq hüququn məcəllələşdirilməsi (kodifikasiyası) daxilən uzlaşdırılmış, faktiki müstəqil iri hüquqi aktların yaradılması məqsədi ilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir
- D) beynəlxalq hüququn məcəllələşdirilməsi qeyri-əlaqəli; zahirən uzlaşdırılmış beynəlxalq konvensiya və sazişlərin sistemləşdirilməsinə deyilir
- E) beynəlxalq hüquqi normaların dövlətlər tərəfindən tanınaraq, sistemləşdirilməsidir

620) Sual:Müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan beynəlxalq hüquq normaları necə adlanır?

- A) coğrafi regionda yerləşən dövlətlərin hüquq normaları
- B) beynəlxalq hüquq normaları
- C) regional beynəlxalq hüquq normaları
- D) ikitərəfli hüquq normaları
- E) dövlətlərarası hüquq normaları

621) Sual:Nizamasalma üsuluna görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

- A) 6
- B) 3
- C) 2
- D) 4
- E) 5

622) Sual:Prosessual normaların hüquqi məzmunu nədən ibarətdir?

- A) beynəlxalq hüquq subyektlərin prosedur aspektlərini həyata keçirir
- B) prosesual normalar dövlətlərdən başqa, beynəlxalq hüququn digər subyektlərinin hüquqlarının təşkilati – prosedur aspektlərini həyata keçirir
- C) prosesual normalar maddi normaların həyata keçirilməsinin təşkilati – prosedur aspektlərini müəyyən edir
- D) prosessual normalar ancaq dövlətlərin öhdəlikləri ilə bağlı təşkilati–prosedur aspektlərini həyata keçirir
- E) prosessual normalar fərdi beynəlxalq hüquq subyektlərin qarşılıqlı əlaqələri ilə bağlı prosedur aspektlərini həyata keçirir

623) Sual:Regional beynəlxalq hüquq normalarının hüquqi məzmunu

- A) beynəlxalq hüquqda xalqlar arasındakı münasibətləri tənzimləyir
- B) müəyyən bir coğrafi regionda yerləşən fərdi beynəlxalq hüquq subyektlərini bağlayan hüquq normalarıdır
- C) müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan beynəlxalq hüquq normalarıdır
- D) müəyyən bir coğrafi regionda yerləşən xalqları bağlayan beynəlxalq hüquq normalarıdır
- E) müəyyən bir coğrafi regionda yerləşən beynəlxalq təşkilatları bağlayan hüquq normalarıdır

624) Sual: Eyni hüquq pozuntusuna iki dəfə cəza ola bilməz . Yalan heç bir hüquqi nəticə doğurmur kimi fikirlər hüququn hansı mənbəyinə aiddir?

- A) Beynəlxalq təşkilatların qətnamələri
- B) Beynəlxalq müqavilə
- C) Hüquqi adət

D) Hüququn ümumi prinsipləri

E) Məhkəmə qərarları

625) Sual:Bu və ya digər ölkədə hansı hüquq mənbələrinin mövcudluğunu necə müəyyən etmək olar?

A) Hüququn ümumi prinsiplərinə əsasən

B) Ölkənin konstitusiyası və qanunvericilik aktlarından

C) BMT-nin nizamnaməsindən

D) Ölkənin məhkəmə qərarlarından

E) Görkəmli alimlərin əsərlərindən

626) Sual:Hans fikr düzgündür?

A) "Təkidlə etiraz edən dövlət "prinsipi mövcud deyil

B) Dövlətlərin praktikasının uzunmüddətli olması vacib deyil

C) Dünyanın əksər ölkələrinin bu praktikada payı olması vacib deyil

D) Dəniz hüququ ilə bağlı normaların təşəkkül tapmasında dəniz- yanı dövlətlərin praktikası dənizə çıxışı olmayan Əfqanıstan və Avstriyanın praktikasından daha önəmlidir

E) Dövlətlərin praktikanı məcburi norma kimi tanıması vacib deyil

627) Sual:Hansı fikir səhvdir?

A) Hüquq normasının ifadə forması hüququn mənbəyi adlanır

B) Dövlət yalnız öz razılığı ilə beynəlxalq müqavilənin iştirakçısı ola bilər

C) Görkəmli alimlərin əsərləri hüququn köməkçi mənbəyidir

D) Beynəlxalq müqavilə üçüncü tərəflər üçün hüquq və öhdəliklər yaradır

E) Məhkəmə qərarları köməkçi mənbədir

628) Sual:Hansı fikir səhvdir?

A) Hazırda elə bir beynəlxalq müqavilə yoxdur ki, dünyanın bütün dövlətləri onun iştirakçısı olsun

B) Beynəlxalq hüquqi adətəin əsas ünsürlərindən biri dövlətlərin praktikasıdır

C) Beynəlxalq müqavilə iki və daha artıq dövlət arasında münasibətləri nizama salır

D) Beynəlxalq hüquq öz mənşəyini beynəlxalq adətlərdən götürmüşdür

E) Beynəlxalq təşkilatların qətnamələri beynəlxalq hüququn əsas mənbələrindən hesab olunur

629) Sual: Hansı fikir səhvdir?

- A) Hüququn ümumi prinsipləri hüququn təbiətini əks etdirən və bütün mövcud hüquqi sistemlər üçün ümumi olan prinsip və normalar başa düşülür
- B) Dövlətlər arasında münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemi beynəlxalq hüquq adlanır
- C) Beynəlxalq hüquq normaları dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir
- D) Hüquq normasının ifadə formasına hüququn mənbəyi deyilir
- E) Beynəlxalq müqavilə beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydasıdır

630) Sual: Hazırda dünyanın bütün dövlətlərinin iştirakçı olduğu müqavilə hansıdır?

- A) Təcavüz haqqında müqavilə
- B) Genosid haqqında müqavilə
- C) Elə bir müqavilə yoxdur
- D) Narkotik haqqında müqavilə
- E) İnsan hüquq və azadlıqları ilə bağlı müqavilə

631) Sual: Beynəlxalq hüquqi adətdə dövlətlərin praktikasına nə daxildir?

- A) beynəlxalq təşkilatların bəyanatları
- B) dövlətlərin faktiki fəaliyyəti; mübahisələrlə bağlı onların verdikləri bəyanatlar; beynəlxalq qanunvericilik; milli məhkəmələrin qərarları
- C) dövlətlərin faktiki fəaliyyəti (hərəkət və ya hərəkətsizlik); konkret situasiya və ya mübahisələrlə bağlı onların verdikləri bəyanatlar; dövlətdaxili qanunvericilik; milli məhkəmələrin qərarları; beynəlxalq təşkilatların praktikası
- D) dövlətlərin faktiki fəaliyyəti; konkret situasiya ilə bağlı onların verdikləri bəyanatlar; beynəlxalq hüquq normaları; beynəlxalq məhkəmələrin qərarları; beynəlxalq təşkilatların əsas və xüsusi qətnamələri
- E) dövlətlərin faktiki və ya formal fəaliyyəti; dövlətdaxili qanunvericilik; milli məhkəmələrin qərarları; beynəlxalq təşkilatların bəyanatları

632) Sual: Beynəlxalq hüquqi adətin anlayışı?

- A) beynəlxalq praktikada təşəkkül tapmış davranış qaydasıdır
- B) beynəlxalq hüquqi adət dövlətlərin və xalqların qəbul etdiyi hüquqi normadır
- C) beynəlxalq hüquqi adət beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydasıdır
- D) beynəlxalq hüquqi adət dövlətlər tərəfindən yaradılan, lakin elə dövlətlər üçün məcburi xarakter daşımayan normalardır

E) beynəlxalq hüquqi adət məcburi norma kimi tanınmayan, lakin beynəlxalq praktikada təşəkkül tapmış davranış qaydasıdır

633) Sual: Beynəlxalq hüququn mənbələri?

A) beynəlxalq müqavilə; beynəlxalq hüquqi adət; məhkəmə qərarları; tanınmış alimlərin rəyləri

B) beynəlxalq hüquqi adət; məhkəmə qərarları

C) beynəlxalq konvensiya; sivil millətlərin tanıdıqları hüququn ümumi prinsipləri; məhkəmə qərarları; tanınmış alimlərin rəyləri

D) beynəlxalq müqavilə; beynəlxalq hüquqi adət; sivil millətlərin tanıdıqları hüququn ümumi prinsipləri

E) beynəlxalq konvensiyalar; beynəlxalq hüquqi adət; məhkəmə qərarları

634) Sual: Xüsusi konvensiyaların məzmunu və hüquqi təbiəti

A) iki dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq razılaşmadır

B) xüsusi konvensiyalara regional səviyyədə müvafiq iştirakçıları olan müqavilələr aiddir və bu müqavilələr iştirakçılar üçün deklorativ xarakter daşıyır

C) xüsusi konvensiyalara məhdud sayda iştirakçıları olan müqavilələr aiddir və bu müqavilələrin müddəaları həmin iştirakçılar üçün məcburi xarakter daşıyır

D) xüsusi konvensiyalara müvafiq problem, predmet ilə bağlı müqavilələr aiddir və müqavilələrin müddəaları iştirakçılar üçün məcburi xarakter daşımır

E) xüsusi konvensiyalara ancaq BMT tərəfindən qəbul edilmiş konvensiyalar aiddir və orada qeyd edilən müddəalar iştirakçılar üçün əsas məcburi xarakter daşıyır

635) Sual: Müəyyən adət normasının təşəkkül tapması üçün dövlətlərin təcrübəsi hansı tələblərə cavab verməlidir?

A) dövlətlərin təcrübəsi müvafiq dövrü əhatə etməlidir

B) ardıcıl, lakin müxtəlif olmalıdır; ümumi olmalıdır; dövlətlərin təcrübəsi öz daxili məkanında mövcud olmalıdır

C) ardıcıl, eyni cür olmalıdır; ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu təcrübədə “payı” olmalıdır; təcrübə uzunmüddətli olmalıdır

D) ardıcıl, lakin müxtəlif olmalıdır; xüsusi olmalıdır, yəni konkret dövlətin bu təcrübədə “payı” olmalıdır

E) ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu təcrübədə “payı” olmalıdır; dövlətlərin təcrübəsi müvafiq dövrü əhatə etməlidir

636) Sual: Ümumi beynəlxalq konvensiyalar dedikdə nə başa düşülür?

A) ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi müqavilələr başa düşülür

B) ümumi beynəlxalq konvensiyalar dedikdə, ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi (birgə imzaladığı müqavilələr) müqavilələr başa düşülür, onların qanunvericiliyində isə məhz müvafiq regional beynəlxalq birliklər üçün məcburi olan normalar əks edilir

C) ümumi beynəlxalq konvensiyalar dedikdə bütün dövlətlərin iştirak etdiyi və iştirak edə biləcəyi müqavilələr başa düşülür, onların

qanunvericiliyində isə bütün beynəlxalq birliklər üçün məcburi olan normalar, yəni ümumi beynəlxalq hüququn normaları əks edilir

D) ümumi beynəlxalq konvensiyalar dedikdə, konvensiya üzv-dövlətlərinin qəbul etdiyi dövlətlərin iştirak edə biləcəyi müqavilələr başa düşülür

E) ümumi beynəlxalq konvensiyalar dedikdə, iki və ya daha artıq dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq razılaşmadır

637) Sual:Məhkəmə qərarları hansı səbəbdən beynəlxalq hüququn köməkçi mənbəyi kimi xarakterizə olunur?

A) onların konkret situasiya ilə bağlı uyğunsuzluğunu şərh edir

B) çünki, onlar bilavasitə mövcud hüquqları təkmilləşdirir

C) çünki, onlar bilavasitə hüquq yaratmır, artıq mövcud olan hüququ bəyan edir

D) çünki, onlar bilavasitə mövcud hüquqların tamlığına xitam verir

E) çünki, onlar bilavasitə beynəlxalq hüquq normalarını tətbiq edərək, onların konkret situasiya ilə bağlı uyğunsuzluğunu şərh edir

638) Sual:Aşağıda göstərilmiş mərhələlər hansı məsələnin həyata keçirilməsi üçündür: 1. aqremanın xahiş edilməsi 2. aqreman alındıqdan sonra şəxsin diplomatik nümayəndəliklərin başçısı təyini barədə müvafiq dövlətdaxili aktın verilməsi 3. etimadnamənin təqdim olunması

A) ombudsmanın secilməsi

B) diplomatik nümayəndəliklərin başçısının təyin olunması

C) nümayəndəliklərin açılması

D) nazirlərin vəzifəyə seçilməsi

E) prezidentin seçilməsi

639) Sual:Ekzekvatura nədir?

A) əsasnamə

B) qəbul edən dövlət (xarici işlər idarəsi) əgər təyin olunmuş şəxsə konsula etirazı yoxdursa, onun öz vəzifələrinin icrasına başlamasına icazədir

C) konsul təyin olunmuş şəxsə onun səlahiyyətlərini təsdiq edən xüsusi sənəd

D) konsulluq nizamnaməsi

E) etimadnamə

640) Sual:Duayen-

A) xüsusi missiya rəhbəri

B) diplomatik korpusa rəhbərlik edir

C) təşkilat rəhbəri

D) nuntsilər

E) səfirlər

641) Sual:Konsulluq idarələrinin növləri və buna uyğun olaraq konsul dərəcələri (dolğun cavabı göstərin):

A) baş konsulluq- baş konsul; konsulluq- konsul; vitse konsulluq- vitse konsul

B) baş konsulluq- baş konsul; konsulluq- konsul

C) baş konsulluq- baş konsul; konsulluq- konsul; vitse konsulluq- vitse konsul; konsul agentlikləri- konsul agenti

D) vitse konsulluq- vitse konsul; konsul agentlikləri- konsul agenti

E) konsulluq- konsul; vitse konsulluq- vitse konsul

642) Sual:Fəxri konsullar:

A) konsul tərəfindən təyin olunaraq məvacib alan şəxs

B) konsulluğun yerləşdiyi dövlətdə daimi yaşayan şəxslərin sırasından təyin olunur

C) konsulluğun yerləşdiyi dövlətdə konsullğun aid edildiyi dövlətin vətəndaşı olan şəxs

D) konsullğun aid edildiyi dövlətin başçısı tərəfindən təyin olunan yerli vətəndaş

E) konsulluğun yerləşdiyi dövlətin başçısı tərəfindən təyin olunan yerli vətəndaş

643) Sual:Konsul missiyasına nə vaxtdan başlamış sayılır?

A) ekzekvatura verilən andan

B) xarici işlər idarəsi tərəfindən təyin olunandan

C) konsulluğun açılması haqqında qərar qəbul ediləndən

D) etimadnamə təqdim ediləndən

E) konsul patentı alındıqdan sonra

644) Sual:Diplomatik nümayəndəliklərin imtiyaz və immunitetləri: 1. nümayəndəliyin binalarının toxunulmazlığı 2. yurisdiksiya immuniteti 3. arxiv və sənədlərin toxunulmazlığı 4. öz hökuməti və digər diplomatik nümayəndəliklərlə əlaqədə olmaq azadlığı 5. hərbi və digər mükəlləfiyyətdən azad olma

A) 1, 2, 5

B) 1, 2, 4

C) 3, 5

D) 1, 3, 4

E) 2, 4

645) Sual:Konsul missiyasına aşağıdakı hallarda son verilir: 1. onu təyin etmiş dövlət tərəfindən geri çağırılması 2. konsulun persona non grata elan olunması 3. konsulluq dairəsinin yerləşdiyi ərazinin qəbul edən qəbul edən dövlətin suverenliyindən çıxması 4. konsulluğun bağlanması 5. konsulluq münasibətlərinə xitam verilməsi

A) 1, 2, 3

B) 1, 3, 5

C) Göstərilən bütün hallarda

D) 2, 4, 5

E) 1, 4, 5

646) Sual:Aşağıdakılardan hansı səhvdir?

A) Silahlı basqına məruz qalan dövlətin kollektiv özünümüdafiə hüququ vardır

B) Fəlakət halında beynəlxalq hüquq norması şüurlu surətdə pozulur

C) Dövlətin razılığı hüquqi cəhətdən etibarlı olmalıdır

D) Son zərurət halında törədilmiş əməl başqa dövlətlərə ciddi zərər yetirə bilər

E) Dövlət özünümüdafiə məqsədilə hərbi gücə əl atə bilər

647) Sual:Restitusiya nədir?

A) Hər hansı dövlətin beynəlxalq-hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri

B) Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi

C) Dövlətə və beynəlxalq-hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi

D) Beynəlxalq-hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas forması

E) Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik

648) Sual:Satistifaksiya nədir?

A) Hər hansı dövlətin beynəlxalq-hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri

B) Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi

C) Dövlətə və beynəlxalq-hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi

D) Beynəlxalq-hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas forması

E) Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik

649) Sual: Hansı əməllər beynəlxalq-hüquq ilə qadağan olunmadığı halda dövlətlərin məsuliyyətinə səbəb olur?

- A) Yüksək təhlükə mənbəyi olan fəaliyyət növləri ilə əlaqədar həyata keçirilən əməllər
- B) Qabaqcadan planlaşdırılmamış əməllər
- C) Razılıq alındıqdan sonra həyata keçirilən əməllər
- D) Son zərurət halında tətbiq olunmuş əməllər
- E) Özünümüdafiə ilə bağlı həyata keçirilən əməllər

650) Sual: Aşağıdakılardan hansı səhvdir?

- A) Beynəlxalq təşkilatlar orqanları və vəzifəli şəxslərinin əməllərinə görə məsuliyyət düşür
- B) Kompensasiya beynəlxalq-hüquqi məsuliyyətin formalarına aiddir
- C) Beynəlxalq cinayət beynəlxalq-hüquq pozuntusunun xüsusi kateqoriyasıdır
- D) Dövlətin məsuliyyətini istisna edən hallar mövcud deyil
- E) Əks tədbirlər 2 cür olur- fərdi və kollektiv

651) Sual: Beynəlxalq hüquqda dövlətlərin öhdəliklərinin yerinə yetirilməsi prinsipi hansı sənəd əsasında meydana gəlir?

- A) məhkəmə orqanlarının qəbul etdikləri qərarlar əsasında
- B) BMT-nin üzvü olduqdan sonra BMT-nin nizamnaməsinin tələbləri əsasında
- C) bağlanmış ikitərəfli müqavilələr əsasında
- D) dövlətlərin qəbul etdikləri qanunlar əsasında
- E) hökumətlərin qəbul etdikləri qərarlar əsasında

652) Sual: əks tədbirlər haqqında göstərilənlərdən hansı səhvdir?

- A) Əks tədbirlər istənilən vaxt tətbiq oluna bilər
- B) Əks tədbirlər zərər çəkmiş dövlətin hərəkətidir
- C) Əks tədbirlər zərərçəkmiş dövlətin hüququdur
- D) Əks tədbirlər məsuliyyəti aradan qaldıran hallardandır
- E) Əks tədbirlərin konkret məqsədi vardır

653) Sual: Aşağıdakı misallardan hansı restitusiyaya aid edilə bilməz?

- A) Hüquq pozuntusu törədilməmişdən əvvəlki vəziyyətin bərpası
- B) Zəbt edilmiş ərazinin azad edilməsi

- C) Əks tədbirlərin həyata keçirilməsi
- D) Qeyri-qanuni ələ keçirilmiş ərazinin azad edilməsi
- E) Qeyri-qanuni həbs edilmiş şəxsin azad dilməsi

654) Sual:Təkrar etməmə təminatı nəyə deyilir?

- A) Hər hansı dövlətin beynəlxalq-hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri
- B) Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi
- C) Dövlətə və beynəlxalq-hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi
- D) Beynəlxalq-hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas forması
- E) Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik

655) Sual:əks tədbirlərin tətbiqi zamanı müəyyən olunmuş qadağalara aid deyil

- A) Əsas insan hüquqlarına, diplomatik və konsul agentlərinin toxunulmazlığına xələl gətirməmək
- B) Güclə hədələməyə və güc tətbiqinə əsaslanmamaq
- C) Beynəlxalq-hüququn ümumi imperativ normalarından irəli gələn hüquqları pozmamaq
- D) Dövlətin ərazi bütövlüyünü təhlükə altına almamaq**
- E) Dövlətin iqtisadi müstəqilliyinin təhlükə altına almamaq

656) Sual:Müqavilənin məqsədi göstərilir

- A) müqavilənin adında
- B) Əsas hissədə
- C) Preambulada
- D) Yekun hissədə
- E) Əlavələrdə

657) Sual:Vyana konvensiyasına görə ``müqavilənin tərəfləri`` anlayışına hansı aid deyil?

- A) üçüncü dövlət
- B) əsas dövlət**
- C) danışıqlarda iştirak edən dövlət
- D) razılaşan dövlətlər
- E) iştirakçı dövlətlər

658) Sual: Vyana konvensiyasına görə-Müqavilənin məcburiliyinə öz razılığını vermiş və müqavilənin onun üçün qüvvəyə mindiyi dövlət-adlanır

- A) danışıqlarda iştirak edən dövlət
- B) üçüncü dövlət
- C) iştirakçı dövlət
- D) razılaşan dövlət
- E) əsas dövlət

659) Sual: Siyasi müqavilələrə aid deyil

- A) sülh haqqında müqavilələr
- B) müttəfiqlik haqqında müqavilələr
- C) qarşılıqlı yardım haqqında müqavilələr
- D) neytrallıq haqqında müqavilələr
- E) ticarət haqqında müqavilələr

660) Sual: Müqavilələr məzmununa görə bölünür 1.açıq 2.siyasi 3.çoxtərəfli 4.iqtisadi 5.qapalı 6.ikitərəfli

- A) 4,5
- B) 1,3
- C) 2,4
- D) 4,6
- E) 1,6

661) Sual: Preambula müqavilənin hansı hissəsidir?

- A) protokollar, texniki şərtlər, standartlar olan hissəsidir
- B) müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyektinə ilə bağlı hüquqları ifadə olunur
- C) müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyektinə ilə bağlı vəzifələri ifadə olunur
- D) bu hissədə müqavilənin qüvvəyə minməsi və xitamı olunması şərtləri
- E) müqavilənin giriş hissəsidir

662) Sual: Təfsirin neçə üsulu var

- A) 5

- B) 1
- C) 3
- D) 6
- E) 2**

663) Sual: Beynəlxalq müqavilənin strukturuna aid olmayan variant hansıdır?

- A) yekun hissə
- B) müqavilənin adı
- C) xüsusi hissə**
- D) preambula
- E) əsas hissə

664) Sual: beynəlxalq müqavilələr hüququna anlayış verin

- A) hamısı.
- B) Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir**
- C) Beynəlxalq danışıqlar hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
- D) Beynəlxalq müqavilələr hüququ əraziləri nəzarəti nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
- E) Beynəlxalq müqavilələr hüququ beynəlxalq prinsiplərin qaydasını nizama salır.

665) Sual: Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda hansı başlıca akt mövcuddur:

- A) 1975-cü il Haaq Konvensiyası
- B) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası.**
- C) yalnız 1969-cu il Vyana Konvensiyası
- D) yalnız 1986-cı il Vyana Konvensiyası
- E) 1983-cü il Vyana Konvensiyası

666) Sual: Avropa İqtisadi Birliyinin yaradılması haqqında Roma müqaviləsi neçənci ildə bağlanıb.

- A) heç biri

- B)** 1957-ci ildə
- C) 1987-ci ildə
- D) 1969-cu ildə
- E) 2005-ci ildə

667) Sual: beynəlxalq təşkilatların müqavilələr bağlamaq hüquq qabiliyyəti bu təşkilatın qaydaları ilə tənzimlənir sitati hansı konvensiyada göstərilir.

- A) 1958-ci il konvensiyası
- B) 1975-cü il Haaq\uaKonvensiyası
- C)** yalnız 1986-cı il Vyana Konvensiyası
- D) 1983-cü il Vyana Konvensiyası
- E) 1957-ci il konvensiyası

668) Sual: iştirakçıların dairəsinə görə beynəlxalq müqavilələrin növlərini göstərin

- A)** ikitərəfli , çoxtərəfli
- B) birtərəfli
- C) çoxtərəfli
- D) heç biri
- E) hamısı

669) Sual: dövlətlərin həmin beynəlxalq müqavilələrdə iştirak etmək imkanına görə beynəlxalq müqavilələrin növlərini göstərin:

- A) hamısı
- B)** qapalı, açıq
- C) birtərəfli, açıq
- D) çoxtərəfli
- E) heç biri

670) Sual: məzmununa görə beynəlxalq müqavilələrin növlərini göstərin:

- A) heç biri
- B)** siyasi, iqtisadi, xüsusi məsələlər üzrə
- C) ticarət müqavilələri;

- D) əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər;
- E) texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında sazişlər;

671) Sual:xüsusi məsələlər üzrə sazişlərə aiddir.

- A) hamsı
- B) nəqliyyat sahəsində;
- C) rabitə sahəsində;
- D) kənd təsərrufatı sahəsində;
- E) elmi əməkdaşlıq məsələləri üzrə;

672) Sual:xüsusi məsələlər üzrə sazişlərə aiddir.

- A) gömrük məsələləri və s. üzrə sazişlər
- B) hüquqi məsələlər üzrə; ətraf mühitin mühafizəsi sahəsində**
- C) əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər
- D) texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında sazişlər;
- E) beynəlxalq hesablaşmalar haqqında sazişlər;

673) Sual:iqtisadi müqavilələr daxildir:

- A) hamsı
- B) ticarət müqavilələri;
- C) əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər;
- D) texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında sazişlər;
- E) beynəlxalq hesablaşmalar haqqında sazişlər;

674) Sual:iqtisadi müqaviləyə aiddir

- A) elmi əməkdaşlıq məsələləri üzrə;
- B) gömrük məsələləri və s. üzrə sazişlər**
- C) nəqliyyat sahəsində;
- D) rabitə sahəsində
- E) kənd təsərrufatı sahəsində;

675) Sual:siyasi müqavilələr aiddir:

- A) hamsı
- B) müttəfiqlik haqqında müqavilələr
- C) qarşılıqlı yardım haqqında müqavilələr
- D) neytirallıq haqqında müqavilələr
- E) sülh müqavilələri

676) Sual:Beynəlxalq hüquq beynəlxalq münasibətlərdə hansı funksiyaları icra edir?

- A) tənzimləyici, məcburedici, qoruyucu
- B) əlaqələndirmə, tənzimləyici, məcburedici, qoruyucu
- C) əlaqələndirmə, tənzimləyici, təminədiçi, qoruyucu
- D) əlaqələndirmə, tənzimləyici, məcburedici, qoruyucu
- E) təminədiçi, məcburedici, qoruyucu

677) Sual: Beynəlxalq hüququn anlayışı

- A) dövlətlər arasında hüquqi münasibətləri nizama salan məcburi xarakterli hüquqi sistemdir
- B) beynəlxalq hüquq “xalqlar arasındakı hüquq” mənasını anladır
- C) beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir
- D) beynəlxalq hüquq xalqlar arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi sistemdir
- E) beynəlxalq hüquq xalqlar və dövlətlər arasında hüquqi münasibətləri nizama salan məcburi xarakterli hüquqi sistemdir

678) Sual:Beynəlxalq hüquq institutu dedikdə nə başa düşülür?

- A) qeyri-subyektlər aralarında sıx bağlı olan hüquq normaları qrupu başa düşülür
- B) beynəlxalq hüquq institutu dedikdə həmcins beynəlxalq münasibətləri tənzimləyən hüquq normaları başa düşülür
- C) beynəlxalq hüquq institutu dedikdə həmcins beynəlxalq münasibətləri tənzimləyən və öz aralarında bu münasibətlərin ümumi obyektləri ilə sıx bağlı olan hüquq normaları qrupu başa düşülür
- D) beynəlxalq hüquq institutu dedikdə qeyri-həmcins beynəlxalq münasibətləri tənzimləyən hüquq normaları başa düşülür
- E) beynəlxalq hüquq institutu dedikdə qeyri-həmcins beynəlxalq münasibətləri tənzimləyən və qeyri-subyektlər aralarında bu münasibətlərin ayrı-ayrı obyektləri aralarında sıx bağlı olan hüquq normaları qrupu başa düşülür

679) Sual:Beynəlxalq hüququn əsas xüsusiyyətləri nədən ibarətdir?

- A) beynəlxalq hüquq dövlətlər və xalqlar arasında yaranan münasibətləri nizama salır
- B) beynəlxalq hüquq ancaq dövlətlər arasında yaranan münasibətləri nizama salır; beynəlxalq sistemdə qanunverici orqan yoxdur; mərkəzləşdirilmiş məhkəmə və icra mexanizmi yoxdur
- C) beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında yaranan münasibətləri nizama salır; beynəlxalq sistemdə qanunverici orqan, mərkəzləşdirilmiş məhkəmə və icra mexanizmi yoxdur
- D) beynəlxalq hüquq ancaq xalqlar arasında yaranan münasibətləri nizama salır; beynəlxalq sistemdə qanunverici orqan mövcuddur
- E) beynəlxalq hüquq dövlətlər və xalqlar arasında yaranan münasibətləri nizama salır; qanunverici orqan mövcuddur; beynəlxalq sistemdə məhkəmə mexanizmi yoxdur

680) Sual:Beynəlxalq hüququn mütərəqqi inkişafı dedikdə nə başa düşülür?

- A) tamamilə yeni normaların yaradılması başa düşülür
- B) məcəllələşdirmə prosesi zamanı, bilavasitə mövcud normaların dəyişdirilməsi başa düşülür
- C) mövcud normaların dəyişdirilməsi və yaxud yeniləşdirilməsi, habelə tamamilə yeni normaların yaradılması başa düşülür
- D) məcəllələşdirmə prosesindən kənar, mövcud normaların dəyişdirilməsi və yaxud yeniləşdirilməsi başa düşülür
- E) məcəllələşdirmə prosesindən kənar, tamamilə yeni normaların yaradılması başa düşülür

681) Sual:Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan.....tamamla

- A) hüquqi mənbəyidir
- B) hüquq doktrinasıdır
- C) hüquqi normalarmarıdır
- D) ümumi beynəlxalq hüquqdur.
- E) hüquqi normalar sistemidir

682) Sual: jus gentium mənasını göstər

- A) beynəlxalq hüquq.
- B) hüquqi sistemidir
- C) xalqların hüququ
- D) Xalqların doktrinası
- E) hüquqi normaları

683) Sual:Dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemi nədir

- A) beynəlxalq hüquq.
- B) hüquqi sistemidir
- C) xalqların hüququ
- D) Xalqların doktrinası
- E) hüquqi normaları

684) Sual: beynəlxalq hüquq sisteminin növləri hansılardır.

- A) hamsı
- B) Ümumi və partikulyar**
- C) Yalnız ümumi
- D) Yalnız partikulyar
- E) Heç biri

685) Sual: public international law tərcümə et

- A) heç biri
- B) xüsusi beynəlxalq hüquq
- C) ümumi beynəlxalq hüquq**
- D) sadə beynəlxalq hüquq
- E) xalqın hüququ

686) Sual: private international law tərcümə et

- A) heç biri
- B) xüsusi beynəlxalq hüquq**
- C) ümumi beynəlxalq hüquq
- D) sadə beynəlxalq hüquq
- E) xalqın hüququ

687) Sual: Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasında əlaqəni göstər.

- A) hamsı**
- B) onların hər ikisi beynəlxalq münasibətləri nizama salır;
- C) hər ikisi digər dövlətin hüquq subyektliliyini tanıyır;

D) mülki-hüquqi münasibətləri nizama salan beynəlxalq sazişlər beynəlxalq hüququn əsas prinsiplərinə zidd ola bilməz;

E) bu sazişlər çox hallarda dövlətlərarası razılaşmaların həyata keçirilməsi istiqamətində bağlanılır.

688) Sual:Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasında subyektlərə görə fərqlər göstər

A) hamısı

B) Beynəlxalq ümumi hüquqda (BÜH) – dövlətlər, beynəlxalq təşkilatlar, dövlətəbənzər qurumlar və s.;Beynəlxalq xüsusi hüquqda(BXH) – fiziki və hüquqi şəxslər;

C) BÜH-da - dövlətlərarası hakimiyyət xarakterli münasibətlər; BXH-da – beynəlxalq xüsusi hüquq xarakterli münasibətlər

D) BÜH-da – beynəlxalq müqavilə, beynəlxalq adət və s.; BXH-da – milli qanunvericilik, beynəlxalq müqavilələr, ticarət adətləri və s.;

E) BÜH-da – müstəqil dövlətlərin razılığa gəlməsi; BXH-da – ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki kolliziyaların aradan qaldırılması (bu səbəbdən hər bir dövlətin özünün beynəlxalq xüsusi hüququ vardır);

689) Sual:Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasında predmetinə görə fərqlər göstər

A) hamısı

B) Beynəlxalq ümumi hüquqda (BÜH) – dövlətlər, beynəlxalq təşkilatlar, dövlətəbənzər qurumlar və s.;Beynəlxalq xüsusi hüquqda(BXH) – fiziki və hüquqi şəxslər;

C) BÜH-da - dövlətlərarası hakimiyyət xarakterli münasibətlər; BXH-da – beynəlxalq xüsusi hüquq xarakterli (mülki,ailə,əmək və s.) münasibətlər;

D) BÜH-da – beynəlxalq müqavilə, beynəlxalq adət və s.; BXH-da – milli qanunvericilik, beynəlxalq müqavilələr, ticarət adətləri və s.;

E) BÜH-da – müstəqil dövlətlərin razılığa gəlməsi; BXH-da – ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki kolliziyaların aradan qaldırılması (bu səbəbdən hər bir dövlətin özünün beynəlxalq xüsusi hüququ vardır);

690) Sual:Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasında mənbələrinə görə fərqlər göstər

A) hamısı

B) Beynəlxalq ümumi hüquqda (BÜH) – dövlətlər, beynəlxalq təşkilatlar, dövlətəbənzər qurumlar və s.;Beynəlxalq xüsusi hüquqda(BXH) – fiziki və hüquqi şəxslər;

C) BÜH-da - dövlətlərarası hakimiyyət xarakterli münasibətlər; BXH-da – beynəlxalq xüsusi hüquq xarakterli (mülki,ailə,əmək və s.) münasibətlər;

D) BÜH-da – beynəlxalq müqavilə, beynəlxalq adət və s.; BXH-da – milli qanunvericilik, beynəlxalq müqavilələr, ticarət adətləri və s.

E) BÜH-da – müstəqil dövlətlərin razılığa gəlməsi; BXH-da – ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki kolliziyaların aradan qaldırılması (bu səbəbdən hər bir dövlətin özünün beynəlxalq xüsusi hüququ vardır);

691) Sual:Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasında metoduna görə fərqlər göstər

A) hamısı

- B) Beynəlxalq ümumi hüquqda (BÜH) – dövlətlər, beynəlxalq təşkilatlar, dövlətəbənzər qurumlar və s.; Beynəlxalq xüsusi hüquqda (BXH) – fiziki və hüquqi şəxslər;
- C) BÜH-da - dövlətlərarası hakimiyyət xarakterli münasibətlər; BXH-da – beynəlxalq xüsusi hüquq xarakterli (mülki, ailə, əmək və s.) münasibətlər;
- D) BÜH-da – beynəlxalq müqavilə, beynəlxalq adət və s.; BXH-da – milli qanunvericilik, beynəlxalq müqavilələr, ticarət adətləri və s.
- E) BÜH-da – müstəqil dövlətlərin razılığa gəlməsi; BXH-da – ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki kolliziyaların aradan qaldırılması (bu səbəbdən hər bir dövlətin özünün beynəlxalq xüsusi hüququ vardır)

692) Sual: Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasında məsuliyyətə görə fərqlər göstər

- A) BÜH-də – beynəlxalq- hüquqi məsuliyyət ; BXH-də – mülki-hüquqi məsuliyyət.
- B) Beynəlxalq ümumi hüquqda (BÜH) – dövlətlər, beynəlxalq təşkilatlar, dövlətəbənzər qurumlar və s.; Beynəlxalq xüsusi hüquqda (BXH) – fiziki və hüquqi şəxslər;
- C) BÜH-da - dövlətlərarası hakimiyyət xarakterli münasibətlər; BXH-da – beynəlxalq xüsusi hüquq xarakterli (mülki, ailə, əmək və s.) münasibətlər;
- D) BÜH-da – beynəlxalq müqavilə, beynəlxalq adət və s.; BXH-da – milli qanunvericilik, beynəlxalq müqavilələr, ticarət adətləri və s.
- E) heç biri

693) Sual: Müasir beynəlxalq hüququn səciyyəvi cəhətləri hansılardır.

- A) hamısı
- B) bütün dünya birliyinin ümumi mənafeyni əks etdirən və beynəlxalq sülhün bə təhlükəsizliyin təmin edilməsi üçün xüsusi mexanizmi olan normativ sistemə çevrilmişdir;
- C) müharibə və istənilən güc tətbiqi birmənalı şəkildə qadağan edilmişdir;
- D) əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi beynəlxalq öhdəlik kimi qəbul edilmişdir bə bununla bağlı olaraq fərd müəyyən dərəcədə beynəlxalq-hüquqi subyekliyə yiyələnmişdir;
- E) beynəlxalq normativ sistemdə jus cogens normalarının və erga omnes öhdəliklərinin (yəni bütün beynəlxalq birliyə qarşı olan öhdəliklər) olması hamılıqla qəbul edilmişdir;

694) Sual: Dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemi necə adlanır?

- A) Hüquqi norma
- B) Xüsusi hüquq
- C) Hüquq sistemi
- D) Hüquq
- E) Beynəlxalq hüquq

695) Sual:Beynəlxalq hüququn üzvi surətdə bağlı olduğu sahələr hansılardı?

- A) Heç bir elmlə
- B) Diplomatiya və xarici siyasət**
- C) Daxili siyasət
- D) Təbiət elmləri
- E) Bütün siyasi elmlər

696) Sual:Fiziki və hüquqi şəxslər və dövlət arasındakı münasibətləri nizama salan hüquq necə adlanır?

- A) Hüquq sistemi
- B) Beynəlxalq hüquq
- C) Hüquqi norma
- D) Dövlətdaxili hüquq**
- E) Ümumi hüquq

697) Sual:Praktikada beynəlxalq hüquq əvəzinə hamı üçün anlaşıqlı olan hansı termin işlədilir?

- A) Ümumi hüquq**
- B) Xüsusi hüquq
- C) Siyasi hüquq
- D) Hüquq
- E) Mülki hüquq

698) Sual:Beynəlxalq hüquq hansı ictimai quruluşda yaranıb?

- A) sosializm quruluşunda
- B) quldarlıq quruluşunda və ya cəmiyyətdə siniflərin yaranmasında
- C) ibitadi icma quruluşu
- D) feodalizm quruluşunda**
- E) kapitalizm quruluşunda

699) Sual:Beynəlxalq hüququ obyektə nədir?

- A) regional təşkilatların qəbul etdikləri qərarlar
- B) beynəlxalq təşkilatların qərarları

- C) bağlanmış kollektiv müqavilələr
- D) ikitərəfli bağlanmış müqavilələr
- E) beynəlxalq münasibətlər**

700) Sual:Beynəlxalq hüquqda norma nədir?

- A) yerli özünüidarəetmə orqanlarının qəbul etdikləri qərarlar
- B) beynəlxalq hüququn subyektlərinin qarşılıqlı razılığı əsasında hüquq və vəzifələrin fəaliyyəti üçün müəyyən etdikləri qaydalar**
- C) hökumətlərin qəbul etdikləri normalar
- D) dövlətlərin qəbul etdikləri normalar
- E) hüquqi şəxslərin qəbul etdikləri normalar